

TEST: 2603#01#Y14#01QIYABI

Test	2603#01#Y14#01qiyabi
Fənn	2603 - İdarəetmə uçotu
Təsviri	[Təsviri]
Müəllif	Administrator P.V.
Testlərin vaxtı	80 dəqiqə
Suala vaxt	0 Saniyə
Növ	İmtahan
Maksimal faiz	504
Keçid balı	161,28 (32 %)
Suallardan	504
Bölmələr	30
Bölmələri qarışdırmaq	☒
Köçürməyə qadağa	☒
Ancaq irəli	☐
Son variant	☒

BÖLMƏ: 01#01

Ad	01#01
Suallardan	13
Maksimal faiz	13
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İdarəetmə uçotu nədir? (Çəki: 1)

- ☒ müəssisənin idarəetmə sisteminin tərkib hissəsidir
☐ maliyyə uçotunun tərkib hissəsidir
☐ təsərrüfat uçotunun tərkib hissəsidir
☐ vergi uçotunun tərkib hissəsidir
☐ heçbir cavab doğru deyil

Sual: İdarəetmə uçotu aşağıdakılardan hansının altsistemini təşkil edir? (Çəki: 1)

- ☐ Statistik uçotun
☐ Maliyyə uçotunun

- ☒ Muhasibat uçotunun
 - ☐ Vergi uçotunun
 - ☐ Təsərrüfat uçotunun
-

Sual: İcbarı qaydalarla aparılma daha çox uçotun hansı növünə aiddir? (Çəki: 1)

- ☒ maliyyə uçotunda
 - ☐ idarəetmə uçotunda
 - ☐ operativ istehsalat uçotunda
 - ☐ statistik uçotda
 - ☐ operativ istehsalat və statistik uçotda
-

Sual: İdarəetmə hesabatlarının təqdim olunma müddəti: (Çəki: 1)

- ☐ illik- hesabat dövründən sonrakı 90 gün müddətində
 - ☐ rüblük – rüb başa çatdıqdan sonra 30 gün müddətində
 - ☒ müəssisənin idarəetmə heyəti tərəfindən müəyyən edillir
 - ☐ aylıq – hesabat dövründən sonrakı ayın 20-nə kimi
 - ☐ 10 gündən bir
-

Sual: İdarəetmə uçotunda informasiyanın təqdim olunma forması hansıdır: (Çəki: 1)

- ☐ pul vahidində
 - ☐ maliyyə hesabatları dəyər ifadəsində
 - ☒ həm natural, həm də dəyər ifadəsində ifadədə
 - ☐ Baş kitabdan hesabların qalıqları üzrə
 - ☐ əmək ölçüsü ilə
-

Sual: Aşağıdakılardan hansı idarəetmə uçotunun tərkib hissələrindəndir? (Çəki: 1)

- ☒ istehsalat uçotu
 - ☐ vergi və inzibati uçot
 - ☐ operativ uçot
 - ☐ müəssisənin maliyyə vəziyyətinin idarə edilməsi
 - ☐ texniki uçot
-

Sual: İdarəetmə uçotu informasiyasından istifadə edənlərə aiddir: (Çəki: 1)

- ☐ müəssisənin rəhbəri
 - ☐ mühasibat işçiləri və mütəxəssislər
 - ☐ struktur bölmə və şöbələrin rəhbərləri
 - ☒ yuxarıda qeyd edilənlərin hamısı
 - ☐ heç bir cavab doğru deyil
-

Sual: İdarəetmə uçotunun elementləri mühasibat uçotuna hansı normativ sənədlərlə daxil edilmişir? (Çəki: 1)

- ☐ AR mülki məcəlləsi əsasən
- ☐ AR vergi məcəlləsi əsasən

☐ "Mühasibat uçotu" haqqında AR Qanunu, AR-da mühasibat uçotu və mühasibat hesabatlarının aparılması qaydaları, hesab planı və onun tətbiqi qaydalarına əsasən

☐ uçot siyasətinə əsasən

☒ MMUS-a əsasən

Sual: Beynəlxalq təcrübədə mühasibat uçotu hansı tərkib hissələrə bölünür? (Çəki: 1)

☐ idarəetmə və budcə uçotu

☐ maliyyə və statistika uçotu

☐ operativ və statistik uçot

☒ maliyyə və idarəetmə

☐ operativ və budcə

Sual: İdarəetmə uçotu ilk dəfə harada yaranmışdır: (Çəki: 1)

☒ ABŞ-da;

☐ Almaniyada;

☐ Rusiyada

☐ Yaponiyada

☐ Kanadada

Sual: İdarəetmə qərarları hansı informasiyaya əsaslanır: (Çəki: 1)

☐ plan və uçot;

☐ plan və normativ;

☐ texnoloji və uçot;

☐ uçot və analitik;

☒ qeyd edilənlərin hamısı

Sual: İdarəetmə uçotunun təşkilinin sənədləşmə planında nələr öz əksini tapır: (Çəki: 1)

☒ uçot üçün tələb olunan sənədlər və onlara olan tələbat;

☐ uçot üçün tələb olunan sənədlərin doldurulma qaydası və cavabdeh şəxslər

☐ uçotun texniki rəsmiləşdirilməsi qaydası;

☐ yuxarıda qeyd edilənlər;

☐ heç biri doğru deyil

Sual: İdarəetmə uçotunun əsas məqsədi informasiyanın təqdim edilməsindən ibarətdir: (Çəki: 1)

☒ daxili istifadəçilərə;

☐ xarici istifadəçilərə;

☐ icra hakimiyyəti orqanlarına

☐ ictimaiyyətə

☐ a və b cavabları doğrudur.

BÖLMƏ: 01#02

Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Muhasibat – idarəetmə uçotunun əsasını nə təşkil edir? (Çəki: 1)

- ☐ muhasibat-maliyyə uçotu
- ☐ vergi uçotu
- ☒ istehsalat uçotu
- ☐ statistik uçotu
- ☐ operativ uçot

Sual: İdarəetmə uçotu sistemində informasiyanın hansı növləri vardır? (Çəki: 1)

- ☐ uçot və plan
- ☐ uçot-normativ
- ☐ plan və normativ
- ☒ plan, uçot və normativ sorğu
- ☐ heç bir cavab doğru deyil

Sual: İnformasiyaların verilmə tezliyi aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ illik
- ☒ müxtəlif səviyyəli müəssisə rəhbərliyinin sorğusuna əsasən
- ☐ aylıq
- ☐ həftəlik
- ☐ rüblük

Sual: İdarəetmə uçotu sistemində istifadəçilər üçün formalaşan informasiyanın açıqlıq dərəcəsi: (Çəki: 1)

- ☐ açıqdır
- ☐ ictimai – dərc olunur
- ☐ kommersiya sirri hesab edilmir
- ☒ kommersiya sirri hesab edilir
- ☐ açıqdır və dərc edilir

Sual: İdarəetmə uçotu məqsədi ilə müəssisənin uçot siyasətini kim formalaşdırır? (Çəki: 1)

- ☐ idarəetmə uçotu xidmətinin rəhbəri
- ☐ baş mühasib
- ☒ müəssisənin rəhbəri
- ☐ baş iqtisadçı
- ☐ qeyd edilənlərdən heç biri

Sual: Məsərəflərin uçotunun birdairəli sistemi istifadə olunur: (Çəki: 1)

- ☐ ancaq idarəetmə uçotunda
 - ☐ ancaq maliyyə uçotunda
 - ☒ idarəetmə və maliyyə uçotunda
 - ☐ maliyyə və vergi uçotunda
 - ☐ heç birində
-

Sual: İdarəetmə uçotu nədir? (Çəki: 1)

- ☐ müəssisənin idarəetmə prosesidir
 - ☐ uçot prosesidir
 - ☐ məsrəflər və fəaliyyətin nəticələri üzrə informasiyanın təhlilidir
 - ☒ uçot prosesi və müəssisənin idarə edilməsi arasında əlaqə yaradan həlqədir
 - ☐ təsərrüfat uçotunun bir növüdür
-

Sual: İdarəetmə uçotunun təşkili planı aşağıdakı hissələrə malikdir: (Çəki: 1)

- ☐ sənədləşmə və sənəd dövriyyəsi
 - ☐ hesablار planı və onun müxəbirələşməsi
 - ☐ hesabat planı və mühasibat işçilərinin əməyinin təşkili
 - ☐ uçotun texniki rəsmiləşdirilməsi və hesabat planı
 - ☒ qeyd edilənlərin hamısı
-

Sual: Müəssisədə idarəetmə uçotunu kim aparır? (Çəki: 1)

- ☐ muhasib
 - ☐ direktor
 - ☐ menecerlər
 - ☒ muhasib – analitik
 - ☐ iqtisadçı
-

Sual: İdarəetmə uçotunun muhasibat uçotunun vahid sistemindən ayrılması aşağıdakılarla şərtlənir: (Çəki: 1)

- ☐ muhasibat uçotu üzrə qanunvericiliyin tələbləri ilə
 - ☐ vergi orqanlarının tələbləri ilə
 - ☒ idarəetmə uçotunun məqsədi və vəzifələri ilə
 - ☐ maliyyə uçotunun aparılma xüsusiyyəti ilə
 - ☐ maliyyə orqanlarının tələbi ilə
-

Sual: İdarəetmə uçotu dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ məhsul buraxılışı haqqında informasiyaların əldə edilməsini
- ☐ görülmüş işlər və göstərilmiş xidmətlər haqqında sistemləşdirilmiş informasiyaların əldə edilməsini
- ☒ istehsal məsrəfləri haqqında sistemləşdirilmiş informasiyaların qeydə alınması, toplanması və işlənilməsini
- ☐ hazır məhsulun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə edilməsini

☐ məhsul buraxılışı və onun satışı ilə əlaqədar sistemləşdirilmiş informasiyaların əldə edilməsini

Sual: Beynəlxalq təcrübədə idarəetmə uçotu sistemi neçə təməl üzrə təsnifləşdirilir? (Çəki: 1)

- ☐ 1
☒ 2
☐ 3
☐ 4
☐ 5
-

BÖLMƏ: 01#03

Ad	01#03
Suallardan	126
Maksimal faiz	126
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	10 %

Sual: İdarəetmə uçotunun aparılmasının məqsədi: (Çəki: 1)

- ☐ vergi bəyannamələrinin tərtibi
☐ xarici istifadəçilər üçün muhasibat hesabatlarının tərtibi
☒ planlaşdırma, idrəetmə və nəzarət məqsədi ilə informasiyaların toplanması və emalı
☐ istehsal olunan və satılmış məhsulun maya dəyərinin formalaşdırılması
☐ maliyyə nəticələrinin müəyən edilməsi
-

Sual: İdarəetmə uçotu informasiyası bunlardan hasılardır: (Çəki: 1)

- ☐ maliyyə uçotu ilə əldə edilən
☒ müəssisədə müxtəlif səviyyəli rəhbərlər üçün xüsusi hazırlanan uçot informasiyası
☐ uçotun bütün növləri üzrə informasiya
☐ xarici istifadəçilər üçün hazırlanmış
☐ qeyd edilənlərdən heç biri
-

Sual: Vaxta münasibətinə görə idarəetmə uçotunda aşağıdakılardan hansı informasiya formalaşır: (Çəki: 1)

- ☐ hesabat dövründə baş verən təsərrüfat əməliyyatları haqda informasiya
☐ muhasibat hesabları üzrə gündəlik baş vermiş əməliyyatlar haqda məlumatlar
☐ aralıq hesabat dövrləri üzrə informasiyanın ümumiləşdirilməsi
☒ baş vermiş faktlar və gələcək hadisələr haqda məlumatlar
☐ yalnız gələcək hadisələr haqda informasiya
-

Sual: Muhasib – analitikin yerinə yetirdiyi funksiyalar aşağıdakılardır: (Çəki: 1)

- ☐ təsərrüfat fəaliyyəti faktlarının qeydə almaq
 - ☒ müəssisənin qısamüddətli və perspektiv istehsal proqramları üzrə planlarının hazırlanmasında iştirak etmək və işin yekunlarını müəyyənləşdirmək
 - ☐ müəssisənin təsərrüfat fəaliyyətini idarə etmək
 - ☐ baş verən əməliyyatların qanuniliyinə nəzarət etmək
 - ☐ hesabatların hazırlanmasında iştirak etmək
-

Sual: İdarəetmə uçotunda istifadə olunan mühasibat hesabları hansılardır: (Çəki: 1)

- ☐ balansarxası hesablardan başqa hesablar planının bütün bölmələri
 - ☐ hesablar planının I-VI və VIII bölmələri
 - ☒ hesablar planının III bölməsi
 - ☐ hesablar planının III və VII bölmələri
 - ☐ hesablar planının IX bölməsi
-

Sual: Müəssisədə mühasib –analitikin funksional vəzifəsinə hər şeydən əvvəl aşağıdakılardan hansılar daxildir: (Çəki: 1)

- ☐ maliyyə hesabatlarının təhlili
 - ☒ məsuliyyət mərkəzləri üzrə fəaliyyətin planlaşdırma, nəzarət və tənzimlənməsi məsələləri üzrə idarəetmə məsləhətlərinin verilməsi
 - ☐ vergi məsələləri üzrə məsləhətlərin verilməsi
 - ☐ yuxarıda qeyd edilənlərin hamısı
 - ☐ maliyyə hesabatlarının təhlili, vergi məsələləri üzrə məsləhətlərin verilməsi.
-

Sual: İdarəetmə uçotu idarəetmə qərarlarının qəbul edilməsi üçün rəhbərliyə lazım olan hansı informasiyaların formalaşdırılması prosesidir? (Çəki: 1)

- ☐ keçmiş, aylıq və birdəfəlik
 - ☐ sintetik, statistik və operativ
 - ☐ analitik, sintetik və aylıq
 - ☐ gündəlik, icmal və maliyyə
 - ☒ operativ, analitik və maliyyə
-

Sual: İdarəetmə uçotu idarəetmə qərarlarının qəbul edilməsində hansı informasiya bazasını hazırlayır? (Çəki: 1)

- ☒ operativ, faktiki və strateji
 - ☐ faktiki, statistik və uçot məlumatları
 - ☐ strateji, icmal və yığım
 - ☐ statistik, natural və uçot məlumatları
 - ☐ icmal, yığma və birdəfəlik
-

Sual: İdarəetmə uçotunun vəzifələrini neçə istiqamətdə qruplaşdırmaq məqsəduygundur? (Çəki: 1)

- ☐ 1
- ☐ 2
- ☒ 3

☐ 4

☐ 5

Sual: İdarəetmə uçotu özündə nəyi əks etdirir: (Çəki: 1)

- ☐ müəssisənin və onun bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması və qeydiyyatı sistemini əks etdirir;
 - ☒ müəssisənin və onun bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;
 - ☐ müəssisənin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;
 - ☐ müəssisənin ayrı-ayrı bölmələrinin təsərrüfat fəaliyyəti haqda informasiyanın toplanması, qeydiyyatı, ümumiləşdirmə və ötürülməsi sistemini əks etdirir;
 - ☐ heç biri doğru deyil
-

Sual: İdarəetmə uçotu aşağıdakı idarəetmə qərarları hazırlamaq üçün informasiya bazaları hazırlayır: (Çəki: 1)

- ☐ operativ və taktiki;
 - ☐ taktiki və strateji
 - ☐ bütün cavablar doğrudur
 - ☒ operativ, taktiki və strateji;
 - ☐ heç biri doğru deyil
-

Sual: İdarəetmə uçotu sistemindən aşağıdakı işlərdə istifadə edilir: (Çəki: 1)

- ☐ planlaşma və tənzimləmədə;
 - ☐ uçot və təhlil;
 - ☒ Planlaşma, uçot, təhlil və tənzimləmədə;
 - ☐ Tənzimləmə və təhlidə;
 - ☐ heç biri doğru deyil
-

Sual: İdarəetmə uçotunun təşkili planı hansı tərkib elementlərə malikdir: (Çəki: 1)

- ☐ sənədləşmə və sənəd dövriyyəsi planı;
 - ☐ hesablarda planı və hesablarda müxəbirələşməsi, hesabat planı;
 - ☐ uçotun texniki rəsmiləşdirilməsi və mühasibat işçilərinin əməyinin təşkili
 - ☒ yuxarıda qeyd edilənlər;
 - ☐ heç biri doğru deyil
-

Sual: İdarəetmə uçotunun təşkilinin hesabat planında nələr öz əksini tapır: (Çəki: 1)

- ☐ hesabat formalarının siyahısı, hesabatın tərtibi dövrü və təqdim edilmə müddəti;
 - ☐ hesabatın təqdim edilmə forması, onun tərtibi üçün məsul şəxslər;
 - ☐ hesabatın tərtibi dövrü və təqdim edilmə müddəti;
 - ☒ hesabat formalarının siyahısı, hesabatın təqdim edilmə forması, hesabatın tərtibi dövrü və təqdim edilmə müddəti və onun tərtibi üçün məsul şəxslər;
 - ☐ doğru cavab yoxdur
-

Sual: İdarəetmə uçotunun mühasibat işçilərinin əməyinin təşkili planında nələr öz əksini tapır: (Çəki: 1)

- ☐ hansı hesablama maşın, alət və qurğularından istifadə, uçotun təşkilatı formalarından istifadə;
 - ☐ ixtisasartırma tədbirləri və uçot işlərinin qrafiki;
 - ☐ uçotun təşkilatı formalarından istifadə;
 - ☐ doğru cavab yoxdur
 - ☒ hansı hesablama maşın, alət və qurğularından istifadə, uçotun təşkilatı formalarından istifadə; ixtisasartırma tədbirləri və uçot işlərinin qrafiki; uçotun təşkilatı formalarından istifadə;
-

Sual: İdarəetmə uçotunun mühasibatlığı tərkibində aşağıdakı qruplar (bölmə, sektor və s.) mövcud ola bilər: (Çəki: 1)

- ☐ material, planlaşdırma və analitik;
 - ☐ əmək məsrəfləri və onun ödənilməsinin uçotu;
 - ☐ istehsalat-kalkulyasiya və məhsul satışının uçotu;
 - ☒ material, planlaşdırma və analitik; əmək məsrəfləri və onun ödənilməsinin uçotu; istehsalat-kalkulyasiya və məhsul satışının uçotu;
 - ☐ heç bir cavab doğru deyil
-

Sual: Məsərəflərin uçotunun ikidairəli sistemi hansı müəssisələrdə aparmaq daha məqsədeuyğundur: (Çəki: 1)

- ☐ kiçik müəssisələrdə
 - ☐ orta müəssisələrdə
 - ☒ iri müəssisələrdə
 - ☐ birgə müəssisələrdə
 - ☐ istənilən müəssisədə.
-

Sual: Məsərəflərin uçotunun birdairəli sistemi həyata keçirilə bilər: (Çəki: 1)

- ☐ idarəetmə uçotu üzrə xüsusi hesablardan istifadə etməklə;
 - ☐ idarəetmə uçotu üzrə xüsusi hesablardan istifadə etməməklə;
 - ☐ məsrəflərin uçotunun birdairəli sistemi mövcud deyil;
 - ☒ idarəetmə uçotu üzrə xüsusi hesablardan istifadə etməklə və ya etməməklə;
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Aşağıdakılardan hansı maliyyə hesabatının xarakterik xüsusiyyəti deyil? (Sürət 30.04.2014 10:12:46) (Çəki: 1)

- ☐ Münasiblik;
 - ☐ Etibarlılıq;
 - ☒ Konservativlik;
 - ☐ Müqayisəlilik;
 - ☐ Düzgün cavab yoxdur.
-

Sual: Bütün aktivlərin əsas fərqləndirici cəhəti hansıdır? (Sürət 30.04.2014 10:12:50) (Çəki: 1)

- ☐ Uzun xidmət müddəti;

- ☐ Yüksək dəyəri;
 - ☐ Maddi-əşya forması;
 - ☒ Gələcək iqtisadi fayda;
 - ☐ Yüksək likvidlik
-

Sual: Xüsusi kapitalın daha dəqiq təsvirini secin: (Sürət 30.04.2014 10:12:52) (Çəki: 1)

- ☐ Aktivlər=Kapital
 - ☐ Öhdəliklər + Aktivlər
 - ☐ Xüsusi kapital+Aktivlər
 - ☒ Aktivlər-Öhdəliklər
 - ☐ Gəlirlər-Xərcər
-

Sual: İnformasiya aşağıdakılardan birinin təmin olunması üçün əhəmiyyətli dərəcədə səhv olmamalı və yanılıtmamalıdır: (Sürət 30.04.2014 10:12:55) (Çəki: 1)

- ☐ Müqayisəlilik;
 - ☒ Etibarlıq;
 - ☐ Ardıcılıq;
 - ☐ Proqnoz verə bilmək;
 - ☐ Konservativlik.
-

Sual: Müəssisənin öhdəlikləri kim qarşısında olan borcdur? (Sürət 30.04.2014 10:12:57) (Çəki: 1)

- ☐ Debitorlar;
 - ☐ Xeyriyyə müəssisələri;
 - ☒ Kreditorlar;
 - ☐ Anderrayterlər;
 - ☐ Alıcılar;
-

Sual: Müəssisənin öhdəliklərinə nə aid deyil? (Sürət 30.04.2014 10:12:59) (Çəki: 1)

- ☐ Ödəniş üçün olan veksellər;
 - ☐ Kreditor borcları;
 - ☐ Əməyin ödənişi üzrə borclar;
 - ☒ Pul vəsaitlərinin ekvivalentləri;
 - ☐ Büdcə və vergi orqanları qarşısında olan borclar;
-

Sual: Mühasibat balansında nə əks olunur? (Sürət 30.04.2014 10:13:02) (Çəki: 1)

- ☐ Gəlirlər, öhdəliklər və xüsusi kapital;
 - ☐ Xərclər, dividendlər və xüsusi kapital;
 - ☐ Gəlirlər, xərclər və dividendlər;
 - ☒ Aktivlər, öhdəliklər və xüsusi kapital;
 - ☐ Aktivlər, gəlirlər, xərclər, öhdəliklər və xüsusi kapital.
-

Sual: Əgər bütün öhdəliklər 6000 manat dəyərində artırsa, bu o deməkdir ki: (Sürət 30.04.2014 10:13:20) (Çəki: 1)

- ☐ Aktivlər 6000 manat azalıb;
 - ☐ Xüsusi kapital 6000 manat məbləğində artıb;
 - ☒ Aktivlər 6000 manat artıb və ya xüsusi kapital 6000 manat məbləğində azalıb;
 - ☐ Aktivlər 3000 manat artıb və xüsusi kapital 3000 manat məbləğində artıb;
 - ☐ Aktivlər 6000 manat azalıb və xüsusi kapital 6000 manat məbləğində artıb;
-

Sual: Əgər informasiya əvvəlcədən proqnoz verə bilmək üçün istifadə olunursa onda bu o deməkdir ki: (Sürət 30.04.2014 10:13:36) (Çəki: 1)

- ☐ Xarici auditor tərəfindən təsdiq olunub;
 - ☐ Bir il üçün hazırlanıb;
 - ☒ Əvvəlki hesablamaları təsdiq və ya düzəliş edir;
 - ☐ Neytraldır;
 - ☐ Xarici auditor tərəfindən təsdiq olunub və neytraldır.
-

Sual: Aşağıdakı bərabərliklərdən hansı balans bərabərliyidir? (Sürət 30.04.2014 10:13:49) (Çəki: 1)

- ☐ Aktivlər=Kapital
 - ☐ Aktivlər-Öhdəliklər=Xüsusi kapital
 - ☒ Aktivlər=Öhdəliklər+Xüsusi kapital
 - ☐ Aktivlər=Gəlirlər-Xərcər
 - ☐ Bütün yuxarıda qeyd olunan bərabərliklər.
-

Sual: Gəlir nə deməkdir? (Sürət 30.04.2014 10:13:52) (Çəki: 1)

- ☐ Müəyyən dövr ərzində istehlak olunan aktivlərin dəyəri;
 - ☒ Təsərrüfat fəaliyyəti nəticəsində xüsusi kapitalın ümumi artımı;
 - ☐ Müəyyən dövr ərzində istifadə olunan xidmətlərin dəyəri;
 - ☐ Cari və ya gözlənilən pul ödəmələri;
 - ☐ Müəyyən dövr ərzində istehlak olunan aktivlərin və istifadə olunan xidmətlərin dəyəri.
-

Sual: İnformasiya nə zaman münasib hesab olunur? (Sürət 30.04.2014 10:13:55) (Çəki: 1)

- ☐ Aşağı qiymətə əldə olunan zaman;
 - ☒ Keçmiş, indiki və gələcək hadisələri qiymətləndirməyə kömək edən, keçmiş qiymətləndirmələri təsdiq edən və düzəldən zaman;
 - ☐ Xarici istifadəçilərə təqdim olunmadıqda;
 - ☐ Müxtəlif firmalar tərəfindən istifadə olunanda;
 - ☐ Aşağı qiymətə əldə olunan zaman və xarici istifadəçilərə təqdim olunmadıqda.
-

Sual: İnformasiya o zaman münasib hesab olunur ki o: (Sürət 30.04.2014 10:13:59) (Çəki: 1)

- ☐ Auditor yoxlamasından keçmiş olsun;
- ☐ Əməliyyat tsikli və ya bir il – dövrlərindən ən uzun olanı üçün təqdim olunsun;

- ☐ Obyektiv xarakter daşısın;
 - ☒ İqtisadi qərarların qəbul olunmasına təsir etmək iqtidarında olsun;
 - ☐ Auditor yoxlamasından keçmiş olsun və obyektiv xarakter daşısın.
-

Sual: Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi nə zaman tətbiq olunmur? (Sürət 30.04.2014 10:14:03) (Çəki: 1)

- ☐ Müəssisə öz fəaliyyətini yeni başlayanda;
 - ☒ Müəssisənin ləğv olunması gözləniləndə;
 - ☐ Ədalətli dəyər maya dəyərini üztələyəndə;
 - ☐ Satışın xalis dəyərini hesablamaq mümkün olmayanda;
 - ☐ Düzgün cavab yoxdur.
-

Sual: Müəssisənin fəaliyyətinin fasiləsizliyi prinsipi o deməkdir ki: (Sürət 30.04.2014 10:14:06) (Çəki: 1)

- ☐ Yaxın gələcəkdə ləğv olunacaq;
 - ☐ Başqa müəssisə tərəfindən satın alınacaq;
 - ☐ Dinamik inkişaf edən müəssisədir;
 - ☒ Fəaliyyət göstərir və yaxın gələcəkdə fəaliyyət göstərəcək, ləğv olunmayacaq, onun fəaliyyət miqyası əhəmiyyətli dərəcədə ixtisar olunmayacaq;
 - ☐ Düzgün cavab yoxdur.
-

Sual: Müəssisənin öhdəliyi deyəndə nə başa düşülür? (Sürət 30.04.2014 10:14:09) (Çəki: 1)

- ☐ Gələcək iqtisadi fayda;
 - ☒ Müəssisənin cari öhdəlikləri;
 - ☐ Fəaliyyət zamanı istifadə olunan qiymətlilər;
 - ☐ Gələcək xərclər və ödəmələr üçün ehtiyatlar;
 - ☐ Bütün yuxarıda qeyd olunanlar.
-

Sual: Aktiv nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır? (Sürət 30.04.2014 10:14:31) (Çəki: 1)

- ☐ ötən hadisələrin nəticəsində meydana çıxır
 - ☐ müəssisə tərəfindən nəzarət olunur
 - ☐ kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
 - ☐ aktivlərin dəyərini dəqiq ölçmək olur
 - ☒ bütün cavablar düzgündür
-

Sual: Gəlirlər nə zaman maliyyə hesabatının elementi kimi tanınır? (Sürət 30.04.2014 10:14:35) (Çəki: 1)

- ☐ pul vəsaitləri daxil olduqdan sonra
 - ☐ xərclər tanındıqdan sonra
 - ☐ mənfəət alındıqdan sonra
 - ☐ gəlirlər və xərclər müqayisə olunduqdan sonra
 - ☒ düzgün cavab yoxdur
-

Sual: Hansı elementlər kommersiya təşkilatının maliyyə vəziyyətini xarakterizə edir? (Sürət 30.04.2014 10:14:38) (Çəki: 1)

- ☐ gəlirlər, xərclər və kapital
 - ☐ gəlirlər, öhdəliklər və kapital
 - ☐ aktivlər, öhdəliklər və gəlirlər
 - ☐ aktivlər, kapital və gəlirlər
 - ☒ aktivlər, öhdəliklər və kapital
-

Sual: Hansı elementlər kommersiya təşkilatının maliyyə vəziyyətini xarakterizə edir? (Sürət 30.04.2014 10:14:42) (Çəki: 1)

- ☐ gəlirlər, xərclər və kapital
 - ☐ gəlirlər, öhdəliklər və kapital
 - ☐ aktivlər, öhdəliklər və gəlirlər
 - ☐ aktivlər, kapital və gəlirlər
 - ☒ aktivlər, öhdəliklər və kapital
-

Sual: Kommersiya təşkilatları üçün MMUS-un konseptual əsasları nəyi izah edir? (Sürət 30.04.2014 10:14:46) (Çəki: 1)

- ☐ maliyyə uçotu və hesabatın məqsədini
 - ☐ maliyyə uçotu və hesabatın elementlərini
 - ☐ maliyyə uçotu və hesabatın elementlərinin tanınması meyarlarını
 - ☐ kapitalın mahiyyəti və onun saxlanması konsepsiyası
 - ☒ bütün cavablar düzgündür
-

Sual: Kommersiya təşkilatlarının maliyyə vəziyyətini hansı tənlik xarakterizə edir? (Sürət 30.04.2014 10:14:49) (Çəki: 1)

- ☐ $A=K+Ö+G$
 - ☐ $K=A+Ö-R$
 - ☐ $O=A-K+G-R$
 - ☒ $A=K+Ö$
 - ☐ $A=K+Ö+G-R$
-

Sual: Maliyyə uçotunda və hesabatda elementlər hansı ardıcılıqla tanınır? (Sürət 30.04.2014 10:14:53) (Çəki: 1)

- ☐ uçot və hesabatın elementləri aşkarlandıqda
 - ☐ elementlərin tanınma meyarlarına uyğunluğu
 - ☐ elementlərin maliyyə uçotunda və hesabatda tanınması
 - ☒ uçot və hesabatın elementləri aşkarlandıqda, elementlərin tanınma meyarlarına uyğunluğu, elementlərin maliyyə uçotunda və hesabatda tanınması
 - ☐ düzgün cavab yoxdur
-

Sual: MMUS-a uyğun olaraq öhdəliklərin ödənilməsi aşağıdakı hallarda qısamüddətli kimi təsnifləşdirilir: (Sürət 30.04.2014 10:14:56) (Çəki: 1)

- ☐ bir il
- ☐ cari hesabat ilində

- ☒ hesabat tarixindən sonrakı 12 ay
 - ☐ İonun tanınmasından sonrakı 12 ay
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Öhdəlik nə zaman maliyyə hesabatının ünsürü kimi tanınır? (Sürət 30.04.2014 10:14:59) (Çəki: 1)

- ☐ şirkət tərəfindən nəzarət edilir
 - ☐ kommersiya təşkilatı tərəfindən gələcəkdə iqtisadi fayda götürüləcəyini təmin edir
 - ☐ dəyər etibarlı şəkildə müəyyənləşdirilə bilər
 - ☐ ödənmə zamanı iqtisadi resurslar şirkətdən uzaqlaşa bilər
 - ☒ bütün cavablar düzgündür
-

Sual: Aşağıdakı bərabərliklərdən hansı əsas balans bərabərliyinin açılışıdır? (Sürət 30.04.2014 10:15:03) (Çəki: 1)

- ☐ Aktivlər = Öhdəliklər+Xüsusi kapital-Gəlirlər-Xərclər;
 - ☒ Aktivlər+Xərclər=Öhdəliklər +Xüsusi kapital+Gəlirlər;
 - ☐ Aktivlər-Öhdəliklər=Xüsusi kapital-Gəlirlər-Xərclər;
 - ☐ Aktivlər=Gəlirlər+Xərclər-Öhdəliklər;
 - ☐ Aktivlər+Gəlirlər=Öhdəliklər+Xüsusi kapital-Xərclər.
-

Sual: Debitor borcunun 400 manat ödənilməsi o deməkdir ki: (Sürət 30.04.2014 10:15:08) (Çəki: 1)

- ☒ Aktivlər 400 manat məbləğində artıb və aktivlər 400 manat məbləğində azalıb;
 - ☐ Aktivlər 400 manat məbləğində artıb və öhdəliklər 400 manat məbləğində azalıb;
 - ☐ Öhdəliklər 400 manat məbləğində azalıb və xüsusi kapital 400 manat məbləğində artıb;
 - ☐ Aktivlər 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində azalıb;
 - ☐ Xüsusi kapital 400 manat məbləğində azalıb və öhdəliklər 400 manat məbləğində artıb
-

Sual: Hesabatın hər hansı bir maddəsinin əhəmiyyətliliyini müəyyən etmək üçün mühasib aşağıdakı göstəricilərdən hansı ilə onu müqayisə etməyə bilər? (Sürət 30.04.2014 10:15:11) (Çəki: 1)

- ☐ Məcmu aktivlər;
 - ☐ Məcmu öhdəliklər;
 - ☒ İşçilərin ümumi sayı;
 - ☐ Xalis mənfəət;
 - ☐ Debitor borcu.
-

Sual: Xüsusi kapital nəyi əks etdirir? (Sürət 30.04.2014 10:15:14) (Çəki: 1)

- ☐ Kreditorların iddia etdiyi aktivlərdə olan payı;
- ☒ Səhmdarların iddia etdiyi aktivlərdə olan payı;
- ☐ Xeyriyyə müəssisələrinin iddia etdiyi aktivlərdə olan payı;
- ☐ Debitorların iddia etdiyi aktivlərdə olan payı;

☐ İşçi heyətinin iddia etdiyi aktivlərdə olan payı;

Sual: Mənfəət və zərərlər haqqında hesabatda nə əks olunur? (Sürət 30.04.2014 10:15:17) (Çəki: 1)

- ☐ Müəyyən dövr ərzində xüsusi kapitaldakı dəyişikliklər;
 - ☐ Müəyyən dövr ərzində aktivlərdəki, öhdəliklərdəki və xüsusi kapitaldakı dəyişikliklər;
 - ☒ Müəyyən dövr ərzindəki gəlirlər və xərclər;
 - ☐ Hesabat dövrünə aktivlərin, öhdəliklərin və xüsusi kapitalın vəziyyəti;
 - ☐ Hesabat dövrünə xərclər, dividendlər və xüsusi kapitalın vəziyyəti.
-

Sual: Təmiz gəlir nə vaxt yaranır? (Sürət 30.04.2014 10:15:20) (Çəki: 1)

- ☐ Aktivlər > Öhdəliklər
 - ☐ Gəlirlər = Xərclər;
 - ☒ Gəlirlər > Xərclər;
 - ☐ Gəlirlər < Xərclər;
 - ☐ Aktivlər = Öhdəliklər
-

Sual: 28 fevralda mebel fabrikinin işçiləri sifarişi yerinə yetirmək üçün iş vaxtından əlavə işləyir. Müəssisə martın əvvəlində hesabı müştəriyə göndərir, martın ortasında isə hesab üzrə ödəniş həyata keçirilir. İş vaxtından əlavə işləməyə görə əmək haqqı xərclərə nə vaxt daxil edilir? (Sürət 30.04.2014 10:15:38) (Çəki: 1)

- ☒ Fevralda;
 - ☐ Martda;
 - ☐ İşçilər əmək haqqını alan vaxt;
 - ☐ Əmək haqqının verilməsi vaxtından asılı olaraq fevralda və ya da martda;
 - ☐ Qəbul olunmuş uçot siyasətindən asılı olaraq fevralda və ya da martda;
-

Sual: Gələcək dövrün xərcləri o xərclərdir ki: (Sürət 30.04.2014 10:15:41) (Çəki: 1)

- ☒ Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;
 - ☐ Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;
 - ☐ Tanınıb lakin hələ ödənilməyib;
 - ☐ Tanınıb, ödənilib və uçotda əks olunub;
 - ☐ Tanınıb, lakin hələ uçotda əks olunmayıb.
-

Sual: Gəlirlərin tanınması prinsipinə uyğun olaraq gəlirlərin əks olunması həyata keçirilməlidir: (Sürət 30.04.2014 10:15:44) (Çəki: 1)

- ☐ Pul vəsaitləri əldə olunan zaman;
 - ☒ Gəlir əldə olunan zaman;
 - ☐ Ayın axırında;
 - ☐ Mənfəətdən vergi ödənilən zaman;
 - ☐ Maliyyə hesabatı tərtib olunan zaman.
-

Sual: Gəlirlərin tanınması prinsipinə uyğun olaraq gəlirlərin əks olunması həyata keçirilməlidir: (Sürət 30.04.2014 10:15:46) (Çəki: 1)

- ☐ Pul vəsaitləri əldə olunan zaman;
 - ☒ Gəlir əldə olunan zaman;
 - ☐ Ayın axırında;
 - ☐ Mənfəətdən vergi ödənilən zaman;
 - ☐ Maliyyə hesabatı tərtib olunan zaman.
-

Sual: Hesablanmış gəlir o gəlirdir ki: (Sürət 30.04.2014 10:15:48) (Çəki: 1)

- ☐ Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
 - ☐ Onlar əldə olunana qədər qazanılıb və əks olunub;
 - ☒ Qazanılıb, lakin hələ əldə olunmayıb;
 - ☐ Qazanılıb, əldə olunub və uçotda əks olunub;
 - ☐ Əldə olunub və uçotda əks olunub.
-

Sual: Hesablanmış gəlir o gəlirdir ki: (Sürət 30.04.2014 10:15:50) (Çəki: 1)

- ☐ Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
 - ☐ Onlar əldə olunana qədər qazanılıb və əks olunub;
 - ☒ Qazanılıb, lakin hələ əldə olunmayıb;
 - ☐ Qazanılıb, əldə olunub və uçotda əks olunub;
 - ☐ Əldə olunub və uçotda əks olunub.
-

Sual: Hesablanmış xərclər o xərclərdir ki: (Sürət 30.04.2014 10:15:53) (Çəki: 1)

- ☐ Onlar tanınana qədər ödənilib və aktiv uçot hesablarında əks olunub;
 - ☐ Onlar tanınandan sonra ödənilib və aktiv uçot hesablarında əks olunub;
 - ☒ Tanınıb lakin hələ ödənilməyib;
 - ☐ Tanınıb, ödənilib və uçotda əks olunub;
 - ☐ Ödənilib lakin hələ uçotda əks olunmayıb.
-

Sual: Hesabların korrektəsi nə üçün edilir? (Sürət 30.04.2014 10:15:59) (Çəki: 1)

- ☐ Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə;
 - ☒ Bir çox əməliyyatlar bir və ya daha artıq vaxt dövrünü əhatə edir;
 - ☐ Təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol verildiyi üçün;
 - ☐ Rəhbərlik hansı məlumatların mühasibat uçotu və hesabatında əks etdirilməli olduğuna qərar verməkdə çətinlik çəkəndə;
 - ☐ Hesabların sayı bütün təsərrüfat əməliyyatlarını əks etdirmək üçün kifayət etməyəndə və təsərrüfat əməliyyatlarını əks etdirəndə səhvlərə yol veriləndə.
-

Sual: Xidmət sferası müəssisələrində gəlir nə zaman əldə olunmuş hesab olunur? (Sürət 30.04.2014 10:16:02) (Çəki: 1)

- ☐ Ayın axırında;
 - ☐ İlin sonunda;
 - ☒ Xidmətin göstərilməsi tarixinə;
 - ☐ Pul vəsaitlərinin əldə olunması tarixinə;
 - ☐ Maliyyə hesabatının tərtib olunması tarixinə.
-

Sual: Müəssisə ofis binasının alınmasına 500 min manat xərcləyir. Bu məbləğ nə zaman xərclərə silinməlidir? (Sürət 30.04.2014 10:16:05) (Çəki: 1)

- ☐ Məhz 500 min manat xərclənən zaman;
 - ☐ Binanın istifadə olunmasının ilk ilində;
 - ☒ Binanın faydalı istifadə müddətində;
 - ☐ 500 min manat məbləğində gəlir əldə olunandan sonra;
 - ☐ Məhz 500 min manat xərclənən zaman və ya binanın istifadə olunmasının ilk ilində.
-

Sual: Uyğunluq prinsipinə müvafiq olaraq aşağıdakılardan hansılar arasında uyğunluq olmalıdır? (Sürət 30.04.2014 10:16:07) (Çəki: 1)

- ☐ Müəssisənin müştəriləri;
 - ☒ Gəlirlər və xərclər;
 - ☐ Aktivlər və öhdəliklər;
 - ☐ Müəssisənin kreditorları;
 - ☐ Xüsusi kapital və öhdəliklər.
-

Sual: 30 noyabrda geyim mağazasında 1000 manatlıq mal satılıb. 05 dekabrda müştəriyə hesab göndərilir, 10 dekabrda mağaza müştəridən çek alır. Hansı tarixə 1000 manatlıq gəlir əldə olunmuş hesab olunur? (Sürət 30.04.2014 10:16:50) (Çəki: 1)

- ☐ 05 dekabr
 - ☐ 10 dekabr
 - ☒ 30 noyabr
 - ☐ 01 dekabr
 - ☐ 30 dekabr
-

Sual: Aktivlər və xərclər hesablarının müxəbirələşməsi nə ilə əlaqədar yaranır? (Sürət 30.04.2014 10:16:54) (Çəki: 1)

- ☐ Öhdəliklərin uçotu ilə;
 - ☐ Gəlirlərin uçotu ilə;
 - ☒ Gələcək dövrün xərcləri hesabları üzrə korektəedici yazılışlar ilə;
 - ☐ Hesablanmış xərclər hesabları üzrə korektəedici yazılışlar ilə;
 - ☐ Heç vaxt yaranmır.
-

Sual: Dövrilik fərziyyəsinə uyğun olaraq: (Sürət 30.04.2014 10:16:56) (Çəki: 1)

- ☐ Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər;
 - ☐ Əgər əməliyyat birdən artıq vaxt dövrünə əhatə edirsə, hesablaşmalar aparılmamalıdır;
 - ☐ Müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırdığı zaman düzəliş edilə bilər;
 - ☒ Müəssisənin təsərrüfat fəaliyyəti müəyyən zaman dövrlərinə bölünə bilər;
 - ☐ Əməliyyat yalnız bir zaman dövrünə təsir göstərə bilər və müəssisənin hesablarına yalnız müəssisə öz fəaliyyətini dayandırdığı zaman düzəliş edilə bilər.
-

Sual: Gələcək dövr üzrə gəlir yaratmayan səbəblər hansılardır? (Sürət 30.04.2014 10:16:58) (Çəki: 1)

- ☐ Əvvəlcədən ödənilən icarə haqqı;
 - ☒ Kreditlə göstərilən xidmətlər;
 - ☐ Abunəçinin satışı;
 - ☐ Ədəbiyyata iki illik yazılışın satışı;
 - ☐ Bütün cavablar düzgündür.
-

Sual: Gələcək dövrlər gəlirləri o gəlirlərdir ki: (Sürət 30.04.2014 10:17:00) (Çəki: 1)

- ☒ Onlar qazanılana qədər öhdəlik kimi qəbul olunub və əks olunub;
 - ☐ Onlar əldə olunana qədər qazanılıb və əks olunub;
 - ☐ Qazanılıb, lakin hələ əldə olunmayıb;
 - ☐ Qazanılıb, qəbul olunub və uçotda əks olunub;
 - ☐ Əldə olunub, lakin uçotda əks olunmayıb.
-

Sual: Gələcək dövrün gəlirləri aşağıdakı kimi təsnifləşdirilir: (Sürət 30.04.2014 10:17:06) (Çəki: 1)

- ☐ Aktivlər
 - ☐ Gəlirlər;
 - ☐ Gəlirlərin azalmasının kontraktiv hesabı;
 - ☒ Öhdəliklər;
 - ☐ Xüsusi kapital.
-

Sual: Gələcək dövrün xərcləri hesablanan müddətin sonunda aşağıdakı korrektəedici yazılışı etmək lazımdır: (Sürət 30.04.2014 10:17:09) (Çəki: 1)

- ☐ Aktivlərin uçotu hesabının debeti və xərclərin uçotu hesabının krediti
 - ☒ Xərclərin uçotu hesabının debeti və aktivlərin uçotu hesabının krediti
 - ☐ Aktivlərin uçotu hesabının debeti və krediti
 - ☐ Xərclərin uçotu hesabının debeti və krediti
 - ☐ Öhdəliklərin uçotu hesabının debeti və krediti
-

Sual: X mağazası uçotu gəlirlərin tanınması prinsipinə uyğun olaraq aparır. 31 iyulda maşın mağazada texniki xidmətdən keçirilir. Müştəri 01 avqustda maşını götürür və 05 avqustda ödəniş edir. X mağazası 06 avqustda poçtla çeki alır. X mağazası əldə olunmuş gəliri nə zaman əks etdirməlidir? (Sürət 30.04.2014 10:17:13) (Çəki: 1)

- ☒ 31 iyulda;
 - ☐ 01 avqustda;
 - ☐ 05 avqustda;
 - ☐ 06 avqustda;
 - ☐ 02 avqustda.
-

Sual: Korrektəedici yazılışlar nə üçün zəruridir? (Sürət 30.04.2014 10:17:19) (Çəki: 1)

- ☐ Müəyyən vaxt dövründə xərclərə silinməli olan bəzi xərclər jurnalda əks olunmadığı üçün;
- ☒ Gəlirlərin onların əldə olunduğu dövrdə əks olunmasını təmin etmək, xərcləri isə onlar baş verdiyi dövrdə tanımaq üçün;

- ☐ Xərcləri isə onlar baş verdiyi dövrdə əks etdirmək üçün;
 - ☐ Gəlirləri onların əldə olunduğu dövrdə əks etdirmək üçün;
 - ☐ Düzgün cavab yoxdur.
-

Sual: Korrektəedici yazılışlar nədir? (Sürət 30.04.2014 10:17:24) (Çəki: 1)

- ☐ Mühsabat uçotu sistemi lazımı şəkildə işləyirsə, lazım deyil;
 - ☒ Bir qayda olaraq maliyyə hesabatının hazırlanması üçün;
 - ☐ Rəhbərlik hesabın qalığını dəyişmək istəyəndə;
 - ☐ Yalnız mühsabat balansı hesablarında edilir;
 - ☐ Bütün qeyd olunanlar düzdür.
-

Sual: Münasiblik prinsipi gəlirlərlə xərclərin əlaqəsini təyin edir. Başqa sözlə, verilən prinsip aşağıdakı əlaqəni nəzərdə tutur: (Sürət 30.04.2014 10:17:27) (Çəki: 1)

- ☐ Aktivlərlə öhdəliklərin;
 - ☒ Sərf olunan əməyin və əldə olunan nəticənin;
 - ☐ Dividendlər və səhmdarların investisiyalarının;
 - ☐ Pul məxaricinin və pul mədaxilinin;
 - ☐ Debitor və kreditor öhdəliklərinin.
-

Sual: Öhdəlik və gəlir hesablarının müxabirələşməsi nə ilə əlaqədar yaranır? (Sürət 30.04.2014 10:17:31) (Çəki: 1)

- ☐ Gələcək dövrün xərcləri hesabları üzrə korrektəedici yazılışlarla;
 - ☐ Xüsusi kapital hesabları üzrə korrektəedici yazılışlarla;
 - ☒ Gələcək dövrün gəlirləri hesabı üzrə korrektəedici yazılışlarla;
 - ☐ Pul vəsaitlərinin uçotu hesabları üzrə korrektəedici yazılışlarla;
 - ☐ Aktivlərin uçotu hesabları üzrə korrektəedici yazılışlarla;
-

Sual: Əsas vəsaitləri aşağıdakı qruplara ayırmaq olar: (Sürət 30.04.2014 10:17:43) (Çəki: 1)

- ☒ Torpaq, abadlıq obyektləri, bina və tikililər, avadanlıqlar;
 - ☐ Qeyri-maddi aktivlər, torpaq, bina və tikililər, avadanlıqlar;
 - ☐ Torpaq, əmlak, mebel, avadanlıqlar;
 - ☐ İstehsal gücləri, əmlak, bina və tikililər, avadanlıqlar;
 - ☐ Torpaq, bina və tikililər.
-

Sual: Əsas vəsaitlərin amortizasiyasına ayırmalar hesablanan zaman aşağıdakı maddələrdən hansı nəzərə alınmır? (Sürət 30.04.2014 10:17:46) (Çəki: 1)

- ☐ Likvidlik dəyəri;
 - ☐ Faydalı istifadənin qiymətləndirmiş müddəti;
 - ☒ Əsas vəsaitlərin dəyişdirilməsi üçün zəruri olan pul vəsaitləri;
 - ☐ Maya dəyəri;
 - ☐ Likvidlik dəyəri və maya dəyəri.
-

Sual: "Yığılmış amortizasiya" hesabının qalığı nəyi əks etdirir? (Sürət 30.04.2014 10:17:49) (Çəki: 1)

- ☐ Əsas vəsaitlərin dəyişdirilməsi üçün nəzərdə tutulmuş pul vəsaitləri;
 - ☐ Ədalətli dəyərin əldə olunması üçün əsas vəsaitlərin dəyərindən çıxılan məbləği;
 - ☐ Cari dövrün xərclərinə aid edilən məbləği;
 - ☒ Əsas vəsait obyektlərinin əldə olunması tarixindən sonrakı xərclərə aid olan məbləği;
 - ☐ Bütün qeyd olunanlar düzdür.
-

Sual: Aktivin qalıq dəyəri nəyə bərabərdir? (Sürət 30.04.2014 10:17:51) (Çəki: 1)

- ☐ İlk dəyərini çıxmaqla bazar dəyərinə;
 - ☐ Təkrar bazarın istiqamətləndirildiyi qiymət;
 - ☐ Aktivin bərpa dəyərinə;
 - ☒ Yığılmış amortizasiyanı çıxmaqla aktivin maya dəyərinə;
 - ☐ Cari təmir xərclərini çıxmaqla bazar qiymətinə.
-

Sual: Amortizasiya faydalı istifadə müddəti ərzində əsas vəsaitlərin dəyərinin hansı üsulla silinməsi prosesidir? (Sürət 30.04.2014 10:17:55) (Çəki: 1)

- ☐ Bərabər və obyektiv üsulla;
 - ☐ Qısaldılmış müddətdə və etibarlı şəkildə;
 - ☒ Sistemativ və səmərəli əsasla;
 - ☐ Konservativ bazar yanaşması əsasında;
 - ☐ Bərabər və obyektiv üsulla və konservativ bazar yanaşması əsasında
-

Sual: Amortizasiya hesablanması aşağıda sadalanan metodlarından hansı aktivin məhsuldarlığı göstəricisinə əsaslanır? (Sürət 30.04.2014 10:17:57) (Çəki: 1)

- ☐ Xətti metod;
 - ☐ Azalan qalıq metodu;
 - ☒ Məhsulun həcminə bərabər silinmə metodu;
 - ☐ Xətti metod və azalan qalıq metodu;
 - ☐ Düzgün cavab yoxdur.
-

Sual: Amortizasiya olunan dəyərə nisbətdə amortizasiya ayırmalarının daimi normasının tətbiq edilməsini nəzərdə tutan üsulu seçin. (Sürət 30.04.2014 10:18:00) (Çəki: 1)

- ☒ Xətti metod;
 - ☐ Azalan qalıq metodu;
 - ☐ Məhsulun həcminə bərabər silinmə metodu;
 - ☐ Azalan qalıq metodu və məhsulun həcminə bərabər silinmə metodu;
 - ☐ Düzgün cavab yoxdur.
-

Sual: Azalan qalıq üsulu ilə amortizasiyanın hesablanması nəticəsində nə baş verir? (Sürət 30.04.2014 10:18:03) (Çəki: 1)

- ☒ Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına;
- ☐ Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına;
- ☐ Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına;
- ☐ Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına;

☐ Düzgün cavab yoxdur.

Sual: İstifadə imkanları faydalı istifadə müddətində azalmayan aktiv hansıdır? (Sürət 30.04.2014 10:18:06) (Çəki: 1)

- ☐ Aparatura və avadanlıq
 - ☐ Mebel
 - ☒ Torpaq
 - ☐ Alətlər və ləvazimatlar
 - ☐ Nəqliyyat vasitələri
-

Sual: Torpağın maya dəyərinə daxil deyil: (Sürət 30.04.2014 10:18:08) (Çəki: 1)

- ☐ Əmlak üzrə agentliklərin komissiya xərcləri;
 - ☒ Əmlak üzrə illik vergi;
 - ☐ Alıcı tərəfindən ödənilən əmlak vergisi;
 - ☐ Torpağa mülkiyyət hüququnun qeydiyyatına alınması ilə əlaqədar yığımlar;
 - ☐ Bütün qeyd olunanlar düzdür.
-

Sual: Gəlirlər və xərclər haqda informasiyaların ayrılıqda açıqlanması zərurəti nəyi müəyyənləşdirir? (Sürət 30.04.2014 10:18:46) (Çəki: 1)

- ☐ gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini
 - ☐ gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini
 - ☐ gəlirlər və xərclər haqda informasiyaların ölçülməsinin zəruriliyini
 - ☒ gəlirlər və xərclər haqda informasiyaların müqayisəliliyini; gəlirlərin və xərclərin maddələrinin əhəmiyyətini; gəlirlər və xərclər haqda informasiyaların ölçülməsinin zəruriliyini
 - ☐ düzgün cavab yoxdur
-

Sual: MMUS-a uyğun olaraq hesabat tarixindən sonrakı hadisələrə aiddir: (Sürət 30.04.2014 10:18:48) (Çəki: 1)

- ☐ maliyyə hesabatının hazırlanması və təsdiq olunması dövrü arasında baş verən hadisələr
 - ☐ hesabat dövründən keçən 1-ci ayda baş verən hadisələr
 - ☐ hesabat tarixi və auditor yoxlanılması tarixi arasında baş verən hadisələr
 - ☒ maliyyə hesabatlarının hesabat tarixi və təsdiq olunma tarixi arasındakı dövrdə baş verən hadisələr
 - ☐ bütün cavablar düzgündür
-

Sual: MMUS-a uyğun olaraq maliyyə hesabatında əhəmiyyətli səhvlər hesab olunur: (Sürət 30.04.2014 10:18:51) (Çəki: 1)

- ☐ maliyyə hesabatının düzgün şərh olunmamasına gətirib çıxarır
 - ☐ hesabat dövrü ərzində maliyyə nəticələrinin hesablanmasına gətirib çıxarır
 - ☒ həmin hesabat ərzində qəbul edilən iqtisadi qərarlara təsir göstərir
 - ☐ maliyyə informasiyalarını əhəmiyyətli dərəcədə saxtalaşdırır
 - ☐ Duzgun cavab yoxdur
-

Sual: 01 iyulda müəssisə həmin tarixdən başlayan ofis binasının icarəsi haqqını 6 ay əvvəlcədən 6000 manat olaraq ödəyir. Bütün məbləğ "İcarə üzrə gələcək dövrün xərcləri" hesabına silinir. 31 iyul tarixinə olan maliyyə hesabatını hazırlayarkən müəssisə aşağıdakı korrektəedici yazılışı etməldi: (Sürət 30.04.2014 10:18:53) (Çəki: 1)

- ☐ DT "İcarə xərcləri" – 6000 manat, KT "İcarə üzrə gələcək dövrün xərcləri" – 6000 manat
 - ☐ DT "İcarə üzrə gələcək dövrün xərcləri" – 1000 manat, KT "İcarə xərcləri" – 1000 manat
 - ☒ DT "İcarə xərcləri" – 1000 manat, KT "İcarə üzrə gələcək dövrün xərcləri" – 1000 manat
 - ☐ DT "İcarə üzrə gələcək dövrün xərcləri" – 6000 manat, KT "İcarə xərcləri" – 6000 manat
 - ☐ DT "İcarə xərcləri" – 3000 manat, KT "İcarə üzrə gələcək dövrün xərcləri" – 3000 manat
-

Sual: 02 iyunda müəssisə 3500 manatlıq istehlak materialları satın alır və onu aktiv kimi əks etdirir. 30 iyunda keçirilmiş inventarizasiyanın nəticələrinə görə istehlak materiallarının qalıq məbləği 2000 manat təşkil edir. 30 iyunda müəssisə hansı korrektəedici yazılışı etməlidir? (Sürət 30.04.2014 10:19:02) (Çəki: 1)

- ☐ DT "Material xərcləri" – 2000 manat, KT "Materiallar" – 2000 manat
 - ☐ DT "Material xərcləri" – 1500 manat, KT "Materiallar" – 2000 manat
 - ☐ DT "Materiallar" – 1500 manat, KT "Material xərcləri" – 1500 manat
 - ☒ DT "Material xərcləri" – 1500 manat, KT "Materiallar" – 1500 manat
 - ☐ DT "Materiallar" – 2000 manat, KT "Material xərcləri" – 2000 manat
-

Sual: 31 dekabr 2010-cu il tarixinə korrektəedici yazılışlar edilənə qədər, ilin sonuna "Sığorta xərcləri" hesabının qalığı 870 manat, "Sığorta üzrə gələcək dövrün xərcləri" hesabının qalığı isə 2300 manat təşkil edir. Qəbul olunub ki, sığorta üzrə gələcək dövrün xərcləri olaraq 1800 manat silinməlidir. Sığorta üzrə xərclər hesabının korrektə edilmiş qalıq məbləği aşağıdakı kimidir: (Sürət 30.04.2014 10:19:04) (Çəki: 1)

- ☐ 1800 manat
 - ☐ 870 manat
 - ☒ 2670 manat
 - ☐ 1370 manat
 - ☐ 500 manat
-

Sual: Amortizasiya prosesi aşağıdakı kimi təqdim oluna bilər: (Sürət 30.04.2014 10:19:07) (Çəki: 1)

- ☐ Aktivin ədalətli dəyər üzrə qiymətləndirilməsi;
 - ☐ Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin artırılması;
 - ☒ Səmərəli və sistemli yanaşma əsasında aktivin faydalı istifadə müddəti ərzində onun dəyərinin xərclərə silinməsi;
 - ☐ Hər hesabat dövrü ərzində aktivin dəyərinin onun real dəyərinə qədər silinməsi;
 - ☐ Düzgün cavab yoxdur.
-

Sual: Aşağıdakı fikirlərdən hansı düz deyil? (Sürət 30.04.2014 10:19:10) (Çəki: 1)

- ☐ Korrektəedici yazılışlar gəlirlərin tanınması prinsipinin gözlənilməsi üçün zəruridir;
 - ☐ Korrektəedici yazılışlar uyğunluq prinsipinin gözlənilməsi üçün zəruridir;
 - ☐ Korrektəedici yazılışlar maliyyə hesabatının MHBS-nin prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir;
 - ☒ Korrektəedici yazılışlar Baş kitabın hesablarının müəssisənin büdcəsinə uyğunlaşdırılması üçün zəruridir;
 - ☐ Korrektəedici yazılışlar maliyyə hesabatının MMUS-un prinsiplərinə uyğunluğunun təmin olunması üçün zəruridir.
-

Sual: X müəssisəsi 2000 manatlıq dəftərxana ləvazimatı satın alır və bütün məbləği "Dəftərxana ləvazimatları" hesabının debetinə silir. Hesbat dövrünün sonunda inventarizasiya nəticəsində dəftərxana ləvazimatının qalığı 1200 manat təşkil edir. Dövrün sonunda jurnalda aşağıdakı korrektəedici yazılış edilməlidir: (Sürət 30.04.2014 10:19:13) (Çəki: 1)

- ☐ DT "Dəftərxana ləvazimatı xərcləri" – 1200 manat, KT "Dəftərxana ləvazimatları" – 1200 manat
 - ☐ DT "Dəftərxana ləvazimatları" – 800 manat, KT "Dəftərxana ləvazimatı xərcləri" – 800 manat
 - ☒ DT "Dəftərxana ləvazimatı xərcləri" – 800 manat, KT "Dəftərxana ləvazimatları" – 800 manat
 - ☐ DT "Dəftərxana ləvazimatları" – 1200 manat, KT "Dəftərxana ləvazimatı xərcləri" – 1200 manat
 - ☐ DT "Dəftərxana ləvazimatları" – 800 manat, KT "Kassa" - 800 manat
-

Sual: Əsas metodun tətbiqi zamanı qeyri-maddi aktivlərin amortizasiyasının uçotu üçün hansı qayda tətbiq olunur? (Sürət 30.04.2014 10:19:39) (Çəki: 1)

- ☒ Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ilkin dəyər üzrə uçot
 - ☐ Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
 - ☐ Yığılmış amortizasiya və qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla ədalətli dəyər üzrə uçot
 - ☐ Yığılmış amortizasiyanı çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
 - ☐ Qiymətdəndüşmədən olan yığılmış zərərləri çıxmaqla yenidənqiymətləndirilmiş dəyər üzrə uçot
-

Sual: Azalan qalıq üsulu ilə qeyri-maddi aktivlərə amortizasiya hesablanması nəyə gətirib çıxarır? (Sürət 30.04.2014 10:19:42) (Çəki: 1)

- ☐ Hər növbəti dövrdə amortizasiya ayırmalarının artmasına
 - ☒ Hər növbəti dövrdə amortizasiya ayırmalarının azalmasına
 - ☐ Hər dövrdə amortizasiya ayırmalarının daimi məbləğinin hesablanmasına
 - ☐ Hər növbəti dövrdə amortizasiya ayırmaları normasının azalmasına
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Başqa müəssisələdən qeyri-maddi aktivlər alınan zaman hansı mühasibat yazılışı tərtib olunur? (Sürət 30.04.2014 10:19:44) (Çəki: 1)

- ☒ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 531 "Malsatan və podratçılara qısamüddətli kreditör borcları"
 - ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 202 "İstehsalat məsrəfləri"
 - ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 301 "Nominal (nizamnamə) kapital"
 - ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 731 "Sair əməliyyat xərcləri"
 - ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
-

Sual: Faydalı istifadə müddətini təyin etmək mümkün olmayan qeyri-maddi aktivlərə amortizasiya hecə hesablanır? (Sürət 30.04.2014 10:19:46) (Çəki: 1)

- ☒ Ümumiyyətlə hesablanmır
 - ☐ Azalan qalıq metodu ilə
 - ☐ İstehsal olunmuş əhsulun həcminə mütənasib olaraq
 - ☐ Xətti metodla
 - ☐ Müəssisədə tətbiq olunan əsas vəsaitlərə amortizasiya hesablanması metoduna uyğun olaraq hesablanır
-

Sual: Hansı maddə müəssisə daxilində yaradılan qeyri-maddi aktivlərin dəyərinin elementi sayılır? (Sürət 30.04.2014 10:19:48) (Çəki: 1)

- ☐ Qeyri-maddi aktivlərin yaradılması zamanı istifadə olunan material və xidmətlərə çəkilən xərclər
 - ☐ Qeyri-maddi aktivlərin yaradılması ilə əlaqədar olan əlavə xərclər
 - ☒ Aktivin nəzərdə tutulan istifadəsi ilə əlaqədar işçi heyətinin təliminə çəkilən xərclər
 - ☐ Qeyri-maddi aktivlərin yaradılmasında iştirak edən işçi heyətinin əmək haqqının ödənilməsinə çəkilən xərclər
 - ☐ Hüquqların qeydiyyatı üçün rüsum və patent və lisenziyaların amortizasiyası kimi qeyri-maddi aktivlərə aid olan istənilən xərclər
-

Sual: Hansı növ qeyri-maddi aktivlər üçün aktiv bazar fəaliyyət göstərə bilər? (Sürət 30.04.2014 10:19:52) (Çəki: 1)

- ☐ Firma şüarları
 - ☐ Musiqi əsərlərinin və kinofilmlərinin yayımlanmasına müstəsna hüquq
 - ☐ Patent və mal nişanları
 - ☐ Ticarət markaları
 - ☒ Sərnışinlərin daşınmasına icazə və istehsal kvotaları
-

Sual: İstehsal təyinatlı qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman hansı mühasibat yazılışı tərtib olunur? (Sürət 30.04.2014 10:19:54) (Çəki: 1)

- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☒ Dt 202 "İstehsalat məsrəfləri", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☐ Dt 721 "İnzibati xərclər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
- ☐ Dt "Ümumi mənfəət (zərər)", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"

Sual: İstehsal təyinatlı qeyri-maddi aktivlərə amortizasiya hesablanan zaman hansı mühasibat yazılışı tərtib olunur? (Sürət 30.04.2014 10:19:58) (Çəki: 1)

- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
 - ☒ Dt 202 "İstehsalat məsrəfləri", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
 - ☐ Dt 721 "İnzibati xərclər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
 - ☐ Dt 731 "Sair əməliyyat xərcləri", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
 - ☐ Dt "Ümumi mənfəət (zərər)", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
-

Sual: Qeyri-maddi aktivlərin satışı zamanı onların ilkin dəyərinin silinməsi hansı mühasibat yazılışı ilə rəsmiyyətə salınır? (Sürət 30.04.2014 10:20:02) (Çəki: 1)

- ☐ Dt 721 "İnzibati xərclər", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
 - ☐ Dt 801 "Ümumi mənfəət (zərər)", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
 - ☒ Dt 701 "Satışın maya dəyəri", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
 - ☐ Dt 601 "Satış", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
 - ☐ Dt 611 "Sair əməliyyat gəlirləri", Kt 101 "Qeyri-maddi aktivlər – Dəyər"
-

Sual: MHBS-yə uyğun olaraq qeyri-maddi aktivlərin amortizasiyasının uçuotu üçün hansı qayda tətbiq olunur? (Sürət 30.04.2014 10:20:05) (Çəki: 1)

- ☐ Amortizasiya hesablanması metodu və dövrü aktivin tanınması anına bütün istifadə müddəti ərzində nəzərdən keçirilir
 - ☐ Amortizasiya hesablanması metodu və dövrü müntəzəm olaraq nəzərdən keçirilməlidir
 - ☒ Amortizasiya hesablanması metodu və dövrü heç olmasa hər maliyyə ilinin sonuna nəzərdən keçirilməlidir
 - ☐ Amortizasiya normaları müəyyən dövrdən dövrə dəyişilməlidir
 - ☐ Düzgün cavab yoxdur
-

Sual: Təsisçi tərəfindən müəssisənin nizamnamə kapitalına qoyuluş kimi qeyri-maddi aktivlər təqdim olunan zaman hansı mühasibat yazılışı tərtib olunur? (Sürət 30.04.2014 10:20:09) (Çəki: 1)

- ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 531 "Məlsatən və podratçılara qısamüddətli kreditör borcları"
 - ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt "Ümumi mənfəət (zərər)"
 - ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 301 "Nominal (nizamnamə) kapital"
 - ☒ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 302 "Nominal (nizamnamə) kapitalın ödənilməmiş hissəsi"
 - ☐ Dt 101 "Qeyri-maddi aktivlər – Dəyər", Kt 102 "Qeyri-maddi aktivlər – Amortizasiya"
-

Sual: Müəssisə 20000 manata müəlliflik hüququ əldə edir. Müqaviləyə əsasən müəssisə 4 il ərzində bu hüquqa malik ola və ondan istifadə edə bilər. 4 il istifadədən sonra satış xərclərini çıxmaqla müvafiq müəlliflik hüququnun cari bazar dəyəri 6000 manatdır. Müəlliflik hüququnun illik amortizasiya məbləğini hesablayın: (Sürət 30.04.2014 10:20:16) (Çəki: 1)

- ☐ 5000 manat

- ☐ 14000 manat
 - ☒ 3500 manat
 - ☐ 1500 manat
 - ☐ 6500 manat
-

Sual: Bir elementli xərclər aşağıdakı xərclərin tərkibinə daxildir: (Sürət 30.04.2014 10:23:41) (Çəki: 1)

- ☒ iqtisadi elementlər üzrə xərclərin;
 - ☐ kalkulyasiya maddələri üzrə xərclərin;
 - ☐ tam maya dəyərində əks olunmuş xərclərin;
 - ☐ istehsal maya dəyərində əks olunmuş xərclərin;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: Dolayı xərclərin (qaimə istehsal xərclərinin) tərkibinə daxildir: (Sürət 30.04.2014 10:23:44) (Çəki: 1)

- ☐ mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı;
 - ☐ köməkçi materiallar və komplektləşdirici məmulatlar;
 - ☐ sex binalarının saxlanması, texniki xidmətəmə və avadanlıqların və alətlərin cari təmiri, əmlak vergisi, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;
 - ☐ ümumtəsərrüfat (inzibati-idarəetmə) xərcləri;
 - ☒ mexaniklərin, nəzarətçilərin, texniki xidmətedici işçilərin, avtokar sürücülərinin, ustaların, xidmətedici fəhlələrin əmək haqqı; köməkçi materiallar və komplektləşdirici məmulatlar; sex binalarının saxlanması, texniki xidmətəmə və avadanlıqların və alətlərin cari təmiri, əmlaka vergi alətləri, ümumistehsalat təyinatlı binaların və avadanlıqların amortizasiyası;
-

Sual: D-t 202 "istehsalat xərcləri", K-t 201 "Material ehtiyatları" mühasibat yazılışı nəyi əks etdirir. (Sürət 30.04.2014 10:23:47) (Çəki: 1)

- ☐ hazır məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
 - ☐ istehsal edilən məhsulun maya dəyərinə amortizasiya xərclərinin daxil edilməsini;
 - ☐ köməkçi istehsalatda avadanlıqlara profilaktiki baxış xərclərinin əsas istehsalat xərclərinin tərkibinə daxil edilməsi;
 - ☒ istehsal olunan məhsulun maya dəyərinə xammal və materialların daxil edilməsi;
 - ☐ bütün cavablar düzdür;
-

Sual: D-t 202 "istehsalat xərcləri", K-t 522 "Sosial sığorta və təminat üzrə öhdəliklər" mühasibat yazılışı nəyi əks etdirir. (Sürət 30.04.2014 10:23:54) (Çəki: 1)

- ☐ müvəqqəti əmək qabiliyyətini itirən əsas istehsalat işçilərinə hesablanmış müavinətləri;
 - ☐ büdcədən kənar sosial müdafiəyə olan borc öhdəliklərinin köçürülməsini;
 - ☐ tibbi sığortaya ayırmaları xərclərinə aid edilməsini;
 - ☒ əsas və köməkçi istehsalatda işçilərə hesablanmış əmək haqqının ümumi məbləği üzrə sosial sığortaya ayırımların xərcə daxil edilməsini;
 - ☐ bütün cavablar düzdür;
-

Sual: Xərclər tanınır: (Sürət 30.04.2014 10:23:57) (Çəki: 1)

- ☐ balansda;
 - ☐ kapitalda dəyişikliklər haqqında hesabatda;
 - ☒ mənfəət və zərər haqqında hesabatda;
 - ☐ pul vəsaitlərinin hərəkəti haqqında hesabatda;
 - ☐ heç bir cavab düz deyil;
-

Sual: İqtisadi həmcinsliyinə (məzmununa) görə istehsal xərcləri bölünür. (Sürət 30.04.2014 10:24:01) (Çəki: 1)

- ☒ bir elementli və kompleks xərclərə;
 - ☐ istehsal və qeyri istehsal xərclərinə;
 - ☐ daimi və dəyişən xərclərə;
 - ☐ planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
 - ☐ bütün cavablar düzdür.
-

Sual: Məhsul istehsalına, görülmüş işlərə və göstərilmiş xidmətlərə birbaşa xərclər dedikdə nə başa düşülür. (Sürət 30.04.2014 10:24:06) (Çəki: 1)

- ☒ ayrı-ayrı məhsulların (iş və xidmətlərin) istehsalı ilə əlaqədar olan xərclər;
 - ☐ müəsisənin konkret istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan xərclər;
 - ☐ bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;
 - ☐ istehsal xərclərinin bütün siyahısı;
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: Məhsulun maya dəyərində daxil edilmə üsuluna görə istehsal xərcləri bölünür: (Sürət 30.04.2014 10:24:12) (Çəki: 1)

- ☐ daimi və dəyişən xərclərə;
 - ☐ istehsal və qeyri istehsal xərclərinə;
 - ☒ birbaşa və dolay xərclərə;
 - ☐ planlaşdırılmış və planlaşdırılmamış xərclərə;
 - ☐ bir elementli və kompleks xərclərə;
-

Sual: Maliyyə (mühasibat) uçotu məqsədlər üçün xərclərin tanınmasının əsasında hansı prinsip qoyulmuşdur? (Sürət 30.04.2014 10:24:17) (Çəki: 1)

- ☐ etibarlılıq, tamlıq;
 - ☐ təsərrüfat fəaliyyəti faktlarının vaxtla müəyyənləşdirilməsi;
 - ☐ hesablama metodu ilə uçot;
 - ☐ əhəmiyyətlilik;
 - ☒ təsərrüfat fəaliyyətini faktlarının vaxtla müəyyənləşdirilməsi; hesablama
-

Sual: Sair əməliyyat xərclərinə aiddir. (Sürət 30.04.2014 10:24:20) (Çəki: 1)

- ☐ torpaqların, tikintilərin, avadanlıqların və sair uzunmüddətli aktivlərin satışı ilə əlaqədar olan xərclər;
- ☐ hesabat ili ərzində müəyyən edilmiş keçən illərin zərərləri;

- ☐ cərimələr və sair analogi ödənişlər;
 - ☐ yenidənqiymətləndirmədən olan zərərlər;
 - ☒ bütün cavablar düzdür;
-

Sual: Aşağıda sadalanan adi fəaliyyət növləri üzrə hansı xərclərin mühasibat uçotunda əhəmiyyətli xərclər kimi tanına bilər. (Sürət 30.04.2014 10:24:34) (Çəki: 1)

- ☐ məhsul buraxılışı ilə əlaqədar olan xərclər;
 - ☐ əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər;
 - ☐ təsərrüfat müqavilələrinin pozulması ilə əlaqədar ödənilən cərimələr;
 - ☐ şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;
 - ☒ məhsul buraxılışı ilə əlaqədar olan xərclər; əməliyyat icarəsi üzrə ödənilən icarə haqqı ilə əlaqədar olan xərclər; başqa şirkətlərin nizamnamə kapitalında iştirakı ilə əlaqədar olan xərclər;
-

Sual: Funksiyalar üzrə xərclərin tərkibinə daxildir. (Sürət 30.04.2014 10:24:37) (Çəki: 1)

- ☐ satışın maya dəyərinə daxil edilən xərclər;
 - ☐ kommersiya xərcləri;
 - ☐ inzibati xərclər;
 - ☐ ƏDV;
 - ☒ satışın maya dəyərinə daxil edilən xərclər; kommersiya xərcləri; inzibati xərclər;
-

Sual: Hazır məhsulun satış yerlərinə çatdırılması ilə əlaqədar olan kommersiya xərclərinin silinməsi aşağıdakı mühasibat yazılışı ilə əks etdirilir. (Sürət 30.04.2014 10:24:41) (Çəki: 1)

- ☐ D-t 202 "İctehsalat xərcləri", K-t 711 "Kommersiya xərcləri"
 - ☐ D-t 204 "Hazır məhsul", K-t 731 "Sair əməliyyat xərcləri"
 - ☐ D-t 601 "Satış", K-t 711 "Kommersiya xərcləri"
 - ☐ D-t 801 "Ümumi mənfəət", K-t 701 "Satışın maya dəyəri"
 - ☒ D-t 801 "Ümumi mənfəət", K-t 711 "Kommersiya xərcləri"
-

Sual: Xərclər: (Sürət 30.04.2014 10:24:44) (Çəki: 1)

- ☐ Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalması;
 - ☐ Kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin azalması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;
 - ☐ Öhdəliklərin artması hesabına hesabat dövrü ərzində baş verən iqtisadi səmərənin azalmasıdır;
 - ☒ səhmdarlar arasında kapitalın bölüşdürülməsi ilə əlaqəli olmayan və kapitalın azalması ilə nəticələnən, hesabat dövrü ərzində aktivlərin kənara axını və ya azalması və öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır;
 - ☐ bütün cavablar düzdür;
-

Sual: İnzibati xərclərin silinməsi mühasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir. (Sürət 30.04.2014 10:24:47) (Çəki: 1)

- ☐ D-t 202 "İctehsalat xərcləri", K-t 721 "İnzibati xərclər"
 - ☐ D-t 701 "Satışın maya dəyəri", K-t 721 "İnzibati xərclər"
 - ☐ D-t 204 "Hazır məhsul", K-t 721 "İnzibati xərclər"
 - ☒ D-t 801 "Ümumi mənfəət", K-t 721 "İnzibati xərclər"
 - ☐ düzgün cavab yoxdur;
-

Sual: İstehsal xərclərinə aşağıdakılar daxildir. (Sürət 30.04.2014 10:24:51) (Çəki: 1)

- ☐ müəssisənin əsas və köməkçi istehsalatlarında istifadə olunmuş resusların bir hissəsi
 - ☒ məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə yönəldilən xərclərin bir hissəsi;
 - ☐ idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi
 - ☐ satış idarəetmə xərcləri daxil edilməklə məhsul istehsalına, görülmüş işlər və göstərilmiş xidmətlərə görə müəssisənin çəkdiyi xərclərin bir hissəsi
 - ☐ bütün cavablar düzdür;
-

Sual: Məhsul istehsalına, görülmüş işlərə, göstərilmiş xidmətlərə dolayı xərclər dedikdə nə başa düşülür. (Sürət 30.04.2014 10:24:59) (Çəki: 1)

- ☐ bir neçə qrup eyni növ məhsulun hazırlanması ilə əlaqədar olan xərclər;
 - ☐ istehsal xərclərinin bütün siyahısı;
 - ☒ müəssisənin istehsal bölmələrində istehsalın təşkili ilə əlaqədar olan
 - ☐ ayrı-ayrı növ məhsul istehsalı ilə əlaqədar olan xərclər;
 - ☐ bütün cavablar düzdür;
-

Sual: Maliyyə əməliyyatları üzrə aşağıdakı xərclər tanınır. (Sürət 30.04.2014 10:25:04) (Çəki: 1)

- ☐ kreditlər və borclar üzrə faiz xərcləri;
 - ☐ maliyyə icarəsi üzrə faiz xərcləri;
 - ☐ əməliyyat icarəsi üzrə faiz xərcləri;
 - ☐ maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;
 - ☒ kreditlər və borclar üzrə faiz xərcləri; maliyyə icarəsi üzrə faiz xərcləri; maliyyə alətlərinin ədalətli qiymətlərinin dəyişilməsi ilə əlaqədar olan xərclər;
-

Sual: MMUS 1 "Maliyyə hesabatlarının təqdimatı üzrə" hesabatda xərclər təsnifləşdirilir. (Sürət 30.04.2014 10:25:08) (Çəki: 1)

- ☐ funksiyalar üzrə;
 - ☐ mahiyyəti üzrə;
 - ☐ tanınma kriteriyası üzrə;
 - ☒ funksiyaları və mahiyyəti üzrə;
 - ☐ bütün cavablar düzdür;
-

Sual: MMUS 1 əlaqədar olaraq kommersiya təşkilatlarında "Maliyyə hesabatlarının təqdimatı üzrə" müəssisənin xərcləri öz xarakterinə, həyata keçirilməsi şərtlərinə, fəaliyyətin istiqamətlərinə görə bölünürlər. (Sürət 30.04.2014 10:25:13) (Çəki: 1)

- ☒ müəssisənin adi fəaliyyəti zamanı mütəmadi yaranmayan və əsas xərclər anlayışına uyğun gəlməyən xərclərdir;
- ☐ müəssisənin adi fəaliyyət növləri üzrə xərcləri və idarəetmə xərcləri;
- ☐ müəssisənin adi fəaliyyət üzrə xərcləri, idarəetmə və kommersiya xərcləri;
- ☐ şəxsi səhmlərin buraxılması ilə əlaqədar xərclər;
- ☐ bütün cavablar düzdür;

Sual: Müəssisənin işgüzar aktivliyi istehsal xərclərinə müasibətinə görə (məhsul istehsalı, görülmüş işlərin, göstərilmiş xidmətlərin həcminə) görə bölünürlər. (Sürət 30.04.2014 10:25:20) (Çəki: 1)

- ☐ bir elementli və kompleks xərclərə;
- ☐ məhsuldar və qeyri məhsuldar xərclərə;
- ☒ daimi və dəyişən xərclərə;
- ☐ şərti daimi və şərti dəyişən xərclərə;
- ☐ daimi və kompleks xərclərə;

Sual: Mühasibat uçotu məqsədləri üçün adi fəaliyyət xərcləri aşağıdakı elementlər üzrə (xərclərin məzmununa görə) qruplaşdırılır. (Sürət 30.04.2014 10:25:24) (Çəki: 1)

- ☐ material xərcləri;
- ☐ əmək haqqı xərcləri;
- ☐ amortizasiya xərcləri;
- ☐ ümumtəsərrüfat (idarəetmə) xərcləri;
- ☒ material xərcləri; əmək haqqı xərcləri; amortizasiya xərcləri;

Sual: Sair əməliyyat xərclərinin tərkibində aşağıdakı xərclər əks etdirilir. (Sürət 30.04.2014 10:25:26) (Çəki: 1)

- ☒ təbii fəlakət, yanğın, qəzalar ilə əlaqədar və s. xərclər;
- ☐ ziyanın işçi tərəfindən ödənilməsi;
- ☐ yanğın nəticələrini aradan qaldırmaq üçün bankda olan hesablaşma və digər hesablara pul vəsaitlərinin mədaxil edilməsi ilə əlaqədar xərclər;
- ☐ obyektlərin köhnəlməsi ilə əlaqədar olaraq onların sökülməsi nəticəsində əldə olunan material qiymətlilərinin mədaxil edilməsi üzrə xərclər;
- ☐ bütün cavablar düzdür.

BÖLMƏ: 02#01

Ad	02#01
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İdarəetmə uçotunun predmetini nə təşkil edir: (Çəki: 1)

- ☐ məsuliyyət mərkəzləri üzrə fəaliyyət
 - ☐ müəssisənin təsərrüfat fəaliyyəti
 - ☒ ümumilikdə müəssisənin və onun ayrı-ayrı struktur bölmələrinin (məsuliyyət mərkəzlərinin) istehsal fəaliyyəti
 - ☐ daşıyıcılar üzrə xərclər və gəlirlərin uçotu
 - ☐ müəssisənin struktur bölmələrinin istehsal uçotu
-

Sual: İdarəetmə uçotu informasiyasına qoyulan tələblər hansılardır: (Çəki: 1)

- ☒ ünvanlılıq, operativlik, kifayətlik, analitiklik, relevantlıq
 - ☐ müqayisəlilik və etibarlılıq
 - ☐ həqiqilik
 - ☐ dəqiqlik
 - ☐ həqiqilik və dəqiqlik
-

Sual: İdarəetmə uçotunun əsas funksiyası nədir: (Çəki: 1)

- ☒ məhsulun (iş, xidmətin) maya dəyərinin formalaşdırılması;
 - ☐ təsərrüfat fəaliyyəti faktlarını qeydə almaq
 - ☐ idarəetmə qərarlarının qəbulu prosesinin əsaslandırılması
 - ☐ planlaşdırma və büdcələşdirmə prosesinin əsaslandırılması
 - ☐ hesabatları tərtib etmək
-

Sual: İdarəetmə uçotunda informasiyanın qeydiyyat üsullarına aiddir: (Çəki: 1)

- ☐ iş gününün xronometrajı
 - ☒ uçotu aparmağa imkan verən istənilən qeydiyyat sistemi
 - ☐ sənədləşdirmə
 - ☐ ikili yazılış metodu
 - ☐ sənədləşdirmə və ikili yazılış metodu
-

Sual: İdarəetmə uçotunun məqsədini informasiyanın təqdim edilməsi təşkil edir: (Çəki: 1)

- ☒ daxili istifadəçilərə
 - ☐ xarici istifadəçilərə
 - ☐ icra hakimiyyəti orqanlarına
 - ☐ ictimaiyyətə
 - ☐ daxili və xarici istifadəçilərə
-

Sual: İdarəetmə uçotunda predmetin obyektləri əsasən neçə istiqamətdə qruplaşdırılır? (Çəki: 1)

- ☒ 2
- ☐ 3
- ☐ 4

- ☐ 5
☐ heç biri düzgün deyil
-

Sual: İdarəetmə uçotunun metodunun əsas elementlərindən olan inventarlaşmanın mahiyyəti nədir: (Çəki: 1)

- ☒ inventarlaşma uçot obyektlərinin faktiki vəziyyətinin müəyyən edilməsi üsuludur;
☐ inventarlaşma itkilərin müəyyən edilməsi üsuludur;
☐ inventarlaşma mənimləmələrin müəyyən edilməsi üsuludur;
☐ inventarlaşma nəzarətin üsullarından biridir
☐ doğru cavab yoxdur.
-

Sual: Aşağıdakılardan hansı növ uçot daxili uçot hesab edilir (adlanır):. (Çəki: 1)

- ☐ maliyyə uçotu;
☒ idarəetmə uçotu;
☐ vergi uçotu;
☐ operativ uçotu;
☐ statistik uçotu
-

Sual: Muxtar sistem nəyi özündə əks etdirir: (Çəki: 1)

- ☒ muxtar sistemdə sistemli və problemlə uçot ayrılıqda aparılır;
☐ muxtar sistemdə sistemli və problemlə uçot birlikdə aparılır
☐ muxtar sistem sistemli uçotu özündə əks etdirir;
☐ muxtar sistem problemlə uçot sistemini özündə birləşdirir;
☐ heç bir cavab doğru deyil.
-

BÖLMƏ: 02#02

Ad	02#02
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İdarəetmə uçotunun metodunun işçi üsulları bunlardan hansıdır? (Çəki: 1)

- ☒ sənədləşdirmə
☐ ikili qeyd üsulu
☐ inventarlaşma
☐ muhasibat informasiyası
☐ hesablər sistemi
-

Sual: İdarəetmə uçotu sistemində məlumatların təhrif edilməsinə görə məsuliyyətin dərəcəsi (səviyyəsi): (Çəki: 1)

- ☐ vergi orqanları tərəfindən cərimə sanksiyası

- ☐ cinayət məsuliyyəti
 - ☐ inzibati məsuliyyət
 - ☒ intizam tənbehi (məsuliyyəti)
 - ☐ ictimayi qınaq
-

Sual: Daxili idarəetmə hesabatlarının kütləvi informasiya vasitələrində dərc edilməsi həyata keçirilir: (Çəki: 1)

- ☐ hər il
 - ☐ hər rüb
 - ☐ müəssisənin müflisləşməsi zamanı
 - ☒ heç bir halda dərc olunmur
 - ☐ müəssisə rəhbəri dəyişdikdə
-

Sual: İdarəetmə uçotunun informasiyalarından istifadə edənlər kimlərdir? (Çəki: 1)

- ☒ müəssisənin menecerləri
 - ☐ müəssisənin səhmdarları
 - ☐ vergi orqanları
 - ☐ müəssisəyə kredit vermək haqqında qərar qəbul etməli olan banklar
 - ☐ heç biri düz deyil
-

Sual: İdarəetmə uçotunda predmetin obyektlərini neçə qrupa bölmək olar: (Çəki: 1)

- ☒ istehsalat ehtiyatları, təsərrüfat prosesləri və onların nəticələri
 - ☐ təsərrüfat prosesləri və təsərrüfat əməliyyatları
 - ☐ müəssisənin maliyyə və investisiya fəaliyyətini
 - ☐ təchizat, satış və investisiya fəaliyyəti
 - ☐ heç biri düzgün deyil
-

Sual: İdarəetmə uçotunda predmetin obyektini hesab edilən istehsalat ehtiyatlarının tərkibinə daxildir: (Çəki: 1)

- ☐ əsas fondlar və qeyri-maddi aktivlər
 - ☐ material –istehsalat ehtiyatları və onların istifadəsi
 - ☒ əsas fondlar, qeyri-maddi aktivlər və material –istehsalat ehtiyatları, onların vəziyyəti və istifadəsi
 - ☐ hazır məhsul və maliyyə ehtiyatları
 - ☐ heç biri düzgün deyil
-

Sual: Xərclərin operativliyinə görə idarəetmə uçotu hansı sistemlərə bölünür: (Çəki: 1)

- ☐ müstəqil və bütöv
 - ☐ tam və birbaşa
 - ☐ mustəqim və qeyri-müstəqim
 - ☐ birbaşa və dolay
 - ☒ faktiki (keçmiş, tarixi) və standart (normalaşdırılan)
-

Sual: Maya dəyərinə xərclərin daxil edilmə tamlığına görə idarəetmə uçotu hansı uçot sistemləərə bölünür: (Çəki: 1)

- ☐ müstəqil və bütöv
- ☒ tam və hissəvi məsrəflər (ixtisar edilmiş)
- ☐ mustəqim və qeyri-müstəqim
- ☐ birbaşa və dolay
- ☐ müstəqil və bütöv, birbaşa və dolay

Sual: İdarəetmə uçotunun metodunun əsas elementləri hansılardır: (Çəki: 1)

- ☐ sənədləşmə və inventarlaşma;
- ☐ qruplaşdırma və ümumiləşdirmə;
- ☐ normalaşdırma, planlaşdırma və limitləşdirmə
- ☐ nəzarət hesablarının istifadə, nəzarət və təhlil.
- ☒ yuxarıda qeyd edilənlərin məcmusu

Sual: Limitləşdirmə dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☐ limitləşdirmə material məsrəfləri üzərində nəzarətin yekun mərhələsidir.
- ☐ limitləşdirmə material məsrəfləri üzərində nəzarətin ilkin mərhələsidir.
- ☐ limitləşdirmə material məsrəfləri üzərində əvvəlcədən nəzarətin formasıdır;
- ☒ limitləşdirmə ehtiyat və məsrəf normaları sisteminə əsaslanan material məsrəfləri
- ☐ doğru cavab yoxdur

Sual: Kontrollinq hansı spesifik funksiyaları yerinə yetirir: (Çəki: 1)

- ☐ idarəetmə və nəzarət
- ☐ informasiya və nəzarət;
- ☒ informasiya, idarəetmə və nəzarət;
- ☐ təhlil və nəzarət;
- ☐ doğru cavab yoxdur

Sual: İdarəetmə uçotunda məsrəflər qruplaşdırılır və əks etdirilir: (Çəki: 1)

- ☒ kalkulyasiya maddələri üzrə;
- ☐ iqtisadi elementlər üzrə;
- ☐ iqtisadi elementlər və kalkulyasiya maddələri üzrə;
- ☐ məhsul növləri üzrə;
- ☐ düzgün cavab yoxdur

BÖLMƏ: 02#03

Ad	02#03
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Muhasibat idarəetmə uçotunun obyektləri hansıdır: (Çəki: 1)

- ☒ bütövlükdə müəssisə və onun struktur sahələri üzrə məsrəflər və nəticələr, daxili qiymətqoyma, büdcələşmə və daxili hesabat
 - ☐ müəssisənin əmlak və öhdəlikləri
 - ☐ təsərrüfat əməliyyatları
 - ☐ təsərrüfat prosesləri
 - ☐ müəssisənin kapitalı
-

Sual: İdarəetmə uçotunun əsas təyinatı aşağıdakılardan hansıdır? (Çəki: 1)

- ☐ istehsal məsrəflərinin uçotu və məhsulun faktiki maya dəyərinin hesablanması
 - ☐ məsuliyyət mərkəzləri üzrə maliyyə nəticələrinin müəyyən olunması
 - ☒ onun mahiyyətindən irəli gəlir və müəssisə rəhbərliyini istehsal prosesinin idarə olunması və perspektiv qərarların qəbul olunması üçün lazımı informasiya ilə təmin etmək
 - ☐ daxili mühasibat hesabatların hazırlanması və təqdim etmək
 - ☐ xarici mühasibat hesabatların hazırlamaq və təqdim etmək
-

Sual: Qərb uçot sistemində idarəetmə və maliyyə uçotunun əlaqəsinin hansı variantları var? (Çəki: 1)

- ☐ xətti
 - ☒ inteqrasiya edilmiş və muxtar
 - ☐ monistik
 - ☐ muxtar və xətti
 - ☐ xətti və monistik
-

Sual: İdarəetmə uçotunda: (Çəki: 1)

- ☐ hesabların tətbiqi və ikili yazılışdan istifadə məcburidir (vacibdir)
 - ☐ hesabların və ikili yazılışdan istifadə mütləq deyil, lakin idarəetmə üçün qeyri – mümkündür
 - ☒ hesabların və ikili yazılışın tətbiqi məcburi deyil, lakin idarəetmə məqsədi ilə uçotun təşkilinin yüksək (ali) forması hesab olunur
 - ☐ məsrəflərə nəzarətə ehtiyac yoxdur
 - ☐ büdcələşməyə ehtiyac yoxdur
-

Sual: İdarəetmə uçotu sistemi özündə aşağıdakı bir sıra prosesləri birləşdirir: (Çəki: 1)

- ☐ planlaşdırma və uçot
 - ☐ məsrəflərə nəzarət və planlaşdırma
 - ☒ uçot, məsrəflərin təhlili, nəticələrin təhlili və idarəetmə qərarlarının qəbulu
 - ☐ məsrəflərin uçotu və maya dəyərinin təhlili
 - ☐ maya dəyərinin təhlili
-

Sual: İdarəetmə uçotunun muxtar sisteminin mahiyyətini nə təşkil edir: (Çəki: 1)

- ☐ İdarəetmə uçotunun muxtar sisteminin mahiyyətini nə təşkil edir:
 - ☒ maliyyə və idarəetmə uçotlarının ayrılıqda aparılması, qoşa eyni adlı nəzarət hesabları vasitəsilə onlar arasında qarşılıqlı əlaqə
 - ☐ kalkulyasiya maddələri üzrə istehsala məsrəflərin uçotu
 - ☐ nəzarət hesabları vasitəsi ilə xərc elementləri üzrə istehsala məsrəflərin uçotu
 - ☐ istehsala məsrəflərin kalkulyasiya maddələri üzrə uçotu
-

Sual: Fəaliyyətin növündən, müəssisənin strukturundan və məhsulun tərkibindən asılı olaraq informasiyanın əhatə dərəcəsinə görə idarəetmə uçotun hansı növləri var?

(Çəki: 1)

- ☐ istehsalat və maliyyə
 - ☐ operativ, istehsalat və cari
 - ☐ istehsalat, maliyyə, operativ, istehsalat və cari
 - ☒ sistemli və problemləli
 - ☐ heç biri düzgün deyil
-

Sual: İdarəetmə uçotunun ikinci qrup obyektlərinə aşağıdakılar daxildir: (Çəki: 1)

- ☐ təchizat-tədarükat və istehsal fəaliyyəti;
 - ☐ istehsal və satış fəaliyyəti;
 - ☐ maliyyə-satış və təşkilatı fəaliyyəti
 - ☒ təchizat-tədarükatistehsalat, maliyyə-satış və təşkilatı fəaliyyəti
 - ☐ müəssisənin satış fəaliyyəti.
-

Sual: Nəzarət hesabları dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☐ müvafiq dövrün əməliyyatlarının məbləği yazılan hesablar başa düşülür;
 - ☒ müvafiq dövrün əməliyyatlarının yekun məbləği yazılan hesablar başa düşülür;
 - ☐ əməliyyatları uçota alan hesablar başa düşülür;
 - ☐ bütün cavablar doğrudur
 - ☐ doğru cavab yoxdur.
-

Sual: Təhlil prosesində nələr müəyyən edilir: (Çəki: 1)

- ☐ təhlil prosesində bölmələr arasındakı qarşılıqlı əlaqə müəyyən edilir;
 - ☐ idarəetmə qərarlarının qəbulu məqsədi ilə istehsalın nəticələrinə təsir edən kənarlaşma və onun səbəbləri müəyyən edilir;
 - ☐ təhlil prosesində bölmələr arasındakı qarşılıqlı əlaqə və asılılığı müəyyən edilir;
 - ☐ təhlil prosesində bölmələr arasındakı qarşılıqlı asılılığı müəyyən edilir;
 - ☒ istehsal tapşırıqlarının yerinə yetirilməs üzrə bölmələr arasındakı qarşılıqlı asılılıq və
-

Sual: İdarəetmə uçotunda gəlirlər qruplaşdırılır və əks etdirilir: (Çəki: 1)

- ☐ müəssisələrin struktur bölmələr üzrə;
 - ☒ müəssisələrin struktur bölmələri və məhsulun (iş və xidmətin) növləri üzrə;
 - ☐ bütövlükdə müəssisə üzrə;
 - ☐ fəaliyyət növləri üzrə;
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Monistik sistem nəyi özündə əks etdirir: (Çəki: 1)

- ☐ mühasibat uçotu hesablarında birbaşa və əks əlaqə əsasında sistemətik uçot sistemini
- ☐ mühasibat uçotu hesablarında birbaşa və əks əlaqə əsasında problemli uçot sistemini
- ☒ mühasibat uçotu hesablarında birbaşa və əks əlaqə əsasında sistemətik və problemli uçotu birləşdirən integrasiya sistemini özündə əks etdirir;
- ☐ mühasibat uçotu hesablarında birbaşa əlaqə əsasında problemli uçot sistemini
- ☐ heç bir cavab doğru deyil

BÖLMƏ: 03#01

Ad	03#01
Suallardan	6
Maksimal faiz	6
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Məsrəf dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ müəssisədə istifadə edilən resurslar
- ☐ müəssisədə onun fəaliyyəti ilə şərtlənən bütün növdən olan resurslar
- ☒ konkret məqsəd üçün müəssisədə istifadə edilən resursların dəyəri
- ☐ təsərrüfat fəaliyyəti zamanı resursların alınmasına çəkilən xərc
- ☐ müəssisədə istifadə edilən resurslar və təsərrüfat fəaliyyəti zamanı resursların alınmasına çəkilən xərc

Sual: Xərclər həyata keçirilmə şərtindən və müəssisənin fəaliyyətindən asılı olaraq bölünür: (Çəki: 1)

- ☒ adi fəaliyyətlə əlaqədar və sair xərclər
- ☐ istehsal və satış fəaliyyəti ilə əlaqədar xərclər
- ☐ əsas və üstəlik
- ☐ adi fəaliyyətlə əlaqədar və sair xərclər və istehsal və satış fəaliyyəti ilə əlaqədar xərclər
- ☐ heç biri

Sual: Sair xərclər neçə yerə bölünür? (Çəki: 1)

- ☐ 1
- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6

Sual: Adi fəaliyyət üzrə xərclərə daxildir: (Çəki: 1)

- ☒ məhsulun istehsalı və satışı ilə bağlı xərclər
 - ☐ içlərin yerinə yetirilməsi və xidmət göstərilməsi ilə bağlı xərclər
 - ☐ malların alınması və satılması ilə bağlı xərclər
 - ☐ yuxarıda qeyd edlənlərin hamısı
 - ☐ məhsul satışı ilə bağlı xərclər
-

Sual: Materialların əldə edilməsi və saxlanması üzrə xərclər neçə qrupa bölünür: (Çəki: 1)

- ☐ 2
 - ☐ 3
 - ☒ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: Material ehtiyatlarının əldə edilməsi və saxlanması üzrə xərclərin tərkibinə necə daxildir: (Çəki: 1)

- ☐ ehtiyatların təmin edilməsi ilə əlaqədar olan
 - ☐ partiyaların həcmi ilə əlaqədar olan
 - ☐ ehtiyatların defisiti və idarə edilməsi ilə əlaqədar olan
 - ☒ yuxarıda qeyd edilənlər
 - ☐ heç bir cavab doğru deyil
-

BÖLMƏ: 03#02

Ad	03#02
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Müəssisənin fəaliyyəti ilə əlaqədar xərclər neçə yerə bölünür? (Çəki: 1)

- ☐ 1
 - ☐ 4
 - ☐ 5
 - ☒ 2
 - ☐ 6
-

Sual: Müəssisənin fəaliyyəti ilə əlaqədar xərclər hansı xərclərə bölünür? (Çəki: 1)

- ☐ əsas, əməliyyat və fəvqəladə
 - ☒ əsas və sair
 - ☐ əməliyyat və fəvqəladə
 - ☐ əsas, əməliyyat, fəvqəladə və sair
 - ☐ heç biri doğru deyil
-

Sual: Sair xərclər aşağıdakılara bölünür: (Çəki: 1)

- ☐ əsas, əməliyyat və fəvqəladə
 - ☐ əsas və sair
 - ☒ əməliyyat və fəvqəladə
 - ☐ əsas, əməliyyat, fəvqəladə və sair
 - ☐ heç biri doğru deyil
-

Sual: Relevantliq nöqteyi-nəzərindən məhsul vahidi üzrə dəyişən məsrəflər: (Çəki: 1)

- ☐ istehsalın hər bir həcmində müxtəlifdir
 - ☒ müxtəlif (fərqli) istehsal həcmələrində də sabitdir
 - ☐ istehsal həcmnin artmasına mütənasib olaraq artır
 - ☐ istehsalın həcmi azaldıqda azalır
 - ☐ istehsalın həcmindən asılı deyil
-

Sual: Adi fəaliyyətlə əlaqədar xərclər hansı hesablarda uçota alınır: (Çəki: 1)

- ☒ istehsala məsrəfləri və satışı ilə bağlı xərcləri uçota alan hesablar
 - ☐ satışla bağlı xərclər
 - ☐ istehsal ilə bağlı xərclər
 - ☐ yuxarıda qeyd edlənlərin hamısı
 - ☐ heç bir cavab doğru deyil
-

Sual: Ehtiyatların təmin edilməsi ilə əlaqədar olan xərclər neçə qrupa bölünür: (Çəki: 1)

- ☐ 2
 - ☐ 3
 - ☒ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: İstehsal ehtiyatları malsatanlardan mədaxil edildikdə hansı müxabirləşmə düzdür? (Çəki: 1)

- ☐ Dt 202 Kt 531
 - ☐ Dt 203 Kt 531
 - ☐ Dt 205 Kt 521
 - ☐ Dt 205 Kt 522
 - ☒ Dt 201 Kt 531
-

Sual: Məsrəflər anlayışında aşağıdakı məqamları fərqləndirmək lazımdır. (Çəki: 1)

- ☐ məsrəflər istifadə dilən resursların həcmi ilə ifadə olunur;
- ☐ istifadə dilən resursların həcmi pul ifadəsində əks olunmalıdır;
- ☐ məsrəflər mütləq konkret məqsədlərə aid edilməlidir;
- ☐ məsrəflər istifadə dilən resursların həcmi ilə ifadə olunur; istifadə dilən resursların həcmi pul ifadəsində əks olunmalıdır;

● məsrəflər istifadə edilən resursların həcmi ilə ifadə olunur; istifadə edilən resursların həcmi pul ifadəsində əks olunmalıdır; məsrəflər mütləq konkret məqsədlərə aid edilməlidir;

Sual: Əsas xərc dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☐ müəssisənin adi fəaliyyəti zamanı yaranan xərclərdir;
 - müəssisənin adi fəaliyyəti zamanı yaranan və müxtəlif başlıqlar altında
 - ☐ müəssisənin fəaliyyəti zamanı baş verən istənilən xərclərdir;
 - ☐ müxtəlif istiqamət altında təsnifləşdirilən xərclərdir;
 - ☐ müəssisədə mütəmadi yaranan istənilən xərclərdir;
-

Sual: Sair xərc dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☐ müəssisənin adi fəaliyyəti zamanı yaranan xərclərdir;
 - ☐ müəssisənin fəaliyyəti zamanı baş verən istənilən xərclərdir;
 - müəssisənin adi fəaliyyəti zamanı mütəmadi yaranmayan və əsas xərc anlayışına uyğun gəlməyən xərclərdir;
 - ☐ müxtəlif istiqamət altında təsnifləşdirilən xərclərdir
 - ☐ doğru cavab yoxdur.
-

Sual: Əməliyyat xərclərinə daxildir: (Çəki: 1)

- müəssisənin aktivlərinin pullu istifadəyə verilməsi, satışı, silinməsi ilə əlaqədar yaranan xərclərdir; kredit və borclardan istifadəyə və kredit təşkilatlarının göstərdiyi xidmətə görə ödənilən faizlər və xərclər; təsərrüfat fəaliyyətinin şərti faktlarının tanınması və s. ilə əlaqədar yaranan ehtiyat və fondlara edilən ayırmaıar və sair əməliyyat xərcləri;
 - ☐ müəssisənin aktivlərinin pullu istifadəyə verilməsi, satışı, silinməsi ilə əlaqədar yaranan xərclərdir;
 - ☐ kredit və borclardan istifadəyə və kredit təşkilatlarının göstərdiyi xidmətə görə ödənilən faizlər və xərclər;
 - ☐ təsərrüfat fəaliyyətinin şərti faktlarının tanınması və s. ilə əlaqədar yaranan ehtiyat və fondlara edilən ayırmaıar və sair əməliyyat xərcləri;
 - ☐ müəssisədə mütəmadi yaranan istənilən xərclər;
-

BÖLMƏ: 03#03

Ad	03#03
Suallardan	5
Maksimal faiz	5
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Milli Mühasibat Uçotu Standartlarına əsasən xərc nədir? (Çəki: 1)

- ☐ kapitalın bölüşdürülməsi ilə əlaqədar olan iqtisadi səmərənin azalmasıdır
- ☐ kapitalın bölüşdürülməsi ilə əlaqədar olmayan iqtisadi səmərənin azalmasıdır

- ☐ kapitalin bölüşdürülməsi ilə əlaqədar olmayan və kapitalın azalması ilə nəticələnən iqtisadi səmərənin azalmasıdır
- ☐ hesabat dövründə kapitalın kənara axınivə ya azalmasıvə öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır
- ☒ kapitalin bölüşdürülməsi ilə əlaqədar olmayan iqtisadi səmərənin azalmasıdır, kapitalın bölüşdürülməsi ilə əlaqədar olmayan və kapitalın azalması ilə nəticələnən iqtisadi səmərənin azalmasıdır, hesabat dövründə kapitalın kənara axınivə ya azalmasıvə öhdəliklərin artması hesabına baş verən iqtisadi səmərənin azalmasıdır

Sual: İqtisadi elementlər üzrə məsrəflər haqqında informasiya hansı suala cavab verir? (Çəki: 1)

- ☒ müəssisənin təsərrüfat fəaliyyəti prosesində hansı ehtiyatlardan (resurslardan) istifadə edilmişdir
- ☐ müəssisənin fəaliyyətini həyata keçirərkən ehtiyatları (ressursları) hara istiqamətləndirmişdir (sərf etmişdir)
- ☐ konkret məhsul istehsalına sərf edilən resursları
- ☐ müəssisənin konkret bölmələri üzrə çəkilməmiş məsrəflərin həcmi
- ☐ əmtəəlik məhsula çəkilən məsrəfləri

Sual: Aşağıdakılardan hansı relevant məsrəflərə aid edilir: (Çəki: 1)

- ☐ vahid qaydadan istifadə edilərək bir neçə layihə üçün hesablanmış məsrəflər
- ☒ idarəetmə qərarlarının qəbulu üçün xüsusi əhəmiyyətə malik olan məsrəflər
- ☐ konkret layihə ilə bağlı məsrəflərin məbləği
- ☐ alternativ olan iki layihə üçün ümumi olan bağlı məsrəflər
- ☐ idarəetmə qərarlarına təsir etməyən məsrəflər

Sual: İdarəetmə məqsədi ilə istehsalat prosesi aşağıdakı fəaliyyət növlərinə bölünür: (Çəki: 1)

- ☐ təchizat, istehsalat və satış
- ☐ təchizat-tədarükat və istehsalat
- ☐ maliyyə-satış, təşkilatı və investisiya
- ☒ təchizat-tədarükat, istehsalat, maliyyə-satış, təşkilatı və investisiya
- ☐ heç bir cavab doğru deyil

Sual: Həvalə edilmiş məsrəflərə aşağıdakılar daxildir: (Çəki: 1)

- ☒ ehtiyatlara qoyulmuş investisiyalar
- ☐ dövriyyədən kənar aktivlərə qoyuluşlar
- ☐ hazır məhsula cəkilmiş
- ☐ yuxarıda qeyd edilənlər
- ☐ heç bir cavab doğru deyil

BÖLMƏ: 04#01

Ad	04#01
Suallardan	13
Maksimal faiz	13

Sual: Maya dəyəri nədir? (Çəki: 1)

- ☐ məhsul istehsalına çəkilən məsrəfdir
- ☐ məhsul istehsalına çəkilən canlı əmək məsrəfidir
- ☒ məhsulun istehsalı və satışına çəkilən canlı və əşyalaşmış əmək məsrəflərinin pulla ifadəsidir
- ☐ məhsulun istehşına çəkilən məsrəflərin cəmidir
- ☐ məhsulun satışına çəkilən canlı və əşyalaşmış əmək məsrəflərinin pulla ifadəsidir

Sual: İdarəetmə uçotu sistemində məsrəflər belə qiymətləndirilir: (Çəki: 1)

- ☐ tam maya dəyəri ilə və normativ maya dəyəri ilə
- ☐ normativ və hissəvi maya dəyəri ilə
- ☐ tam maya dəyəri və hissəvi məsrəflər üzrə
- ☒ yuxarıda qeyd edilənlərin hamısı
- ☐ heç biri doğru deyil

Sual: Bunlardan hansı məsrəf elementləri (iqtisadi elementləri) adlanır: (Çəki: 1)

- ☐ tərkib hissələrə ayrılan
- ☒ tərkib hissələrə ayrılmayan iqtisadi cəhətdən oxşar məsrəflər
- ☐ müəssisədə çəkilən hər hansı xərc
- ☐ tərkib hissələrə ayrılan kompleks xərc
- ☐ heç biri

Sual: Məsrəf elementləri neçə qrupa bölünür: (Çəki: 1)

- ☐ 3
- ☒ 5
- ☐ 7
- ☐ 12
- ☐ 14

Sual: İstehsal prosesindəki iqtisadi roluna görə məsrəflər aşağıdakı kimi təsnifləşdirilir: (Çəki: 1)

- ☒ əsas və üstəlik (qaimə)
- ☐ birbaşa və dolay
- ☐ sabit və dəyişən
- ☐ cari və daimi
- ☐ cari və gələcək

Sual: Konkret növ məhsulun istehsalı (hazırlanması) ilə bağlı məsrəflər belə adlanır: (Çəki: 1)

- ☒ müstəqim (birbaşa)

- ☐ dolayı
 - ☐ qaimə
 - ☐ əsas
 - ☐ köməkçi
-

Sual: Məhsul istehsalı üzrə cəkilən xərclərə aiddir: (Çəki: 1)

- ☐ müəssisənin işgüzar fəallığından asılı olaraq dəyişən xərclər
 - ☐ bilavasitə istehsalat fəaliyyəti ilə əlaqədar olan xərclər
 - ☒ birbaşa məhsulun hazırlanması ilə əlaqəli xərclər
 - ☐ baş vermə zamanı konkret obyektə aid edilən xərclər
 - ☐ ilkin sənədlər əsasında kalkulyasiya edilən
-

Sual: Məhsulun istehsalı ilə bağlı xərclərin ümumələşdirilməsi hansı hesab nəzərdə tutulmuşdu: (Çəki: 1)

- ☐ 201
 - ☒ 202
 - ☐ 204
 - ☐ 211
 - ☐ 208
-

Sual: İstehsala xidmət və idarəetmə ilə bağlı xərclərlə bağlı informasiyanı hansı hesabdən əldə etmək olar: (Çəki: 1)

- ☒ 202 Nöli hesabın debetində
 - ☐ 201 Nöli hesabın kreditində
 - ☐ 203 Nöli hesabın debetində
 - ☐ 204 Nöli hesabın kreditində
 - ☐ 205 Nöli hesabın debetində
-

Sual: İstehsal həcminə münasibətinə görə hansı xərclər mövcuddur? (Çəki: 1)

- ☐ birbaşa və dolayı
 - ☐ istehsal və qeyri-istehsal
 - ☒ daimi (sabit) və dəyişən
 - ☐ sadə və mürəkkəb
 - ☐ bütöv və tam
-

Sual: İstehsalın həcmində dəyişməsi asılı olan xərclər necə adlanır? (Çəki: 1)

- ☐ istehsal
 - ☐ daimi
 - ☐ mürəkkəb
 - ☒ dəyişən
 - ☐ dolayı
-

Sual: Məhsul istehsalının həcmində artması daimi istehsalat (sabit xərclərə) xərclərinə təsir edir: (Çəki: 1)

- ☐ artırır
- ☐ azaldır
- ☒ etmir
- ☐ azalır,sonra isə artır
- ☐ artır, sonra isə azalır

Sual: Məhsul istehsalının həcmnin azalması ilə əlaqədar daimi (sabit) istehsal xərclərinin həcmi necə dəyişir: (Çəki: 1)

- ☐ artır
- ☐ azalır
- ☒ sabit qalır
- ☐ artır, sonra isə azalır
- ☐ azalır, sonra isə artır

BÖLMƏ: 04#02

Ad	04#02
Suallardan	25
Maksimal faiz	25
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: Maya dəyərinin formalaşması aşağıdakı prinsiplərə əsaslanır: (Çəki: 1)

- ☐ təsərrüfat fəaliyyətinin sahələri üzrə (əsas, kapital qoyuluşu, qeyri-sənaye və s.) xərclərə dəqiq hədd qoyulması;
- ☐ istehsal fəaliyyətini mbərpa etmək üçün təkrar istehsal prosesində çəkilmiş məsrəflərin ödənilməsi
- ☐ həqiqi xərclərin tam uçotu
- ☒ yuxarıda qeyd edilənlərin hamısı
- ☐ heç biri

Sual: Müxtəlif məqsədlər üçün maya dəyərinin aşağıdakı tipləri fərqləndirilir: (Çəki: 1)

- ☐ tam istehsal maya dəyəri
- ☐ hissəvi maya dəyəri
- ☐ məsuliyyət mərkəzləri üzrə maya dəyəri
- ☒ yuxarıda qeyd edilənlərin hamısı
- ☐ heç biri

Sual: Aşağıdakılardan hansı məsrəf daşıyıcısı kimi hesab edilə bilər: (Çəki: 1)

- ☐ sex
- ☒ məhsul (iş, xidmət)
- ☐ müəssisə
- ☐ istehsal vahidi
- ☐ müəssisənin filialı

Sual: Məsrf elementlərinə aşağıdakılar aid edilir: (Çəki: 1)

- ☐ material məsrəfləri və sosial ehtiyaclara ayırmalar
 - ☐ əmək ödənişi xərcləri və sosial ehtiyaclara ayırmalar
 - ☐ əsas fondların amortizasiyası (köhnəlməsi) və sair xərclər
 - ☒ qeyd edilənlərin hamısı
 - ☐ kommersiya və istehsal xərcləri
-

Sual: Üstəlik (qaimə) xərclərinə hansı xərclər aiddir: (Çəki: 1)

- ☐ birbaşa xərclər
 - ☒ ümumistehsalat və ümumitəsərrüfat xərcləri
 - ☐ işçilərin əsas əmək haqqı
 - ☐ zay məhsulun düzəldilməsinə çəkilən xərclər
 - ☐ gələcək dövrlərin xərcləri
-

Sual: Məsrfələr müstəqim və qeyri –müstəqim məsrəflərə bölünür: (Çəki: 1)

- ☒ məhsulun maya dəyərinə daxil edilmə üsuluna görə
 - ☐ buraxılan məhsulun mürəkkəbliyinə görə
 - ☐ məsrəflərin baş vermə yerinə görə
 - ☐ məsrəflərin xarakterinə görə
 - ☐ xərclərin xarakterinə görə
-

Sual: İstehsalın təşkili, idarəedilməsi və ona xidmətlə əlaqədar xərclər necə adlanır : (Çəki: 1)

- ☐ müstəqim (birbaşa)
 - ☐ qeyri-müstəqim (dolayı)
 - ☒ üstəlik(qaimə)
 - ☐ əsas
 - ☐ birelementli
-

Sual: Tərkibinə görə xərclər aşağıdakı kimi qruplaşdırılır: (Çəki: 1)

- ☐ əsas və qaimə
 - ☐ daimi və dəyişən
 - ☒ birelementli və kompleks
 - ☐ birbaşa və dolayı
 - ☐ istehsal və istehsaldankənar
-

Sual: Maya dəyərinə daxil edilmə üsuluna görə məsrəflər neçə yerə bölünür: (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 6
 - ☐ 5
-

Sual: Məsərəflərin istehsal və qeyri – istehsal (kommersiya) məsrəflərə bölünməsinin əsasını aşağıdakı əlamət üzrə qruplaşdırma durur: (Çəki: 1)

- ☐ istehsalın həcminə münasibətinə görə
 - ☐ istehsal prosesində məqsədli təyinatına görə
 - ☐ məsrəflərin baş vermə yerləri üzrə
 - ☒ məsrəflərin baş vermə sferasına görə
 - ☐ maya dəyərinə daxil edilmə üsuluna görə
-

Sual: Buraxılan məhsulun maya dəyərinin hesablanması üçün xərclər belə qruplaşdırılır: (Çəki: 1)

- ☐ baş vermə yerləri üzrə
 - ☐ iqtisadi elementlər üzrə
 - ☐ məsuliyyət mərkəzləri üzrə
 - ☒ kalkulyasiya maddələri üzrə
 - ☐ mənfəət mərkəzləri üzrə
-

Sual: Məhsul istehsalına çəkilən məsrəflər bunlardan hansıdır: (Çəki: 1)

- ☒ məhsul istehsalı ilə bağlı müəssisənin istehsal fəaliyyəti ilə birbaşa əlaqədar olan məsrəflər
 - ☐ baş vermə zamanı ilkin sənədlər əsasən kalkulyasiyaya obyektinə birbaşa aid edilə bilən məsrəflər
 - ☐ müəssisənin işgüzar fəallığı səviyyəsindən asılı olaraq dəyişən xərclər
 - ☐ müəssisənin işgüzar fəallığı səviyyəsindən asılı olaraq azalan xərclər
 - ☐ məhsulun satışı ilə əlaqədar xərclər
-

Sual: Xərc (mənfəət və zərər haqqında hesabatda göstərilən) kimi tanınma metodu üzrə məsrəflər belə təsnifləşdirilir: (Çəki: 1)

- ☐ birbaşa və dolay
 - ☒ məhsul və dövrlər üzrə
 - ☐ daimi və dəyişən
 - ☐ relevant və qeyri-relevant
 - ☐ birelementli və kompleks
-

Sual: Məhsul istehsalı üzrə cəkilən müstəqim xərclər hansı hesabda uçota alınır? (Çəki: 1)

- ☐ 201
 - ☒ 202
 - ☐ 203
 - ☐ 205
 - ☐ 208
-

Sual: Məsərəflər əsas və üstəlik məsrəflərə bölünür: (Çəki: 1)

- ☐ məsrəflərin baş vermə yerləri üzrə
- ☐ buraxılan məhsulun nomenklaturası üzrə
- ☐ məsrəflərin iqtisadi məzmununa görə

- ☒ məhsulun istehsalı üzrə texnoloji prosesindəki roluna görə
 - ☐ maya dəyərinə daxil edilmə üsuluna görə
-

Sual: İstehsalın həcmnin dəyişməsindən asılı olmayan xərclər necə adlanır? (Çəki: 1)

- ☐ dəyişən
 - ☐ istehsal
 - ☐ birbaşa
 - ☐ dolayı
 - ☒ daimi (sabit)
-

Sual: Proqressiv xərclər dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ istehsal həcmnin artımından geri qalan xərclərdir
 - ☐ material resurslarının xidmətlərin müqavilə qiymətlərinə və əmək haqqı tarif stavkalarına yenidən baxılan zaman baş verən xərclərdir
 - ☒ istehsal həcmnin artımından sürətlə artan xərclərdir
 - ☐ istehsalın həcmi artdıqca ona uyğun sürətlə artan xərclərdir
 - ☐ istehsalın həcmi artdıqca aşağı düşən xərclərdir
-

Sual: Regressiv xərclər dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ istehsalın həcmi artdıqca sürətlə artan xərclərdir
 - ☐ məhsulun maya dəyərinə daxil edilən birbaşa xərclər
 - ☐ məhsulun maya dəyərinə daxil edilən dolayı xərclər
 - ☐ istehsal həcmnin artımından geri qalan xərclər
 - ☒ istehsalın həcmi artdıqca aşağı düşən xərclərdir
-

Sual: Hansı məsrəflər sadə məsrəflərə aid edilmir? (Çəki: 1)

- ☐ əmək haqqı
 - ☒ sex xərcləri
 - ☐ materiallar
 - ☐ amortizasiya
 - ☐ material və əmək haqqı
-

Sual: Məhsul istehsalının həcmnin artması ilə əlaqədar nisbi daimi (sabit) xərclərinin həcmi necə dəyişir? (Çəki: 1)

- ☐ artır
 - ☒ azalır
 - ☐ dəyişmir
 - ☐ artır, sonra isə azalır
 - ☐ azalır, sonra isə artır
-

Sual: İstehsalın hazırlanmasının və onun mənilməsinə üzrə xərclər nədir? (Çəki: 1)

- ☒ xərc maddəsi
- ☐ xərc elementi
- ☐ müstəqim xərc

- ☐ satışla bağlı xərc
☐ sair xərc
-

Sual: İstehlakçılara göndərilən məhsulların бүкүlməsi üzrə xərclər aid edilir (Çəki: 1)

- ☐ dəyişən istehsal xərclərinə
☐ sabit (daimi) istehsal xərclərinə
☒ dəyişən qeyri-istehsal xərclərinə
☐ sabit qeyri-istehsal xərclərinə
☐ idarəetmə xərclərinə
-

Sual: Məsərəflərə nəzarətin neçə metodu var? (Çəki: 1)

- ☒ 2
☐ 3
☐ 4
☐ 5
☐ 6
-

Sual: Məsərəflərə nəzarətin hansı metodları var: (Çəki: 1)

- ☒ nəzarətin büdcə (smeta) metodu və məsərəflərin normativ uçotu
☐ əvvəlcədən və sonradan nəzarət metodu
☐ qoşa hesablar vasitəsi ilə nəzarət və büdcə metodu
☐ əvvəlcədən və sonradan nəzarət metodu, qoşa hesablar vasitəsi ilə nəzarət və büdcə metodu
☐ cavablardan heç biri doğru deyil
-

Sual: Çoxməqsədli içot sistemində neçə uçot obyektı nəzərdə tutulur: (Çəki: 1)

- ☒ 2
☐ 3
☐ 4
☐ 5
☐ 6
-

BÖLMƏ: 04#03

Ad	04#03
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: İstehsal məsərəflərinin uçotunun mahiyyəti nədir? (Çəki: 1)

☒ müəssisədə baş verən təchizat, istehsalat və satəş proseslərində hazır məhsulun formalaşan maya dəyərinin miqdarca ölçülməsi, qeydiyyatı, qruplaşdırma və təhlilə yönəldilmiş fəaliyyətin məcmusu

- ☐ xərclərin idarə edilməsidir
 - ☐ məhsul istehsalına çəkilən məsrəflərin qruplaşdırılmasıdır
 - ☐ xərclərin idarə edilməsidir və məhsul istehsalına çəkilən məsrəflərin qruplaşdırılmasıdır
 - ☐ heç bir cavab düz deyil
-

Sual: İstehsalat uçotunun vəzifələri aşağıdakılardır: (Çəki: 1)

- ☐ xərc və gəlirlərin planlaşdırılması və tənzimlənməsi
 - ☐ istehsalat resurlarının xərclənməsinə nəzarət
 - ☒ qiymətqoyma üçün bazanın təyin edilməsi, balans maddələrinin dəyər qiymətləndirilməsinin hesablanması
 - ☐ məhsulun maya dəyərinin kalkulyasiyası
 - ☐ mənfəətin müəyyən edilməsi
-

Sual: Bazar şəraitində maya dəyəri : (Çəki: 1)

- ☐ öz funksiyasını qiymətin elementi və məssisənin idarəidare edilməsi aləti kimi həyata keçirir
 - ☐ müəssisənin iqtisadi vəziyyətini və rəqabət qabiliyyətini xarakterizə etməli
 - ☐ qiymətin aşağı həddində durmalıdır
 - ☒ yuxarıda qeyd edilənlərin hamısı
 - ☐ heç biri
-

Sual: Məsrəflərin uçotu obyektı nədir: (Çəki: 1)

- ☒ məsrəflərin aid edildiyi fəaliyyət növü, məhsul və istehsal bölməsi
 - ☐ məsrəflərin aid edildiyi fəaliyyət növü
 - ☐ istehsal edilən məhsul
 - ☐ məsrəflərin aid edildiyi istehsal bölməsi
 - ☐ heç biri
-

Sual: Müxtəlif (bir neçə adda) növ məmumatların hazırlanması və ya məmumatın hazırlanmasının müxtəlif mərhələləri ilə bağlı olan xərclər belə adlanır: (Çəki: 1)

- ☐ müstəqim
 - ☒ qeyri -müstəqim (dolayı)
 - ☐ üstəlik (qaimə)
 - ☐ əsas
 - ☐ d) köməkçi
-

Sual: Ümumistehsalat xərclərinə bunlardan hansı aiddir? (Çəki: 1)

- ☒ avadanlıqların saxlanması və istismarı üzrə xərclər
- ☐ ümumsex idarəetmə xərcləri
- ☐ ümumtəsərrüfat xərcləri
- ☐ işçi qüvvəsinin mütəşəkkil toplanması xərcləri

☐ kommersiya xərcləri

Sual: İstehsal məsrəfləri növlər üzrə aşağıdakı qruplarda birləşir: (Çəki: 1)

- ☐ birbaşa və dolay
 - ☒ iqtisadi həmcins elementlər və kalkulyasiya maddələri üzrə
 - ☐ istehsal və istehsaldakənar
 - ☐ birelementli və kompleks
 - ☐ əsas və üstəlik
-

Sual: Rəhbərlik iqtisadi elementlər üzrə məsrəflər haqqında informasiyanı nəyə münasibətdə əldə edilir: (Çəki: 1)

- ☐ məsrəfləri hansı baş vermə yerləri üzrə resurslar istifadə olunmuşdur
 - ☒ təsərrüfat fəaliyyətinin həyata keçirilməsi zamanı hansı növ resurslardan istifadə olunmuşdur
 - ☐ məhsulun istehsalına hansı növ resurslar istifadə olunmuşdur
 - ☐ məsuliyyət mərkəzləri üzrə hansı növ resurslar istehlak olunmuşdur
 - ☐ xərc daşıyıcıları üzrə hansı növ resurslar istehlak olunmuşdur
-

Sual: Maya dəyərində daxil edilmə üsulu və əldə olunan mənfəətin müəyyənləşdirilməsi üçün məsrəflər aşağıdakı kimi təsnifləşdirilir: (Çəki: 1)

- ☒ ilkin və keçmiş
 - ☐ daimi və dəyişən
 - ☐ planlaşdırılan və planlaşdırılmayan
 - ☐ tənzimlənən və tənzimlənməyən
 - ☐ əsas və üstəlik
-

Sual: Mütənasib xərclər dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☒ istehsal həcminə uyğun olaraq dəyişən xərclər
 - ☐ istehsal həcmnin artımını qabaqlayan xərclərdir
 - ☐ istehsal həcmnin artımından geri qalan xərclərdir
 - ☐ istehsalın həcmi artdıqca aşağı düşən xərclərdir
 - ☐ istehsalın həcmi artdıqca sürətlə artan xərclərdir
-

Sual: Degresiv xərclər dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ istehsal həcminə mütənasib dəyişən xərclərdir
 - ☒ istehsal həcmnin artımından geri qalan xərclərdir
 - ☐ istehsal həcmnin artımından sürətlə artan xərclərdir
 - ☐ alternativ qərarın çıxarılmasına əhəmiyyətli dərəcədə təsir göstərməyən xərclərdir
 - ☐ bunlardan heç biri
-

Sual: Hansı məsrəflər dəyişən məsrəflərə aid deyil: (Çəki: 1)

- ☐ əmək haqqı
- ☒ amortizasiya

- ☐ enerji
- ☐ tara
- ☐ xammal

Sual: Təxirə şalınmış xərclərə hansı xərclər aiddir: (Çəki: 1)

- ☐ qarşıdakı xərclər və ödəmələri üzrə ehtiyatlar
- ☒ gələcək dövrlərin xərcləri
- ☐ reklam xərcləri
- ☐ nəqliyyat xərcləri
- ☐ heç biri

Sual: "Ehtiyatlı" məsrəflərə aid edilir: (Çəki: 1)

- ☒ məhsula çəkilən məsrəflər
- ☐ dövrü məsrəflər
- ☐ gələcək dövrlərin xərcləri
- ☐ satışla əlaqədar məsrəflər
- ☐ heç biri

Sual: Dövrü xərcləri özündə aşağıdakıları birləşdirir: (Çəki: 1)

- ☒ kommersiya və idarəetmə xərcləri
- ☐ hesabat dövründə muhasibat hesablarında haqqında toplanmış informasiya istehsalat məsrəfləri
- ☐ ümumsex xərcləri
- ☐ nəqliyyat xərcləri
- ☐ idarəetmə xərcləri

BÖLMƏ: 05#01

Ad	05#01
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İstehsal məsrəflərinin idarəetmə uçotu neçə qarşılıqlı elementi özündə birləşdirir: (Çəki: 1)

- ☐ 2
- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6

Sual: Sənayedə məhsulun maya dəyərinin kalkulyasiyasının 3 əsas metodu bunlardan hansılardır: (Çəki: 1)

- ☐ normativ, mərhələ və sadə
 - ☐ mərhələ, sifariş və sadə
 - ☒ normativ, mərhələ və sifariş
 - ☐ normativ, sifariş və sadə
 - ☐ heç bir cavab doğru deyil
-

Sual: Maya dəyərinin struktunda hansı xərcin xüsusi çəkisi yüksək olan istehsalat əmək tutumlu hesab olunur: (Çəki: 1)

- ☐ amortizasiya
 - ☐ material
 - ☒ əmək haqqı
 - ☐ bütün növ enerji xərcləri
 - ☐ nəqliyyat xərcləri
-

Sual: Şərti daimi məsrəflər aşağıdakı kimi ifadə edilə bilər: (Çəki: 1)

- ☒ $Y = a$
 - ☐ $Y = bx$
 - ☐ $Y = a + bx$
 - ☐ $Y = a - bx$
 - ☐ Heç biri doğru deyil
-

Sual: Məsrəflərin uçotu və maya dəyərinin kalkulyasiyasının sifariş metodu zamanı sifarişin tam yeirinə yetirilməsinə qədər ona aid edilən bütün xərclər belə hesab edilir : (Çəki: 1)

- ☐ yarımfabrikat
 - ☐ hazır məhsul
 - ☒ bitməmiş istehsalat
 - ☐ əmtəəlik məhsul
 - ☐ zay məhsul
-

Sual: Sifariş metodu ilə maya dəyərinin hesablanması zamanı ümümi istehsalat xərcləri silinən zaman: (Çəki: 1)

- ☐ 201 № li "İstehsal ehtiyatları" hesabı debetləşdirilir
 - ☒ 202 № li "İstehsalat məsrəfləri" hesabı kreditləşdirilir
 - ☐ 204 № li "Hazır məhsul" hesabı debetləşdirilir
 - ☐ 721 № li "İnzibatı xərclər" hesabı debetləşdirilir
 - ☐ 711 № li "Kommersiya xərcləri" hesabı kreditləşdirilir
-

Sual: Maya dəyərinin kalkulyasiyasının mərhələ metodunda müəssisə "Bitməmiş istehsalat" hesabı daxilində neçə analitik hesabdən istifadə edə bilər: (Çəki: 1)

- ☐ buraxılan məhsulun həcmindən asılıdır
- ☐ yalnız bir hesab
- ☒ fəaliyyət göstərən sexlərin və ya isthsal mərhələlərinin sayı qədər

- ☐ bütün hallarda 3 hesab
 - ☐ bütün hallarda 5 hesab
-

Sual: Uçotun yarımfabrikat variantının üstünlüyü nədir? (Çəki: 1)

- ☐ muhasibat uçotunun aparımını sadəliyi
 - ☐ lazımi muhasibat informasiyasının əldə edilməsinin ucuzluğu və operativliyi
 - ☒ hər bir mərhələdən sonra alınan yarımfabrikatın maya dəyəri haqda informasiyanın formalaşdırılması
 - ☐ muhasibat uçotunun aparımını sadəliyi, lazımi muhasibat informasiyasının əldə edilməsinin ucuzluğu və operativliyi
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Qiymət amilinin təsiri nəticəsində istifadə olunan materialın dəyərindəki kənarlaşmalar aşağıdakı düstur ilə müəyyən olunur: (Çəki: 1)

- ☒ istifadə olunan materialın faktiki miqdarı $\times$ (materialın faktiki qiyməti – materialın plan qiyməti)
 - ☐ istifadə olunan materialların plan miqdarı $\times$ (materialın faktiki qiyməti - materialın plan qiyməti)
 - ☐ istifadə olunan materialların plan miqdarı $\times$ materialın faktiki qiyməti
 - ☐ istifadə olunan materialların plan qiyməti $\times$ istifadə olunan materialların plan miqdarı
 - ☐ istifadə olunan materialın faktiki miqdarı $\times$ materialın faktiki qiyməti
-

Sual: Texnoloji prosesin xarakterindən asılı olaraq bütün istehsallar aşağıdakılara bölünür: (Çəki: 1)

- ☐ kütləvi və seriyalı
 - ☐ hasilat və emal
 - ☒ fərdi və kütləvi
 - ☐ əsas və köməkçi
 - ☐ əsas və yardımçı
-

Sual: Müəssisənin daxilində rolu və əhəmiyyətinə görə istehsal aşağıdakı növləri var: (Çəki: 1)

- ☐ əsas və köməkçi
 - ☒ əsas, köməkçi və xidmətedici
 - ☐ fərdi, seriyalı və kütləvi
 - ☐ birtipli, əsas və köməkçi
 - ☐ xidmətedici və köməkçi
-

Sual: Ayın sonunda faktiki ümumi istehsalat xərclərini müəyyənləşdirib və onu silmək lazımdır. Bu əməliyyat muhasibat uçotunda aşağıdakı yazılışla əks etdirilir: (Çəki: 1)

- ☐ Dt 202 - Kt 721
- ☐ Dt 203 - Kt 721
- ☐ Dt 204 - Kt 531
- ☒ Dt 601 - Kt 721
- ☐ Dt 701 - Kt 202

Sual: Müəssisənin məhsul istehsalı ilə bağlı olan birbaşa xərcləri hansı hesabda əks olunur: (Çəki: 1)

- ☐ 201
 - ☒ 202
 - ☐ 204
 - ☐ 205
 - ☐ 206
-

Sual: Norma –saat üzrə məhsul buraxılışı nədir? (Çəki: 1)

- ☐ müxtəlif məmulatların istehsalının nəticələrini hesablayan zaman ümumi məxrəc kimi çıxış edən məhsul buraxılışı
 - ☐ faktiki işlənmiş vaxt
 - ☐ sərf oluna biləcək vaxt
 - ☒ planlaşdırılmış vaxt
 - ☐ faktiki buraxılan məhsul
-

Sual: Faktiki məhsul buraxılışı üzrə normativ məsrəflərlə faktiki əmək məsrəfləri arasındakı fərq hansı icmal kənarlaşmanı əks etdirir: (Çəki: 1)

- ☒ əmək üzrə
 - ☐ material üzrə
 - ☐ qaimə xərcləri üzrə
 - ☐ əsas xərclər üzrə
 - ☐ sadalananların hamısı üzrə
-

BÖLMƏ: 05#02

Ad	05#02
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İstehsal məsrəflərinin idarəetmə uçotu hansı qarşılıqlı elementləri özündə birləşdirir: (Çəki: 1)

- ☐ istehsala məsrəflərin uçotu və hazır məhsulun buraxılışı
 - ☐ hazır məhsulun buraxılışı və məhsulun maya dəyərinin kalkulyasiya edilməsi
 - ☒ istehsala məsrəflərin uçotu, hazır məhsulun buraxılışı və məhsulun maya dəyərinin kalkulyasiya edilməsi
 - ☐ hazır məhsulun buraxılışı və satışını
 - ☐ heç bir cavab doğru deyil
-

Sual: Geri qayıtmış tullantıların qiymətləndirilməsi üçün aşağıdakı metodların hansından istifadə olunur: (Çəki: 1)

- ☒ mümkün istifadə və ya satış dəyəri ilə
 - ☐ sıfır qiyməti ilə
 - ☐ düzəldilməyə çəkilən məsrəflər üzrə
 - ☐ faktiki maya dəyərlə
 - ☐ plan maya dəyəri ilə
-

Sual: Əsas istehsalat sexində zay məhsulun aşkar edilən zaman aşağıdakı muhasibat yazılışı verilir: (Çəki: 1)

- ☐ Dt 201 - Kt 202
 - ☐ Dt 533 - Kt 521
 - ☒ Dt 22 - Kt 202
 - ☐ Dt 202 - Kt 533
 - ☐ Dt 204 - Kt 202
-

Sual: Əlavə edilmiş məsrəflər bunlardan hansıdır? (Çəki: 1)

- ☒ müstəqim əmək haqqı məsrəfləri və ümumistehsalat xərclərinin
 - ☐ müstəqim material və qeyri- müstəqim material məsrəflərinin məbləği
 - ☐ bütün istehsal məsrəfləri
 - ☐ bütün dövrü məsrəflər
 - ☐ bütün ümumistehsalat və ümumtəsərrüfat xərclərinin məbləği
-

Sual: İstehsalat hansı halda kompleks istehsalat adlanır: (Çəki: 1)

- ☒ texnoloji prosesin bir neçə mərhələsində eyni zamanda iki və daha çox məhsul alındıqda
 - ☐ bir neçə mərhələdən ibarət olan mürəkkəb texnoloji proses olduqda
 - ☐ mürəkkəb texnoloji proses zamanı yalnız bir məhsul buraxıldıqda
 - ☐ birinci iki
 - ☐ qeyd edilənlərdən heç biri
-

Sual: Ekvivalent əmsallar metodu tətbiq olunur: (Çəki: 1)

- ☒ yaxın konstruksiyaya və texnoloji xüsusiyyətlərə malik olan məhsul buraxılan müəssisələrdə
 - ☐ sabit (daimi) əməliyyatlararası ehtiyatları və hazır məhsul ehtiyatı olan və ya olmayan müəssisələrdə
 - ☐ bütün müəssisələrdə
 - ☐ emal sənayesi müəssisələrində
 - ☐ hasilat sənayesi müəssisələrində
-

Sual: Məhsulların əsas və əlavə (yanası) məhsula bölünməsi məhsulun maya dəyərinin kalkulyasiyasının hansı metodu zamanı istifadə olunur: (Çəki: 1)

- ☐ bölüşdürmə metodu
 - ☒ istisna metodu
 - ☐ sifariş metodu
 - ☐ mərhələ metodu
 - ☐ bütün qeyd edilən
-

Sual: Bölüşdürmə metodu aşağıdakıları nəzərdə tutur: (Çəki: 1)

- ☒ kompleks istehsalat məsrəflərinin alınmış hər bir məhsulun dəyərinin bütün məhsulların dəyərindəki payına mütənasib olaraq bölüşdürülməsi
 - ☐ kompleks istehsalatda məsrəflərin hamısının əsas məhsula aid edilməsi
 - ☐ kompleks istehsalatda məsrəflərin cəmindən əlavə məhsulların istehlak dəyərini çıxmaqla
 - ☐ kompleks istehsalat məsrəflərini əsas və əlavə məhsul arasında bərabər bölməklə
 - ☐ heç birini
-

Sual: Plandankənar normaların dəyişdirilməsi aşağıdakılarla əlaqədar baş verə bilər: (Çəki: 1)

- ☐ təşkilati – texniki tədbirlərin keçirilməsi
 - ☐ təftiş zamanı normaların istehsalın cari təşkilatı və texnoloji səviyyəsinə uyğun olmaması müəyyən edilən zaman
 - ☒ tələb olunan materialların olmaması
 - ☐ uçot siyasətinə əsasən
 - ☐ heç biri doğru deyil
-

Sual: Faktiki məhsul buraxılışı üzrə normativ məsrəflərlə faktiki əmək məsrəfləri arasındakı fərq hansı icmal kənarlaşmanı əks etdirir: (Çəki: 1)

- ☒ əmək üzrə
 - ☐ material üzrə
 - ☐ qaimə xərcləri üzrə
 - ☐ əsas xərclər üzrə
 - ☐ sadalananların hamısı üzrə
-

Sual: Həcmindən və buraxılan məhsulun müxtəlifliyindən asılı olaraq istehsalın aşağıdakı tipləri vardır: (Çəki: 1)

- ☐ birtipli
 - ☐ əsas
 - ☒ köməkçi, individual, seriyalı və kütləvi
 - ☐ köməkçi
 - ☐ əsas və köməkçi
-

Sual: İstehsalat uçotu sisteminin əsas bölmələri hansılardır: (Çəki: 1)

- ☐ istehsal məsrəflərinin planlaşdırılması, uçotu və onlara nəzarət
 - ☐ buraxılan məhsulun maya dəyərinin formalaşması
 - ☐ məsrəflərin sənədləşdirilməsi, uçotu və ümumiləşdirilməsi
 - ☒ növləri, baş vermə yerləri və daşıyıcılar üzrə məsrəflərin uçotu
 - ☐ məsrəflərinin uçotu və onlara nəzarət
-

Sual: Məhsulun istehsalı ilə bağlı məsrəflərin ümumiləşdirilməsi üçün aşağıdakı hesab nəzərdə tutulmuşdur: (Çəki: 1)

- ☐ 201 Nöli hesab

- ☒ 202 Nöli hesab
- ☐ 203 Nöli hesab
- ☐ 204 Nöli hesab
- ☐ 205 Nöli hesab

Sual: Kalkulyasiya prosesində idarəetmə xərcləri mütənasib olaraq bölüşdürülür:

(Çəki: 1)

- ☒ uçot siyasətində müəyyən olunmuş bazaya əsasən
- ☐ əsas istehsalat fəhlələrinin əmək haqına əsasən
- ☐ ayrı–ayrı fəaliyyətlərdən daxil olan gəlir üzrə
- ☐ məhsul növləri üzrə əldə edilən gəlir üzrə
- ☐ məhsul növləri üzrə əsas xərclərə əsasən

Sual: Məsərəflərin normativlərinin hesablanması üçün neçə variantı mövcuddur: (Çəki: 1)

- ☐ 2
- ☒ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6

BÖLMƏ: 05#03

Ad	05#03
Suallardan	15
Maksimal faiz	15
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	2 %

Sual: İstehsal məsərəflərinin uçotu sistemi hansı əlamətlər üzrə qruplaşdırılır: (Çəki: 1)

- ☐ qruplaşma obyektlərinə və normalaşdırılma dərəcəsinə
- ☐ normalaşdırılma dərəcəsinə
- ☒ qruplaşma obyektlərinə, normalaşdırılma dərəcəsinə və məsərəflərin tam əhatə olunmasına görə
- ☐ bütün cavablar doğrudur
- ☐ heç bir cavab doğru deyil

Sual: İstehsala məsərəflərin uçotunun mərhələ metodunun hansı variantları var: (Çəki: 1)

- ☐ ardıcıl və paralel uçot
- ☐ ardıcıl və ayrılıqda
- ☒ ardıcıl, paralel və ayrılıqda uçot
- ☐ ardıcıl, operativ və paralel uçot
- ☐ heç bir cavab doğru deyil

Sual: Məsərəflərin balans bərabərliyi aşağıdakı kimidir: (Çəki: 1)

- ☒ $MIX_{\text{ə}} + Mh = Md + Zm + Td + MIZ_{\text{s}}$
 - ☐ $MIX_{\text{ə}} + Md = Mh + Zm + Td + MIZ_{\text{s}}$
 - ☐ $MIX_{\text{ə}} + Md + Zm + Td = Mh + MIZ_{\text{s}}$
 - ☐ $MIX_{\text{ə}} + Mh + Md = Zm + Td + MIZ_{\text{s}}$
 - ☐ $MIX_{\text{ə}} + Td + Md = Zm + Mh + MIZ_{\text{s}}$
-

Sual: Yuxarı və aşağı nöqtələr metodu aşağıdakılar üçün nəzərdə tutulub: (Çəki: 1)

- ☐ məsrəflərin minimuma endirilməsi üçün
 - ☒ xərcləri daimi və dəyişən xərclərə ayrılması üçün
 - ☐ istehsalat nəticələrinin optimallaşdırılması üçün
 - ☐ məsrəflərin müəyyən edilməsi üçün
 - ☐ xərclərin bölüşdürülməsi üçün
-

Sual: Müstəqim məcmu birbaşa material məsrəfləri miqyas bazası dairəsində necə xərc hesab edilir: (Çəki: 1)

- ☐ daimi
 - ☒ dəyişən
 - ☐ şərti-daimi
 - ☐ şərti dəyişən
 - ☐ bütün cavablar düzdür
-

Sual: Kalikulyasiyanın sifariş metodunu tətbiq edən müəssisə müəyyən dövr ərzində 100 000 pul vahidi daimi ümumistehsalat xərci çəkmişdir. A məhsulunun vahidinin buraxılması üzrə əmək haqqı 10 pul vahidi, B məhsulunun vahidi üzrə isə 5 pul vahidi təşkil etmişdir. Həmin dövr ərzində 3000 ədəd A məhsulu və 4000 ədəd isə B məhsulu buraxılmışdır. Ümumistehsalat xərclərinin müstəqim xərclərə nisbətə artması (faiz stavkası) neçədir: (Çəki: 1)

- ☐ 100%
 - ☒ 200%
 - ☐ 150%
 - ☐ 250%
 - ☐ 300%
-

Sual: Aprel ayı ərzində şirkət istehsalatdan 3 000 ədəd məhsul buraxmış və 400 ədəd bitməmiş istehsal qalığına malik olmuşdur ki, əlavə məsrəflər üzrə işlər cəmisi 10% və material məsrəfləri üzrə isə 100% başa catmışdır. Dövrün əvvəlinə ilkin bitməmiş istehsal qalığı olmamışdır. Əlavə məsrəflər və material məsrəfləri üzrə şərti vahidlərin sayı nə qədərdir: (Çəki: 1)

- ☐ 3400 ədəd əlavə məsrəflər və 3360 ədəd müstəqim məsrəflər üzrə
 - ☒ 3040 ədəd əlavə məsrəflər və 3400 ədəd müstəqim məsrəflər üzrə
 - ☐ 3200 ədəd əlavə məsrəflər və 3060 ədəd müstəqim məsrəflər üzrə
 - ☐ 3300 ədəd əlavə məsrəflər və 3360 müstəqim məsrəflər üzrə
 - ☐ cavablardan heç biri
-

Sual: Aprel ayı ərzində şirkət istehsalatdan 2 500 ədəd məhsul buraxmış və bu zaman 500 ədəd bitməmiş istehsal qalığına malik olmuşdur. Bitməmiş istehsal qalığı üzrə əlavə məsrəflər üzrə 10% və material məsrəfləri qalığı olmamışdır. Əlavə məsrəflər və material məsrəfləri üzrə isə 100% başa çatmışdır. Dövrün əvvəlinə ilkin bitməmiş istehsal qalığı olmamışdır. Aprel ayı ərzində material məsrəfləri 9 300 manat, emal üzrə məsrəflər 5 300 manat təşkil etmişdir. Məhsulun maya dəyəri nə qədər təşkil edir: (Çəki: 1)

- ☐ 13050
 - ☒ 12750
 - ☐ 13450
 - ☐ 14050
 - ☐ cavablardan heç biri
-

Sual: İstisna və bölüşdürmə metodları aşağıdakılardan hansının variantlarıdır: (Çəki: 1)

- ☐ mərhələ metodunun
 - ☐ sifariş metodunun
 - ☒ kompleks (ümumi) metodun
 - ☐ mərhələ və sifariş metodlarının
 - ☐ sadə və sifariş metodunun
-

Sual: Ekvivalent əmsallar metodunun əsasını aşağıdakılardan hansına əsaslanan prinsip təşkil edir: (Çəki: 1)

- ☒ ayrı-ayrı məhsul növlərinin maya dəyəri kifayət qədər möhkəm bir nisbətdə olur
 - ☐ ayrı-ayrı istehsal olunan məhsulların həcmələri kifayət qədər möhkəm bir nisbətdə olur
 - ☐ ayrı-ayrı məhsul növlərinin qiymətləri kifayət qədər möhkəm bir nisbətdə olur
 - ☐ ayrı-ayrı məhsul növlərinin maya dəyəri kifayət qədər möhkəm bir nisbətdə olur və ayrı-ayrı istehsal olunan məhsulların həcmələri kifayət qədər möhkəm bir nisbətdə olur
 - ☐ heç birinə
-

Sual: İstisnalar metodu istifadə olunur: (Çəki: 1)

- ☐ növlər üzrə istehsal şəraitində
 - ☒ kompleks istehsal şəraitində
 - ☐ seriyalı istehsalat şəraitində
 - ☐ kütləvi istehsalatda
 - ☐ hamısında
-

Sual: Materiallardan istifadə üzrə kənarlaşma (MİK) aşağıdakı üç əsas göstərici əsasında hesablanır: məhsulun taktiki buraxılışı üçün materialların normativ miqdarı (MNM); materialların faktiki miqdarı (MFM); materialların normativ qiyməti (MNQ). Kənarlaşmanı müəyyən etmək üçün hansı düsturdan istifadə olunur: (Çəki: 1)

- ☐ $MİK = MNM \times MFM \times MNQ$
- ☐ $MİK = (MNM + MFM) \times MNQ$
- ☒ $MİK = (MNM - MFM) \times MNQ$
- ☐ $MİK = (MNM - MFM) : MNQ$

$\bigcirc \text{MİK} = (\text{MNM} + \text{MFM}) : \text{MNQ}$

Sual: Materialların qiymətindəki kənarlaşmalar (MK) 3 göstəricinin köməyi ilə müəyyən olunur: normativ qiymət(NQ), faktiki qiymət (FQ), alınmış materialların miqdarı (AM). Həmin kənarlaşmanı aşağıdakılardan hansı düsturla hesablamaq olar: (Çəki: 1)

- ☐ $\text{MK} = (\text{NQ} + \text{FQ}) \times \text{AM}$
 - ☐ $\text{MK} = (\text{NQ} - \text{FQ}) : \text{AM}$
 - ☐ $\text{MK} = \text{NQ} + -\text{FQ} \times \text{AM}$
 - ☒ $\text{MK} = (\text{NQ} - \text{FQ}) \times \text{AM}$
 - ☐ $\text{MK} = \text{NQ} \times \text{FQ} \times \text{AM}$
-

Sual: Normativ məsrəflər üzrə maya dəyərinin kalkulyasiyası sistemi daha çox aşağıdakı fəaliyyətlə məşğul olan müəssisələrə uyğun gəlir: (Çəki: 1)

- ☐ xidmət göstərilməsi ilə
 - ☐ xüsusi və təkrarlanmayan əməliyyatları yerinə yetirən
 - ☐ fərdi sifarişləri yerinə yetirən
 - ☒ ümumi və təkrarlanan əməliyyatları yerinə yetirən
 - ☐ bilavasitə satışla məşğul olan
-

Sual: Məsrəf normativlərinin hesablanması hansı variantları mövcuddur: (Çəki: 1)

- ☐ normativ məsrəflər üzrə uçot; faktiki və normativ məsrəflərin paralel uçotu
 - ☐ faktiki və normativ məsrəflərin paralel uçotu; qarışıq metodla uçot
 - ☐ normativ məsrəflər üzrə və qarışıq metodla uçot
 - ☒ normativ məsrəflər üzrə uçot; faktiki və normativ məsrəflərin paralel uçotu; qarışıq metodla uçot
 - ☐ heç bir cavab doğru deyil
-

BÖLMƏ: 06#01

Ad	06#01
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: “Direkt –kostinq” sistemi müəssisədə neçə cür təşkil edilə bilər: (Çəki: 1)

- ☒ 2
 - ☐ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: "Direkt –kosting" sistemi müəssisədə hansı formada təşkil edilə bilər: (Çəki: 1)

- ☐ qarışıq
 - ☒ müstəqillik və inteqrasiya
 - ☐ qarışıq, müstəqillik və inteqrasiya
 - ☐ istənilən qaydada
 - ☐ cavablardan heç biri doğru deyil
-

Sual: Tərkibində abonent haqqı və vaxta görə tarif haqqı daxil edilən rabitə xidmətinə görə məsrəflər xərclərin hansı növünə aiddir? (Çəki: 1)

- ☒ dəyişən
 - ☐ daimi (sabit)
 - ☐ qarışıq
 - ☐ əsas
 - ☐ köməkçi
-

Sual: Səmərəli fəaliyyət zamanı minimal məsrəflər üçün nəzərdə tutulan norma aşağıdakılardan hansıdır: (Çəki: 1)

- ☒ ideal
 - ☐ plan
 - ☐ cari icazə verilən
 - ☐ əsas
 - ☐ heç biri
-

Sual: Aşağıdakı məlumatlar əsasında marjinal gəlirin məbləği nə qədər olacaq: məhsul satışı - 3 000 000 manat; daimi məsrəflər - 200 000 manat; dəyişən məsrəflər – 400 000 manat (Çəki: 1)

- ☒ 2 600 000 manat
 - ☐ 2 800 000 manat
 - ☐ 2 500 000 manat
 - ☐ 2 400 000 manat
 - ☐ 2 200 000 manat
-

Sual: Qeyri-müstəqim xərclərin mütənasüb bölüşdürülməsi üsulu bunlardan nəyi ifadə edir: (Çəki: 1)

- ☒ bölüşdürülən xərclərin həcmi bölüşdürülmə bazası ilə mütənasüb asılılıqda olmalıdır
 - ☐ bölüşdürülən qeyri-müstəqim xərclərin həcmi müstəqim məsrəflərin həcmi ilə mütənasüb asılılıqda olmalıdır
 - ☐ bölgü bazası ilə hesabat dövrünün müddəti arasında mütənasüb asılılıq olmalıdır
 - ☐ bölüşdürülən xərclərin həcmi məhsulun maya dəyəri ilə mütənasüb asılılıqda olmalıdır
 - ☐ heç biri
-

Sual: Örtmə məbləği aşağıdakılardan hansını örtməlidir (bağlamalıdır): (Çəki: 1)

- ☒ daimi (sabit) məsrəfləri
- ☐ dəyişən məsrəfləri

- ☐ daimi məsrəflərlə mənfəətin cəmini
- ☐ sabit məsrəflərlə mənfəətin cəmini
- ☐ daimi və dəyişən xərclərin cəmini

Sual: Real qaydada birbaşa məhsul vahidinə əvvəlcədən nəzərdə tutulan müstəqim material, əmək və ümumtəsərrüfat xərcləri aşağıdakı kimi adlanır: (Çəki: 1)

- ☐ dövri məsrəflər
- ☐ dəyişən məsrəflər
- ☐ əvvəlcədən təyin olunan əmsallar
- ☒ normativ məsrəflər
- ☐ faktiki məsrəflər

Sual: Müstəqim material məsrəflərinin normativ qiymətini müstəqim material məsrəflərinin normativ miqdarına vurduqda alırıq: (Çəki: 1)

- ☐ müstəqim material məsrəflərinin qiymətindəki kənarlaşmanı
- ☐ müstəqim material məsrəfləri üzrə miqdar üzrə kənarlaşmanı
- ☒ normativ müstəqim material məsrəfləri
- ☐ heç nə almarıq, çünki əslində bu komponentlər toplanmalıdır
- ☐ faktiki müstəqim material məsrəflərini

BÖLMƏ: 06#02

Ad	06#02
Suallardan	19
Maksimal faiz	19
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	2 %

Sual: “Standart – direkt –kosting” sistemi özündə əks etdirir: (Çəki: 1)

- ☐ faktiki müstəqim məsrəfləri
- ☐ faktiki tam məsrəfləri
- ☐ normativ tam məsrəfləri
- ☒ tam olmayan normativ məsrəfləri
- ☐ hamısını

Sual: Dəyişən xərclər üzrə maya dəyəri kalkulyasiya sistemində satış qiyməti və məsrəflərin strukturu sabit olduğu zaman mənfəət yalnız aşağıdakılardan asılıdır : (Çəki: 1)

- ☒ satışın həcmindən
- ☐ istehsalat məsrəflərindən
- ☐ istehsalın həcmindən
- ☐ xərclərin tərkibindən
- ☐ məhsula tələbatdan

Sual: Dəyişən məsrəf üzrə maya dəyərinin hesablanması daha dolğun informasiya ilə təmin edir: (Çəki: 1)

- ☐ maya dəyərinin təhlili üçün
 - ☐ rentabelliyn qiymətləndirilməsi üçün
 - ☒ qərarların qəbulu üçün
 - ☐ mənfəətin təhlili üçün
 - ☐ maliyyə vəziyyətinin təhlili üçün
-

Sual: Əgər satışın həcmi artırsa, digər şərtlər sabit qaldıqda məhsul vahidinin maya dəyəri: (Çəki: 1)

- ☐ artar
 - ☒ azalar
 - ☐ dəyişməz qalar
 - ☐ əvvəlcə artar, sonra azalar
 - ☐ əvvəlcə azalar, sonra artar
-

Sual: Məsrəflərin uçotu operativlik dərəcəsindən asılı olaraq məsrəflərin aşağıdakı sistemləri birləşdirir: (Çəki: 1)

- ☒ faktiki məsrəflərin və normativ məsrəflərin uçotu
 - ☐ tam məsrəflərin uçotu və "direkt kostinq"
 - ☐ standart kostinq
 - ☐ qısaldılmış maya dəyəri
 - ☐ qeyd edilənlərin hamısı
-

Sual: Marjinal mənfəət aşağıdakı kimi müəyyən edilir: (Çəki: 1)

- ☒ satışdan mədaxilin dəyişən məsrəflərdən artıq olan hissəsi
 - ☐ dəyişən məsrəflərin daimi məsrəflərdən artıq olan hissəsi
 - ☐ satışdan mədaxilin daimi məsrəflərdən artıq olan hissəsi
 - ☐ daimi məsrəflərin dəyişən məsrəflərdən artıq olan hissəsi
 - ☐ satışdan mədaxillə məsrəflər arasındakı fərq
-

Sual: 60 000 ədəd məhsul vahidi üzrə daimi məsrəflərin ümumi məbləği 240 000 manat təşkil edir. 40 000 məhsul vahidi istehsal olunarsa daimi məsrəflər nə qədər təşkil edər? (Çəki: 1)

- ☐ 160 000 manat
 - ☒ hər vahidə 6 manat
 - ☐ hər vahidə 4 manat
 - ☐ hər vahidə 5 manat
 - ☐ hər vahidə 8 manat
-

Sual: "Direkt-kostinq" sistemində daimi umumistehsalat məsrəfləri hansı hesaba silinir: (Çəki: 1)

- ☐ 201 saylı hesabın debetinə
- ☒ 202 saylı hesabın debetinə

- ☐ 203 sayılı hesabın debetinə
 - ☐ 205 sayılı hesabın debetinə
 - ☐ 711 sayılı hesabın debetinə
-

Sual: Məsrlər– həcm - mənfəət” metodunun əsas mahiyyəti aşağıdakılardır: (Çəki: 1)

- ☐ bitməmiş istehsalat və satılmamış hazır məhsul qalığı yalnız dəyişən (müstəqim) məsrlər üzrə qiymətləndirilir
 - ☒ hazır məhsulun minimal satış qiymətinin müəyyən olunması və arzu olunan (nəzərdə tutulan) mənfəətin proqnozlaşdırılmasının mümkünlüyü
 - ☐ məsrlərin dəyişən və sabit məsrlərə ayrılması
 - ☐ dəyişən məsrlərin məhsulun maya dəyərinə, sabit məsrlərin isə mənfəət və zərər hesabına aid edilməsi
 - ☐ cavablardan heç biri doğru deyil
-

Sual: “Örtmə məbləği” anlayışı aşağıdakılardan hansı düsturla hesablanır: (Çəki: 1)

- ☒ ümumi gəlir(satışdan mədaxil) - dəyişən məsrlər = daimi məsrlər
 - ☐ mənfəət = ümumi mənfəət (satışdan gəlir) – dəyişən məsrlər – sabit məsrlər
 - ☐ ümumi mənfəət (satışdan gəlir) – dəyişən məsrlər = daimi (sabit) məsrlər + mənfəət
 - ☐ dəyişən məsrlər - daimi (sabit) məsrlər = ümumi mənfəət (satışdan gəlir)
 - ☐ heç biri ilə
-

Sual: Məsuliyyət mərkəzi dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☒ müəssisənin fəaliyyəti planlaşdırılan və onun yerinə yetirilməsi üzrə nəticələrinə görə məsuliyyət daşıyan struktur vahidləri;
 - ☐ müəssisənin nağd pul vəsaitlərinin qalıqlarına görə məsuliyyət hesabat verən struktur vahidləri;
 - ☐ müəssisənin hər hansı bir struktur bolməsi;
 - ☐ müəssisənin ehtiyatları saxlanılan bölməsi;
 - ☐ müəssisənin pul vəsaitinin saxlanıldığı kasası
-

Sual: Marjinal gəlir – bu: (Çəki: 1)

- ☒ ümumi mənfəətdir
 - ☐ daimi məsrlərlə mənfəətin cəmidir
 - ☐ xalis mənfəətdir
 - ☐ mənfəətdir
 - ☐ dəyişən məsrlərlə mənfəətin cəmidir
-

Sual: Normativ məsrlərin uçotu sisteminin əsas məqsədi: (Çəki: 1)

- ☐ məsrləri dəqiq bölüşdürmək
 - ☒ məsrlərə nəzarət etmək və onları idarə etmək
 - ☐ kritik nöqtəni müəyyən etmək
 - ☐ idarəetmə qərarlarının subyektivliyini azaltmaq
 - ☐ qeyd edilənlərin hamısı
-

Sual: Normativ məsrəflərin uçotu sistemində: (Çəki: 1)

- ☒ ehtiyatlar hesabında bütün yazılışlar normativlər üzrə aparılır
 - ☐ normativlər yalnız ümumistehsalat xərcləri üzrə hazırlanır;
 - ☐ normativlər keçmiş məsrəflər haqqında məlumatlar əsasında hazırlanır;
 - ☐ adətən faktiki məsrəflərlə müqayisə aparılır
 - ☐ ehtiyatlar hesabında bütün yazılışlar faktiki qiymətlər üzrə aparılır
-

Sual: Aşağıdakılardan hansı məhsul vahidi üzrə normativ məsrəflərə aid edilmir: (Çəki: 1)

- ☐ qeyri-müstəqim (dolayı) material məsrəfləri
 - ☐ müstəqim əmək məsrəfləri
 - ☐ avadanlığın amortisasiyası
 - ☒ şirkətin prezidentinin əmək haqqı
 - ☐ qeyd edilənlərin hec biri
-

Sual: Norma –saat üzrə məhsul buraxılışı nədir: (Çəki: 1)

- ☐ müxtəlif məmulatların istehsalının nəticələrini hesablayan zaman ümumi məxrəc kimi çıxış edən məhsul buraxılışı
 - ☐ faktiki işlənmiş vaxt
 - ☐ sərf oluna biləcək vaxt
 - ☒ planlaşdırılmış vaxt
 - ☐ faktiki buraxılan məhsul
-

Sual: “ABS (Aktivity Based Kostinq)” sistemi üzrə xərclərin uçotu metodunun mahiyyəti nədir: (Çəki: 1)

- ☒ xərclərin uçotunun işlər üzrə uçotunu (xərclərin funksional uçotu) nəzərdə tutur
 - ☐ “ABS (Aktivity Based Kostinq)” xərclərin xərc maddələri üzrə uçotunu nəzərdə tutur
 - ☐ xərclərin kalkulyasiya maddələri üzrə uçotunu nəzərdə tutur
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab doğru deyil
-

Sual: Perspektiv kalkulyasiyalasdırma metodları hansı sistemləri nəzərdə tutur: (Çəki: 1)

- ☐ “Direkt- kostinq” və “Standart kost” sistemi üzrə istehsal xərclərin uçotu sistemlərini
 - ☐ “ABS (Aktivity Based Kostinq)” və “LT (Lust-In-Time)” sistemi üzrə xərclərin uçotu sistemlərini
 - ☐ “Direkt- kostinq”, “ABS (Aktivity Based Kostinq)” və “Standart kost” sistemi üzrə istehsal xərclərin uçotu sistemlərini
 - ☒ “Direkt- kostinq” və “Standart kost” sistemi üzrə istehsal xərclərin uçotu sistemlərini və “ABS (Aktivity Based Kostinq)” və “LT (Lust-In-Time)” sistemi üzrə xərclərin uçotu sistemlərini
 - ☐ heç bir cavab doğru deyil
-

Sual: "JİT (Just-In-Time)" sistemi üzrə xərclərin uçotu metodunun mahiyyəti nədir: (Çəki: 1)

- ☒ "JİT (Just-In-Time)" sistemi üzrə xərclərin uçotu metodu istehsalın idarə edilməsi metodlarından biridir
- ☐ xərclərin xərc maddələri üzrə uçotunu nəzərdə tutur
- ☐ xərclərin kalkulyasiya maddələri üzrə uçotunu nəzərdə tutur
- ☐ bütün cavablar doğrudur
- ☐ heç bir cavab doğru deyil

BÖLMƏ: 06#03

Ad	06#03
Suallardan	10
Maksimal faiz	10
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: "Direkt –kostinq" sisteminin mahiyyəti nədir (Çəki: 1)

- ☐ müstəqim dəyişən xərclər hazır məmulat növləri üzrə ümumiləşdirilir
- ☐ qeyri-müstəqim dəyişən xərclər ayrı hesabda yazılır və sonra həmin xərclərin baş verdiyi hesabat dövründəki ümumi maliyyə nəticələrinə silinir
- ☒ müstəqim dəyişən xərclər hazır məhsulün növləri üzrə ümumiləşdirilir, qeyri-müstəqim xərclər ayrı hesabda yazılır və sonra həmin xərclərin baş verdiyi hesabat dövründəki ümumi maliyyə nəticələrinə silinir
- ☐ bütün cavablar doğrudur
- ☐ heç bir cavab doğru deyil

Sual: Dəyişən xərclər üzrə maya dəyərinin kalkulyasiya sistemi belə adlanır: (Çəki: 1)

- ☐ bölüşdürülməyən məsrəflər sistemi
- ☒ marjinal sistem
- ☐ tam bölüşdürülən məsrəflər sistemi
- ☐ məhsul vahidinin maya dəyəri
- ☐ məsrəflərin qismən bölüşdürülməsi

Sual: İstehsalın həcmi satışın həcmindən çox olduğu halda məsrəflərin tam bölüşdürülməsi üzrə maya dəyərinin kalkulyasiya sistemi dəyişən məsrəflər üzrə maya dəyərinin kalkulyasiya sistemindən fərqli olaraq nəyə səbəb olur: (Çəki: 1)

- ☐ eyni həcmdə mənfəətə
 - ☒ daha çox mənfəətə
 - ☐ məhsulun bahalaşmasına
 - ☐ məhsulun ucuzlaşmasına
 - ☐ daha az mənfəətə
-

Sual: Əgər satışın həcmi istehsalın həcmindən çox olarsa, dəyişən məsrəflər üzrə maya dəyərinin kalkulyasiyası sistemi məsrəflərin tam bölüşdürülməsi sistemindən fərqli olaraq: (Çəki: 1)

- ☐ istehsalın həcmindən asılı olaraq mənfəətin hesablanmasına səbəb olar
 - ☐ mənfəətə təsir etməyəcək
 - ☒ daha çox mənfəətə səbəb olar
 - ☐ daha az mənfəətə səbəb olar
 - ☐ məhsul vahidinin maya dəyərində təsir etməyəcək
-

Sual: Qeyri-müstəqim xərclərinin bölüşdürülməsi bazasının differensiasiyası aşağıdakılardan nəyi ifadə edir: (Çəki: 1)

- ☒ müxtəlif məsrəf maddələri və baş vermə yerləri üzrə məsrəflərin bölüşdürülməsi məqsədi ilə müxtəlif bölüşdürmə bazalarından istifadə oluna bilər
 - ☐ hər bir hesabat dövrü üçün müxtəlif bölüşdürmə bazasından istifadə edilməlidir
 - ☐ normativ (plan) və faktiki kalkulyasiyanın tərtibi üçün müxtəlif bölüşdürmə bazasından istifadə olunmalıdır
 - ☐ müxtəlif məsrəf maddələri və baş vermə yerləri üzrə məsrəflərin bölüşdürülməsi məqsədi ilə müxtəlif bölüşdürmə bazalarından istifadə oluna bilər və hər bir hesabat dövrü üçün müxtəlif bölüşdürmə bazasından istifadə edilməlidir
 - ☐ heç birini
-

Sual: Vergiyə cəlb olunma baxımından inflyasiya şəraitində sərf edilən materialların qiymətləndirilməsinin hansı metodundan istifadə daha məqsədə uyğundur: (Çəki: 1)

- ☐ FIFO
 - ☒ LIFO
 - ☐ sadə orta maya dəyəri
 - ☐ neqmənt orta maya dəyəri
 - ☐ bütün cavablar doğrudur
-

Sual: "Direkt-kostinq" sistemi aşağıdakı məqsədlər üçün istifadə edilir: (Çəki: 1)

- ☐ xarici hesabatların tərtibi və vergi ödənilməsi
 - ☐ müəssisənin investisiya siyasətinin işlənməsi
 - ☒ qısamüddətli qərarların qəbulu üçün
 - ☐ bütün cavablar doğrudur
 - ☐ heç bir cavab doğru deyil
-

Sual: Marjinal mənfəət nədir: (Çəki: 1)

- ☐ dəyişən məsrəflərin daimi məsrəflərdən artıq olan hissəsidir
 - ☐ satışdan gəlirlə (mədaxillə) daimi məsrəflər arasındakı fərkdir
 - ☒ satışdan gəlirinin (mədaxilin) dəyişən məsrəflərdən artıq olan hissəsidir
 - ☐ dəyişən məsrəflərə nisbətən satışdan əldə olunan gəlirin artımıdır
 - ☐ daimi xərclərlə satışdan olan mənfəətin məbləğidir
-

Sual: Daimi ümumistehsalat xərclərinin normativ əmsallarının hesablanması üçün ümumi planlaşdırılmış daimi ümumistehsalat xərcləri aşağıdakılara bölünür: (Çəki: 1)

- ☐ praktiki gücə görə

- ☐ artırılmış gücə görə
- ☒ normal gücə görə
- ☐ nəzəri (ideal) gücə görə
- ☐ azaldılmış gücə görə

Sual: Normativ məsrəflər üzrə maya dəyərinin kalkulyasiyası sistemi daha çox aşağıdakı fəaliyyətlə məşğul olan müəssisələrə uyğun gəlir: (Çəki: 1)

- ☐ xidmət göstərilməsi ilə
- ☐ xüsusi və təkrarlanmayan əməliyyatları yerinə yetirən
- ☐ fərdi sifarişləri yerinə yetirən
- ☒ ümumi və təkrarlanan əməliyyatları yerinə yetirən
- ☐ bilavasitə satışla məşğul olan

BÖLMƏ: 07#01

Ad	07#01
Suallardan	4
Maksimal faiz	4
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İdarəetmə qərarlarının qəbul edilməsi və həyata keçirilməsi prosesi neçə fazadan ibarətdir: (Çəki: 1)

- ☒ 2
- ☐ 3
- ☐ 4
- ☐ 5
- ☐ 6

Sual: Əgər xalis diskontlaşdırılmış gəlir (inteqral səmərə) verilmiş diskont normasına əsasən sıfırdan çox olan halda layihə: (Çəki: 1)

- ☒ qəbul olunur
- ☐ rədd olunur
- ☐ yenidən işlənməli
- ☐ düzəlişə qaytarılmalı
- ☐ yenidən işlənməli və düzəlişə qaytarılmalı

Sual: Əgər daxili gəlirlilik norması investorun tələb etdiyi diskont normasından azdırsa, onda bu layihə üzrə investisiya: (Çəki: 1)

- ☐ özünü doğruldur
- ☒ özünü doğrultmur
- ☐ məqsədəuyğundur
- ☐ həyata keçirilməlidir
- ☐ məqsədəuyğundur və həyata keçirilməlidir

Sual: Qeyd edilənlərdən hansı göstərici məhsulun rentabelliğini xarakterizə edir: (Çəki: 1)

- ☒ cari məsrəflərin səmərəliliyi
- ☐ bir işçiyə düşən məhsul buraxılışı
- ☐ əsas istehsal fondlarına düşən məsrəflər
- ☐ canlı əməyə düşən məsrəflər
- ☐ əsas istehsal fondlarının 1 manatına düşən məhsulun həcmi

BÖLMƏ: 07#02

Ad	07#02
Suallardan	11
Maksimal faiz	11
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: İdarəetmə qərarlarına verilən əsas tələblər hansılardır: (Çəki: 1)

- ☐ hərtərəfli əsaslandırma; səriştəlilik; qanunilik; dəqiq və aydın ifadə olunma
- ☐ direktivlik və məcburilik; tamlıq və komplekslilik; nəticəlilik
- ☐ operativlik və vaxtında verilmə; qənatlilik və səmərəlilik; əvvəlki qərarla uzlaşma
- ☒ bütün yuxarıda qeyd edilənlər
- ☐ direktivlik və məcburilik; tamlıq və komplekslilik; nəticəlilik, operativlik və vaxtında verilmə; qənatlilik və səmərəlilik; əvvəlki qərarla uzlaşma

Sual: İdarəetmə qərarlarının hazırlanma və həyata keçirilməsi neçə mərhələni əhatə edir: (Çəki: 1)

- ☐ 2
- ☐ 3
- ☒ 4
- ☐ 5
- ☐ 6

Sual: İdarəetmə qərarlarının hazırlanması prosesi hansı işlərin yerinə yetirilməsini nəzərdə tutur: (Çəki: 1)

- ☐ idarəetmə obyektı haqqında informasiyanın yığılması, işlənməsi və təhlili
 - ☐ məqsədin müəyyən edilməsi və qərarın hazırlanması
 - ☐ idarəedici əmrin verilməsi və onun icraçılara çatdırılması
 - ☐ idarəedici əmrin verilməsi, onun icraçılara çatdırılması və qərarların həyat keçirilməsi
 - ☒ idarəetmə obyektı haqqında informasiyanın yığılması, işlənməsi və təhlili; məqsədin müəyyən edilməsi və qərarın və hazırlanması; idarəedici əmrin verilməsi, onun icraçılara çatdırılması və qərarların həyat keçirilməsi
-

Sual: İdarəetmə qərarlarının həyata keçirilməsi fazası neçə mərhələdən ibarətdir: (Çəki: 1)

- ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
 - ☐ 6
-

Sual: İnvestisiya fəaliyyətinin əsas obyekti aşağıdakılardan hansıdır: (Çəki: 1)

- ☒ milli təsərrüfatın bütün sahələrində və sferalarında yeni yaradılan və modernləşdirilən əsas fondlar və dövriyyə vəsaitləri
 - ☐ intellektual əməyin məhsulu, elmi, incəsənət, mədəniyyət əsərləri və s
 - ☐ yeni buraxılan məhsul üzrə xərclər
 - ☐ məhsulun satışından olan gəlir
 - ☐ qeyd edilənlərdən heç biri
-

Sual: İstehsala investisiya nəyi ifadə edir : (Çəki: 1)

- ☐ istehsala cari məsrəfləri
 - ☐ məhsulun istehsalı və satışı üzrə müəssisənin məsrəfləri
 - ☒ maşın və avadanlığın əldə olunmasına məsrəfləri
 - ☐ xammal və materialların alınmasına məsrəfləri
 - ☐ işçilərin əmək haqqı məsrəfləri
-

Sual: İnvestisiya layihəsinin səmərəliliyinin qiymətləndirilməsi zamanı hesablama dövrü özündə aşağıdakı müddəti əks etdirir: (Çəki: 1)

- ☐ obyektin yaradılması
 - ☐ obyektin istismarı
 - ☐ obyektin ləğv olunması
 - ☒ obyektin yaradılması, istismarı və ləğv olunması
 - ☐ obyektin istismarı və ləğv olunması
-

Sual: İnvestisiya layihəsi üzrə məsrəf və nəticələrin dəyər ifadəsi ilə qiymətləndirilməsi üçün aşağıdakılardan istifadə olunur: (Çəki: 1)

- ☐ bazis qiymətləri
 - ☐ dünya qiymətləri
 - ☐ proqnoz qiymətləri
 - ☐ hesablama qiymətləri
 - ☒ yuxarıda qeyd dilənlərdən hər biri qəbul oluna bilər
-

Sual: Əgər gəlirlilik indeksi vahiddən azdırsa, onda layihə: (Çəki: 1)

- ☐ qəbul olunur
 - ☒ rədd olunur
 - ☐ yenidən işlənməli
 - ☐ düzəlişə qaytarılmalı
 - ☐ yenidən işlənməli və düzəlişə qaytarılmalı
-

Sual: Kapital yaradan investisiyası özündə aşağıdakı kapital qoyuluşlarını əks etdirir: (Çəki: 1)

- ☒ maşın və avadanlıqların əldə olunmasına
- ☐ maliyyə aktivlərinə vəsaitlərin yerləşdirilməsinə
- ☐ materialların emalına
- ☐ təsərrüfat ehtiyacları üçün materialların alınmasına
- ☐ heç birini

Sual: "İnvestisiyanın öz xərcini ödəməsi müddəti" iqtisadi anlayışına aşağıdakılardan uyğun gələn bunlardan hansıdır: (Çəki: 1)

- ☐ daha az məsrəflə məhsul buraxılışı həcmnin artması
- ☒ investisiya fəaliyyəti ilə bağlı olan dövrdən başlayaraq investisiya layihəsi ilə bağlı bütün məsrəflər onun həyata keçirilməsinin məbləğ nəticəsi ilə örtülür
- ☐ məsrəflə şərtlənən iqtisadi nəticənin nisbəti
- ☐ bütün cavablar doğrudur
- ☐ heç biri doğru deyil

BÖLMƏ: 07#03

Ad	07#03
Suallardan	69
Maksimal faiz	69
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	3 %

Sual: İdarəetmə qərarlarının keyfiyyətinə təsir edən amillər hansı qruplara bölünür: (Çəki: 1)

- ☐ qərarın keyfiyyətini müəyyən edən amillər
- ☐ qərarın həyata keçirilməsini müəyyən edən amillər
- ☐ qərarların həyata keçirilmə vaxtını müəyyən edən amillər
- ☐ qərarın həyata keçirilməsini müəyyən edən amillər; qərarların həyata keçirilmə vaxtını müəyyən edən amillər
- ☒ qərarın keyfiyyətini müəyyən edən amillər; qərarın həyata keçirilməsini müəyyən edən amillər

Sual: İdarəetmə qərarlarının hazırlanma və həyata keçirilməsi hansı mərhələləri əhatə edir: (Çəki: 1)

- ☐ problemin əsaslandırılması, qərarın və vəzifələrin müəyyən edilməsi
- ☐ informasiyanın yığılması və problemin həlli üçün lazım olan resursların öyrənilməsi
- ☐ idarəetmə qərarların hazırlanması; idarəetmə qərarların qəbul edilməsi və həyata keçirilməsi
- ☒ yuxarıda qeyd edilənlərin hamısı

☐ problemin əsaslandırılması, qərarın və vəzifələrin müəyyən edilməsi; informasiyanın yığılması və problemin həlli üçün lazım olan resursların öyrənilməsi

Sual: İdarəetmə qərarlarının həyata keçirilməsi fazası hansı mərhələlərdən ibarətdir: (Çəki: 1)

- ☐ idarəetmə qərarlarının həyata keçirilməsi planının hazırlanması və qərarın icrasına nəzarət
 - ☐ qərarın icraçılara çatdırılması və onun icrasına nəzarət
 - ☒ idarəetmə qərarlarının həyata keçirilməsi planının hazırlanması, qərarın icraçılara çatdırılması və onun icrasına nəzarət
 - ☐ idarəetmə qərarlarının həyata keçirilməsi planının hazırlanması və qərarın icrasına nəzarət; qərarın icraçılara çatdırılması və onun icrasına nəzarət
 - ☐ cavablardan heç biri doğru deyil
-

Sual: Şirkətin struktur bölməsi aktivlərin rentabellik səviyyəsinin 20% olmasını dəstəkləyir. Onlar tərəfindən bu göstəricinin proqnoz əhəmiyyətinin 15% olması haqda layihədən imtina etmək haqda qərar qəbul edilir. Şirkətin qalan biznes vahidlərinin aktivlərinin rentabelliği 12% təşkil edir. Struktur vahid tərəfindən qəbul edilmiş qərar: (Çəki: 1)

- ☐ həm bölmə və həm də müəssisə üçün səmərəlidir
 - ☒ bölmə üçün səmərəlidir, lakin bütövlükdə müəssisə üçün səmərəli deyil
 - ☐ həm bölmə və həm də bütövlükdə müəssisə üçün səmərəli deyil
 - ☐ bütövlükdə müəssisə üçün səmərəlidir, lakin bölmə üçün səmərəli deyil
 - ☐ bölmə belə qərar qəbul edə bilməz
-

Sual: Xüsusi kapital qoyuluşu dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☐ əsas istehsal fondlarının amortizasiyası
 - ☒ istehsal olunan məhsul vahidinə (istehsal gücünün artırılmasına) kapital qoyuluşu
 - ☐ məhsul vahidinin maya dəyəri
 - ☐ mənfəətin kapital qoyuluşuna görə artım nisbəti
 - ☐ cavablardan heç biri doğru deyil
-

Sual: İnvestisiya layihələrinin müqayisə edilməsi və onlardan ən yaxşısının seçilməsi üçün aşağıdakı göstəricidən istifadə etmək məqsədəuyğundur: (Çəki: 1)

- ☐ satılıq məhsulun həcmi
 - ☒ xalis (təmiz) diskontlaşdırılmış gəlir və inteqral səmərə
 - ☐ məhsulun rentabelliği
 - ☐ mənfəətin həcmi
 - ☐ maya dəyəri
-

Sual: Aşağıdakı alternativ variantlardan biri üzrə qərar qəbul edilməsi üçün aşağıdakılar haqda informasiya tələb olunur: (Çəki: 1)

- ☒ relevant xərc və gəlir
- ☐ hər bir variant üzrə məcmu gəlir və xərc
- ☐ nəzarət edilən və edilməyən xərclər
- ☐ daimi və dəyişən xərclər

☐ bütün cavablar doğrudur

Sual: İdarəetmə qərarlarının qəbul edilməsi üçün ehtimal edilən xərclər uçota alınır: (Çəki: 1)

- ☒ ehtiyatların məhdudluğu şəraitində
 - ☐ ehtiyatların artıq olması zamanı
 - ☐ ehtiyatlarla təminatdan asılı deyil
 - ☐ ehtiyatların məhdudluğu şəraitində və ehtiyatların artıq olması zamanı
 - ☐ heç bir cavab doğru deyil
-

Sual: Hər nəfərə düşən gəlirə görə minimum yaşayış büdcəsinə bərabər, yaxud aşağı olan ailələr necə adlanır? (Çəki: 1)

- ☒ yoxsul
 - ☐ az təminatlı
 - ☐ təmin olunmuş
 - ☐ imkanlı
 - ☐ zəngin
-

Sual: Hər nəfərə düşən gəliri yaşayış minimumu ilə minimal istehlak büdcəsi arasında tərəddüd edən ailələr necə adlanır? (Çəki: 1)

- ☐ yoxsul
 - ☒ az təminatlı
 - ☐ təmin olunmuş
 - ☐ imkanlı
 - ☐ zəngin
-

Sual: Hər nəfərə düşən gəliri bir-iki minimal istehlak büdcəsi arasında tərəddüd edən ailələr necə adlanır? (Çəki: 1)

- ☐ yoxsul
 - ☐ az təminatlı
 - ☒ təmin olunmuş
 - ☐ imkanlı
 - ☐ zəngin
-

Sual: Hər nəfərə düşən gəliri iki minimal istehlak büdcəsini üstələyən, lakin “zəngin” ailələrin səviyyəsinə çatmayan ailələr necə adlanır? (Çəki: 1)

- ☐ yoxsul
 - ☐ az təminatlı
 - ☐ təmin olunmuş
 - ☒ imkanlı
 - ☐ zəngin
-

Sual: Hər nəfərə düşən gəliri orta gəliri orta hesabla dörd dəfədən çox üstələyirsə, belə ailələr necə adlanır? (Çəki: 1)

- ☐ yoxsul

- ☐ az təminatlı
 - ☐ təmin olunmuş
 - ☐ imkanlı
 - ☒ zəngin
-

Sual: Qiymətkoyma mexanizmini reallaşdırmaq üçün hansı əsas metodlardan istifadə olunur? (Çəki: 1)

- ☐ Cari məsrəflər üstəgəl mənfəət metodu (məsrəf metodu)
 - ☐ zərərsizlik metodu və tələbin elastikliyi metodu
 - ☐ dəyər metodu
 - ☐ rəqabət qiymətinə əsaslanan metod
 - ☒ bütün cavablar düzgündür
-

Sual: Qiymətkoymanın kənardan tələbat amillərinə aid edilmir: (Çəki: 1)

- ☐ malın faydalılığı
 - ☐ istehlakçının gəliri
 - ☒ bazarın inhisarlaşdırma dərəcəsi
 - ☐ digər mallara qiymətlər
 - ☐ alıcılar tərəfindən rəqabət səviyyəsi
-

Sual: Qiymətkoymanın kənardan təklif amillərinə aid edilmir: (Çəki: 1)

- ☐ tədavül xərcləri
 - ☐ xərclər və bazarın inhisarlaşdırma dərəcəsi
 - ☐ bazarın inhisarlaşdırma dərəcəsi
 - ☐ bazarın inhisarlaşdırma dərəcəsi və rəqabətin qiymət fəaliyyəti
 - ☒ düzgün cavabı yoxdur
-

Sual: Qiymətkoymanın kənardan təklif amillərinə aid edilir: (Çəki: 1)

- ☐ iqtisadi tsikl fazası və inflyasiya
 - ☐ iqtisadi tsikl fazası və elmi-texniki tərəqqi
 - ☐ elmi-texniki tərəqqi və inflyasiya
 - ☒ bazarın inhisarlaşdırma dərəcəsi və rəqabətin qiymət fəaliyyəti
 - ☐ digər mallara qiymətlər və alıcılar tərəfindən rəqabət səviyyəsi
-

Sual: Tənzimləmə dərəcəsinə görə bazar qiymətləri bölünür: (Çəki: 1)

- ☒ sərt qeydə alınan qiymətlər, tənzimlənən və sərbəst qiymətlər
 - ☐ möhkəm və sürüşkən qiymətlər
 - ☐ satış qiyməti və istehlak qiyməti
 - ☐ resurslara, yaxud hazır məhsullara qiymətlər
 - ☐ sair qiymətlər – baza, transfert, dünya və depinq
-

Sual: Satış obyektlərinə görə bazar qiymətləri bölünür: (Çəki: 1)

- ☐ sərt qeydə alınan qiymətlər, tənzimlənən qiymətlər və sərbəst qiymətlər
- ☐ möhkəm və sürüşkən qiymətlər

- ☐ satış qiyməti və istehlak qiyməti
 - ☒ resurslara, yaxud hazır məhsullara qiymətlər
 - ☐ sair qiymətlər – baza, transfert, dünya və depinq
-

Sual: İdarəetmə uçotunun təşkilati-metodoloji metodunun hansı tərkib hissəsi idarəetməni hansı obyektlər və hansı prinsiplər əsasında müəyyənləşdirir? (Çəki: 1)

- ☐ iqtisadi
 - ☐ texniki
 - ☐ təşkilati
 - ☒ metodoloji
 - ☐ sosial
-

Sual: İdarəetmə uçotunun təşkilati-metodoloji modelinin hansı tərkib hissəsi idarəetmə subyektlərinin siyahısını müəyyənləşdirir? (Çəki: 1)

- ☐ iqtisadi
 - ☐ texniki
 - ☒ təşkilati
 - ☐ metodoloji
 - ☐ sosial
-

Sual: İdarəetmə uçotunun təşkilati-metodoloji modelinin hansı tərkib hissəsinə görə idarəetmə uçotu sisteminin fəaliyyət göstərməsi üçün hansı texniki vasitələr zəruridir? (Çəki: 1)

- ☐ iqtisadi
 - ☒ texniki
 - ☐ təşkilati
 - ☐ metodoloji
 - ☐ sosial
-

Sual: Səlahiyyətlərin və məsuliyyətin müxtəlif dərəcələrinə görə məsuliyyət mərkəzlərini formalaşdırmaq mümkündür: (Çəki: 1)

- ☐ məsrəf mərkəzi və gəlir mərkəzi
 - ☐ məsrəf mərkəzi, gəlir mərkəzi və mənfəət mərkəzi
 - ☐ məsrəf mərkəzi, mənfəət mərkəzi və investisiya mərkəzi
 - ☒ məsrəf mərkəzi, gəlir mərkəzi, mənfəət mərkəzi və investisiya mərkəzi
 - ☐ gəlir mərkəzi, mənfəət mərkəzi və investisiya mərkəzi
-

Sual: Qərb uçot praktikasında idarəetmə və maliyyə mühasibatı arasındakı qarşılıqlı əlaqənin neçə variantı fərqləndirilir? (Çəki: 1)

- ☐ 3
 - ☐ 5
 - ☐ 6
 - ☒ düzgün cavabı yoxdur
 - ☐ 4
-

Sual: İdarəetmə və maliyyə mühasibatı arasındakı qarşılıqlı əlaqənin hansı variantının tətbiqi məqsəduyğundur? (Çəki: 1)

- ☐ müəssisənin ölçüsü
 - ☐ müəssisənin ölçüsü və həyata keçirilən təsərrüfat əməliyyatlarının həcmi
 - ☐ həyata keçirilən təsərrüfat əməliyyatlarının həcmi və idarəetmə və maliyyə uçotunun metodologiyasındakı fərqlərin dərəcəsi
 - ☐ idarəetmə və maliyyə uçotunun metodologiyasındakı fərqlərin dərəcəsi və müəssisənin ölçüsü
 - ☒ idarəetmə və maliyyə uçotunun metodologiyasındakı fərqlərin dərəcəsi
-

Sual: Qərarların parametri dedikdə nə başa düşülür? (Çəki: 1)

- ☐ qərar qəbul edilən zaman diqqət yetirilməli olan kənar şərtlər
 - ☐ qərar qəbul edilən zaman diqqət yetirilməli olan daxili şərtlər
 - ☐ belə bir situasiyada qəbul ediləsi qərarların variantların dəsti
 - ☒ A və B variantları düzgündür.
 - ☐ heç bir cavab düzgün deyildir
-

Sual: Bir ilədək müddətə planlaşmanı belə xarakterizə etmək olar: (Çəki: 1)

- ☐ cari
 - ☐ taktiki
 - ☐ strateji
 - ☐ alternativ
 - ☒ heç bir cavab düzgün deyildir
-

Sual: Planlaşma proseduruna aşağıdakıların tərtibindən başlanılır: (Çəki: 1)

- ☐ kommersiya xərcləri planı
 - ☒ satışın büdcəsi
 - ☐ istehsal planı
 - ☐ investisiya büdcəsi
 - ☐ kapital qoyuluşu planı
-

Sual: Maliyyə planına aiddir: (Çəki: 1)

- ☐ ümumtəsərrüfat xərcləri planı
 - ☐ istehsal maya dəyəri büdcəsi
 - ☐ satış planı
 - ☒ proqnoz balansı
 - ☐ heç bir cavab düzgün deyildir
-

Sual: Xərclərin mərkəzi” üçün mümkün sayılan heəbatların siyahısına o cümlədən aşağıdakılar da daxil edilir: (Çəki: 1)

- ☒ istehsal planı
 - ☐ pul vəsaitlərinin hərəkəti büdcəsi
 - ☐ ümumtəsərrüfat xərcləri planı
 - ☐ gəlirlər və xərclər büdcəsi
 - ☐ bütün cavablar düzgündür
-

Sual: İnvestisiya layihələrinin nəticələrini və xərcləri dəyərlə qiymətləndirmək üçün istifadə edilir: (Çəki: 1)

- ☐ bazis qiymətləri
 - ☐ dünya qiymətləri
 - ☐ proqnoz qiymətləri
 - ☐ hesablaşma qiymətləri
 - ☒ sadalanan qiymətlərin istənilən növü
-

Sual: Aşağıda sadalanan göstəricilərdən hansı məhsulun rentabelliğini xarakterizə edir? (Çəki: 1)

- ☒ cari xərclərin effektivliyi
 - ☐ bir işçiyə düşən məhsul istehsalı
 - ☐ əsas istehsal fondlarının xüsusi çəkisi
 - ☐ canlı əmək məsrəflərinin xüsusi çəkisi
 - ☐ əsas istehsal fondlarının bir manatına düşən məhsulların həcmi
-

Sual: Qiymətkoymanın kənardan tələbat amillərinə aid edilir: (Çəki: 1)

- ☐ tədavül xərcləri
 - ☒ malın qiyməti
 - ☐ rəqiblərin qiymət fəaliyyəti
 - ☐ iqtisadi tsiklin fazası
 - ☐ inflyasiya
-

Sual: Qiymətkoymanın kənardan təklif amillərinə aid edilir: (Çəki: 1)

- ☐ iqtisadi tsikl fazası və inflyasiya
 - ☐ iqtisadi tsikl fazası və elmi-texniki tərəqqi
 - ☐ elmi-texniki tərəqqi və inflyasiya
 - ☒ bazarın inhisarlaşdırma dərəcəsi və rəqabətin qiymət fəaliyyəti
 - ☐ digər mallara qiymətlər və alıcılar tərəfindən rəqabət səviyyəsi
-

Sual: Sabitlik dərəcəsinə görə bazar qiymətləri bölünür: (Çəki: 1)

- ☐ sərt qeydə alınan qiymətlər, tənzimlənən qiymətlər və sərbəst qiymətlər
 - ☒ möhkəm və sürüşkən qiymətlər
 - ☐ satış qiyməti və istehlak qiyməti
 - ☐ resurslara, yaxud hazır məhsullara qiymətlər
 - ☐ sair qiymətlər – baza, transfert, dünya və depinq
-

Sual: Uçot meyarlarına görə bazar qiymətləri bölünür: (Çəki: 1)

- ☐ sərt qeydə alınan qiymətlər, tənzimlənən qiymətlər və sərbəst qiymətlər
 - ☐ möhkəm və sürüşkən qiymətlər
 - ☒ satış qiyməti və istehlak qiyməti
 - ☐ resurslara, yaxud hazır məhsullara qiymətlər
 - ☐ sair qiymətlər – baza, transfert, dünya və depinq
-

Sual: Funksional meyarlarına görə bazar qiymətləri bölünür: (Çəki: 1)

- ☐ sərt qeydə alınan qiymətlər, tənzimlənən qiymətlər və sərbəst qiymətlər
 - ☐ möhkəm və sürüşkən qiymətlər
 - ☐ satış qiyməti və istehlak qiyməti
 - ☐ resurslara, yaxud hazır məhsullara qiymətlər
 - ☒ sair qiymətlər – baza, transfert, dünya və depinq
-

Sual: İdarəetmə uçotunun təşkilati-metodoloji metodu özündə birləşdirir: (Çəki: 1)

- ☒ 3 tərkib hissəni
 - ☐ 4 tərkib hissəni
 - ☐ 5 tərkib hissəni
 - ☐ 6 tərkib hissəni
 - ☐ düzgün cavabı yoxdur
-

Sual: Müəssisəyə ayrılmış büdcə çərçivəsində satışdan gəlirlərin maksimallaşdırılmasına görə maliyyə məsuliyyəti daşıyan rəhbər belə adlanır: (Çəki: 1)

- ☒ gəlir mərkəzi
 - ☐ xərc mərkəzi
 - ☐ mənfəət mərkəzi
 - ☐ investisiya mərkəzi
 - ☐ xərc mərkəzi və mənfəət mərkəzi
-

Sual: Rəhbərin fəaliyyət nəticələri aktivlərdən istifadənin səmərəlilik göstəriciləri əsasında qiymətləndirilikdə maliyyə məsuliyyəti mərkəzi belə adlanır: (Çəki: 1)

- ☐ gəlir mərkəzi
 - ☐ xərc mərkəzi
 - ☐ mənfəət mərkəzi
 - ☒ investisiya mərkəzi
 - ☐ xərc mərkəzi və mənfəət mərkəzi
-

Sual: Şirkətin uçot-maliyyə siyasəti hansı mərhələdə müəyyənləşdirilir: (Çəki: 1)

- ☐ a) maliyyə strukturu formalaşdırıldıqda
 - ☐ b) büdcə strukturu yaradıldıqda
 - ☒ idarəetmə uçotunun metodikası və proseduru hazırlandıqda
 - ☐ planlaşdırılmanın reqlamenti hazırlandıqda
 - ☐ e) büdcələşmə sistemləri tətbiq olunduqda
-

Sual: İlk investisiyaların kəmiyyəti diskont xalis pul vəsaitlərinin daxil olmasını ümumi məbləği ilə müqayisə olunduqda hansı metod əsas götürülür: (Çəki: 1)

- ☒ xalis indiki dəyər metodu
- ☐ Gəlirlərin daxili dərəcəsi metodu
- ☐ Ödənilmə dövrü metodu
- ☐ Mənfəətlilik əmsalın metodu

☐ e) Investisiyaların səmərəliliyi əmsalının hesablanması metodu

Sual: Pul axınlarının müvəqqəti tərkibini hansı metod nəzərə almır: (Çəki: 1)

- ☐ xalis indiki dəyər metodu
 - ☐ Ödənilmə dövrü metodu
 - ☐ Mənfəətlilik əmsalının metodu
 - ☒ Investisiyaların səmərəliliyi əmsal hesablanması metodu
 - ☐ Gəlirlərin daxili dərəcəsi metodu
-

Sual: Layihə konsepsiyasının hazırlanması mərhələrinə aşağıdakılar aiddir (Çəki: 1)

- ☐ layihənin əsas prinsiplərinin hazırlanması
 - ☐ layihənin texniki cəhətdən əsaslandırılması
 - ☐ ilkin planlaşma və xərclərin qiymətləndirilməsi
 - ☐ təşkilatı və texniki proseslərin müəyyənləşdirilməsi
 - ☒ bütün cavablar düzgündür
-

Sual: Müəssisədə qiymət siyasəti və strategiyasının hazırlanması aşağıdakı mərhələləri əhatə edir: (Çəki: 1)

- ☒ 3 mərhələ
 - ☐ 4 mərhələ
 - ☐ 5 mərhələ
 - ☐ 6 mərhələ
 - ☐ 2 mərhələ
-

Sual: Qiymətin yaranmasının "Praysinq" metoduna aiddir: (Çəki: 1)

- ☐ möhkəm sabit qiymət metodu
 - ☐ gələcəkdə dəyişdirilmək imkanları olan qeydə alınan qiymət metodu
 - ☐ sürüşən şkala üzrə düzəliş edilən qeydə alınmış qiymət metodu
 - ☐ mükafat verilməklə xərclərin ödənməsi metodu
 - ☒ tam xərclər metodu
-

Sual: Qiymətin yaranmasının hansı "Praysinq" metodu qiymətin tərkib hissəsi sayılan xərclərin hesablanmasını xarakterizə edir: (Çəki: 1)

- ☒ orta xərc metodu
 - ☐ xərclərin həddi metodu
 - ☐ istehsal xərclərinin standart (normativ) metodu
 - ☐ məqsədli mənfəət metodu
 - ☐ gələcəkdə dəyişdirilmək imkanları olan qeydə alınan qiymət metodu
-

Sual: Qiymət hesablandıqda qiymətin yaranmasının hansı "Praysinq" metodu mənfəətin əvvəlcədən müəyyən olunmuş ölçüsündən istifadəni nəzərdə tutur: (Çəki: 1)

- ☐ orta xərc metodu
- ☐ xərclərin həddi metodu

- ☐ istehsal xərclərinin standart (normativ) metodu
 - ☒ məqsədli mənfəət metodu
 - ☐ gələcəkdə dəyişdirilmək imkanları olan qeydə alınan qiymət metodu
-

Sual: Şirkətin əsas büdcəsinin formalaşmasının ümumi sxemi hansı mərhələdə müəyyənləşdirilir: (Çəki: 1)

- ☐ maliyyə strukturunun formalaşması
 - ☒ büdcə strukturunun yaradılması
 - ☐ idarəetmə uçotunun metodikasının və prosedurların hazırlanması
 - ☐ planlaşma rəqlamentinin hazırlanması
 - ☐ büdcələşmə sistemlərin tətbiqi
-

Sual: Büdcə xərclərinin müəyyən həddlərində öz vəzifəsinin yerinə yetirilməsinə cavabdehlik daşıyan rəhbərin maliyyə məsuliyyəti mərkəzi necə adlanır? (Çəki: 1)

- ☐ gəlir mərkəzi
 - ☒ xərc mərkəzi
 - ☐ mənfəət mərkəzi
 - ☐ investisiya mərkəzi
 - ☐ xərc və mənfəət mərkəzi
-

Sual: Gəlirlərin və xərclərin əmələgəlmə mənbələrinə görə məsuliyyətə və nəzarətə imkan verən struktur modellərinin hazırlanması hansı mərhələdə baş verir? (Çəki: 1)

- ☒ maliyyə strukturunun formalaşması
 - ☐ büdcə strukturunun yaradılması
 - ☐ idarəetmə uçotunun metodikasının və prosedurların hazırlanması
 - ☐ planlaşma rəqlamentinin hazırlanması
 - ☐ büdcələşmə sistemlərinin tətbiqini
-

Sual: Planlaşma, monitoring və planların yerinə yetirilməməsinin səbəblərinin təhlili prosedurları hansı mərhələdə müəyyənləşdirilir? (Çəki: 1)

- ☐ maliyyə strukturunun formalaşması
 - ☐ büdcə strukturunun yaradılması
 - ☐ idarəetmə uçotunun metodikasının və prosedurlarının hazırlanması
 - ☒ planlaşma rəqlamentinin hazırlanması
 - ☐ büdcələşmə sistemlərinin tətbiqi
-

Sual: Layihə istismara veriləndən sonra investisiyaların və pul vəsaitlərinin dövriyyəsinin əvəzlənməsinin müsbət olması hansı metodda göstərilir? (Çəki: 1)

- ☐ xalis indiki dəyər metodu
 - ☐ gəlirin daxili dərəcəsi metodu
 - ☒ ödəmə dövrü metodu
 - ☐ mənfəətlilik əmsalı metodu
 - ☐ investisiyanın səmərəliliyi əmsalının hesablanması metodu
-

Sual: Öhdəliklərin yerinə yetirilməsi üçün kifayət edən pul vəsaitlərinin cari dövrdə miqdarını hansı metod xarakterizə edir? (Çəki: 1)

- ☐ xalis indiki dəyər metodu
 - ☐ gəlirin daxili dərəcəsi metodu
 - ☐ ödəmə dövrü metodu
 - ☒ mənfəətilik əmsali metodu
 - ☐ investisiyanın səmərəliliyi əmsalinin hesablanması metodu
-

Sual: İnvestisiyalar aşağıdakı formalarda həyata keçirilə bilər: (Çəki: 1)

- ☐ pul vəsaitləri və onların ekvivalentləri
 - ☐ torpaq sahələri
 - ☐ binalar, tikililər, maşınlar, avadanlıqlar və s. əmlak
 - ☐ qaydaya görə pul ekvivalenti şəklində qiymətləndirilən əmlak hüququ
 - ☒ bütün cavablar düzgündür
-

Sual: Qiymət siyasəti və strategiyasının hazırlanmasının hansı mərhələsində xərclərin qiymətləndirilməsi, maliyyə məqsədlərinin dəqiqləşdirilməsi və potensial rəqiblərin siyahısının müəyyənləşdirilməsi əsas tədbir sayılır? (Çəki: 1)

- ☒ ilkin informasiyaların toplanması
 - ☐ strateji təhlil
 - ☐ strategiyanın formalaşması
 - ☐ strateji təhlil və strategiyanın formalaşması
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Qiymətin yaranmasının həvəsləndirici metodlarına nə aiddir? (Çəki: 1)

- ☐ möhkəm qeydə alınan qiymətlər metodu
 - ☐ sonradan dəyişdirilməsinə imkan verən qeydə alınmış qiymət metodu
 - ☐ sürüşkən şkala üzrə düzəliş edilən qeydə alınan qiymət metodu
 - ☒ mükafat verməklə xərclərin ödənməsi metodu
 - ☐ tam xərclər metodu
-

Sual: Qiymət hesablanılan zaman hansı "Praysinq" metodu məhsulların maya dəyərinin normativ kalkulyasiyasına əsaslanır? (Çəki: 1)

- ☒ orta xərc metodu
 - ☐ xərclərin həddi metodu
 - ☐ istehsal xərclərinin standart (normativ) metodu
 - ☐ məqsədli mənfəət metodu
 - ☐ gələcəkdə dəyişdirilmək imkanları olan qeydə alınan qiymət metodu
-

Sual: Müəssisənin buraxdığı məhsulların qiyməti müəyyənləşdirildikdə aşağıdakı amilləri nəzərə almaq lazım gəlir: (Çəki: 1)

- ☐ həmin məhsullara istehlak tələbatının səviyyəsi və həmin məhsullar bazarında mövcud olan tələbatın elastikliyi
- ☐ müəssisənin həmin məhsulların buraxılışının dəyişməsinə bazarın mümkün reaksiyası

- ☐ qiymətin yaranmasının dövlət tənzimlənməsi tədbirləri (məsələn inhisarçı müəssisələrin məhsullarına)
 - ☐ rəqib müəssisələrin analogi məhsullarının qiymət səviyyəsi
 - ☒ bütün cavablar düzgündür
-

Sual: Müəssisə rəhbəri mənfəət normasının maksimallaşdırılmasını hədəfə aldıqda maliyyə məsuliyyəti mərkəzi belə adlanır: (Çəki: 1)

- ☐ gəlir mərkəzi
 - ☐ xərc mərkəzi
 - ☒ mənfəət mərkəzi
 - ☐ investisiya mərkəzi
 - ☐ gəlir mərkəzi və xərc mərkəzi
-

Sual: Şirkətin əsas büdcəsinin formalaşmasının ümumi sxemi hansı mərhələdə müəyyənləşdirilir? (Çəki: 1)

- ☐ maliyyə strukturunun formalaşması
 - ☐ büdcə strukturunun yaradılması
 - ☐ idarəetmə uçotunun metodikasının və prosedurlarının hazırlanması
 - ☒ planlaşdırma rəqlamentinin hazırlanması
 - ☐ büdcələşmə sistemlərinin tətbiqi
-

Sual: Planlaşdırılan dövr üçün əməliyyat və maliyyə büdcələrinin tərtibi üzrə işlər hansı mərhələdə həyata keçirilir? (Çəki: 1)

- ☐ maliyyə strukturunun formalaşması
 - ☐ büdcə strukturunun yaradılması
 - ☐ idarəetmə uçotunun metodikasının və prosedurlarının hazırlanması
 - ☐ planlaşdırma rəqlamentinin hazırlanması
 - ☒ büdcələşmə sistemlərinin tətbiqi
-

Sual: Xalis diskont dəyər mənfi olduğu halda maksimum uçot dərəcəsi hansı metodla müəyyənləşdirilir? (Çəki: 1)

- ☐ xalis indiki dəyər metodu
 - ☒ gəlirin daxili dərəcəsi metodu
 - ☐ ödəmə dövrü metodu
 - ☐ mənfəətililik əmsalı metodu
 - ☐ investisiyanın səmərəliliyi əmsalının hesablanması metodu
-

Sual: Kreditlər üzrə faizləri ödəmək üçün kifayət sayılan cari gəlirlər layihənin əhəmiyyətini hansı metodla əks etdirir? (Çəki: 1)

- ☐ xalis indiki dəyər metodu
 - ☐ gəlirin daxili dərəcəsi metodu
 - ☐ ödəmə dövrü metodu
 - ☒ mənfəətililik əmsalı metodu
 - ☐ investisiyanın səmərəliliyi əmsalının hesablanması metodu
-

Sual: İnvestisiyaların mənbələri hesab olunur: (Çəki: 1)

- ☐ xüsusi maliyyə vəsaiti
 - ☐ büdcədən təxsisat, sahibkarlığı müdafiə fondu
 - ☐ birgə müəssisələrin nizamnamə kapitalında maliyyə formasında verilən xarici investisiyalar
 - ☐ borc vəsaitlərinin müxtəlif formaları, o cümlədən dövlət tərəfindən verilən kreditlər və xarici investisiyaların kreditləri
 - ☒ bütün cavablar düzgündür
-

Sual: Qiymət siyasətinin və strategiyasının hazırlanmasının hansı mərhələsində onun yerinə yetirilməsi üçün maliyyə təhlili, bazarın segment təhlili və rəqabət təhlili əsas sayılır? (Çəki: 1)

- ☐ ilkin informasiyaların toplanması
 - ☒ strateji təhlil
 - ☐ strategiyanın formalaşması
 - ☐ strateji təhlil və strategiyanın formalaşması
 - ☐ düzgün cavab yoxdur
-

Sual: Qeydə alınan qiymətlərin müəyyənləşdirilməsinə əsaslanan metoda aiddir: (Çəki: 1)

- ☒ qeydə alınan möhkəm qiymətlər metodu
 - ☐ xərclərin həddi metodu
 - ☐ məqsədli mənfəət metodu
 - ☐ mükafat verməklə xərclərin ödənməsi metodu
 - ☐ tam xərclər metodu
-

Sual: İstehsalın və təchizatın genişləndirilməsi ehtimal olunduqda qiymətin yaranmasının hansı "Praysinq" metodu tətbiq edilir? (Çəki: 1)

- ☐ orta xərc metodu
 - ☐ xərclərin həddi metodu
 - ☒ istehsal xərclərinin standart (normativ) metodu
 - ☐ məqsədli mənfəət metodu
 - ☐ gələcəkdə dəyişdirilmək imkanları olan qeydə alınan qiymət metodu
-

Sual: İlk investisiyaların məbləğini diskont xalis pul daxil olmalarının ümumi məbləği ilə müqayisə hansı metoda əsaslanır? (Çəki: 1)

- ☒ xalis indiki dəyər metodu
 - ☐ gəlirin daxili dərəcəsi metodu
 - ☐ ödəmə dövrü metodu
 - ☐ mənfəətilik əmsalı metodu
 - ☐ investisiyanın səmərəliliyi əmsalının hesablanması metodu
-

BÖLMƏ: 08#01

Ad

08#01

Suallardan

5

Maksimal faiz	5
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Seqmentlər üzrə informasiya aşağıdakılardan hansının tərtibi prinsiplərini müəyyən edir: (Çəki: 1)

- ☐ xarici istifadəçilər üçün mühasibat hesabatlarının
- ☒ daxili istifadəçilər üçün mühasibat hesabatlarının
- ☐ daxili və xarici istifadəçilər üçün mühasibat hesabatlarının
- ☐ daxili və xarici istifadəçilər üçün statistik hesabatlarının
- ☐ qeyd edilənlərdən heç birinin

Sual: Ay üzrə fəaliyyətin nəticələrinin qiymətləndirilməsi üçün ən yaxşı əsas nə hesab edilir: (Çəki: 1)

- ☒ plan göstəriciləri
- ☐ keçən ay üzrə faktiki göstəricilər
- ☐ keçən ayın müvafiq dövrünün göstəriciləri
- ☐ keçən ilin müvafiq dövrünün faktiki nəticələri
- ☐ keçən ayın plan göstəriciləri

Sual: Mənfəət və zərərlər planı aşağıdakılardan əvvəl hazırlanmalıdır: (Çəki: 1)

- ☒ pul vəsaiti büdcəsi və proqnoz balansından
- ☐ inzibati xərclər büdcəsindən
- ☐ kommersiya xərcləri büdcəsindən
- ☐ ümumistehsalat xərcləri büdcəsindən
- ☐ bunların hamısından

Sual: Planlaşdırma dövrü bunlardan hansıdır: (Çəki: 1)

- ☒ planın tərtib edildiyi və reallaşması nəzərdə utulan vaxt kəsiyi
- ☐ menecerlərin planı tərtib etdiyi və razılaşdırdığı vaxt kəsiyi
- ☐ məhsulun istehsalı və satılması üçün nəzərdə tutulan vaxt
- ☐ planın tərtib edildiyi və reallaşması nəzərdə utulan vaxt kəsiyi və menecerlərin planı tərtib etdiyi və razılaşdırdığı vaxt kəsiyi
- ☐ qeyd edilənlərdən heç biri

Sual: Baş (əsas) büdcə dedikdə bunlardan hansı nəzərdə tutulur: (Çəki: 1)

- ☒ bütövlükdə müəssisə üçün tərtib olunan planların məcmusu]
- ☐ müəssisənin əsas istehsalat bölmələri üçün tərtib olunan planların məcmusu
- ☐ müəssisənin satış planı
- ☐ filialların istehal planlarının məcmusu
- ☐ ehtiyatların tədarükü üçün tərtib olunan planların məcmusu

Ad	08#02
Suallardan	9
Maksimal faiz	9
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Aşağıdakı şərtlər yerinə yetirildikdə müəssisənin məsuliyyət mərkəzlərinin fəaliyyətinin qiymətləndirilməsi obyektiv olur: (Çəki: 1)

- ☐ qiymətləndirmə zamanı istifadə edilən göstəricilərin hesablanması metodikasını və onların əhəmiyyətini rəhbərlik bildikdə
- ☐ biznesin müvafiq segmentinin fəaliyyətinin konkret şərtləri rəhbərliyə məlumd olduqda
- ☐ biznesin bütün komponentləri üçün ümumi olan məsrəflər onlar arasında ədalətli əsaslarla bölüşdürüldükdə
- ☐ qiymətləndirmə zamanı istifadə edilən göstəricilərin hesablanması metodikasını və onların əhəmiyyətini rəhbərlik bildikdə və biznesin müvafiq segmentinin fəaliyyətinin konkret şərtləri rəhbərliyə məlum olduqda
- ☒ bütün cavablar doğrudur

Sual: Alınması zəruri olan materialın miqdarının hesablanması üçün aşağıdakılar hazırlanmalıdır: (Çəki: 1)

- ☒ ümumistehsalat xərclərinin büdcəsi
- ☐ kommersiya xərcləri büdcəsi
- ☐ istehsalat büdcəsi
- ☐ satışların büdcəsi
- ☐ qeyd edilənlərin hamısı

Sual: Müəssisənin məsrəflərinin özünü aparması aşağıdakı düsturla ifadə olunur: $Y = 800 + 4X$ 400 ədəd məhsul vahidi buraxılırsa, müəssisənin planlaşdırılan məsrəfləri məsrəfləri nə qədər olacaq: (Çəki: 1)

- ☐ 3000 manat
- ☒ 2400 manat
- ☐ 2000 manat
- ☐ 1800 manat
- ☐ heç bir cavab düz deyil

Sual: Bir il müddətinə qədər vaxt üzrə planlaşdırmanı necə xarakterizə etmək olar: (Çəki: 1)

- ☒ cari
- ☐ strateji
- ☐ qısamüddətli
- ☐ uzunmüddətli
- ☐ dövri

Sual: Operativ büdcənin hazırlanması prosesində sonuncu mərhələni nə təşkil edir: (Çəki: 1)

- ☒ mənfəət və zərər planı
 - ☐ pul vəsaiti büdcəsi
 - ☐ proqnoz mühasibat balansı
 - ☐ mənfəət və zərər planı, pul vəsaiti büdcəsi
 - ☐ heç biri
-

Sual: İstehsal gücü onu yerinə yetirməyə imkan verən xüsusi və ya nəzərdə tutulmayan sifarişin qəbulu zamanı daha səmərəli olan metod bunlardan hansıdır: (Çəki: 1)

- ☐ tam məsrəflərin uçotu
 - ☒ marjinal
 - ☐ tam olmayan (müxtəsər) məsrəflərin uçotu
 - ☐ tam və tam olmayan (müxtəsər) məsrəflərin uçotu
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Xalis (təmiz) diskontlaşmış dəyər dedikdə investisiya qoyuluşundan gələcəkdə daxil olması gözlənilən çevrilmiş (diskontlaşmış) pul vəsaitinin aşağıdakı dəyəri başa düşülür: (Çəki: 1)

- ☐ üstəgəl ilkin (başlanğıc) investisiya məsrəfləri
 - ☒ kapital qoyuluşu proqramına uyğun olaraq ilkin (başlanğıc) investisiya məsrəfləri çıxılmaqla
 - ☐ investisiya olunan kapital qoyuluşu üzrə proqressiv artan gəlir
 - ☐ müəssisənin investisiya qoyuluşundan gəlirləri
 - ☐ heç bir cavab doğru deyil
-

Sual: Komplektləşdirilmiş məmulatı almaq və ya istehsal etmək barəsində qərar edərkən aşağıdakı metoddan istifadə etmək daha doğru olar: (Çəki: 1)

- ☐ hesablanmış maya dəyəri metodu
 - ☒ artımlı (cəkili) təhlil
 - ☐ xərcini ödəmə metodu
 - ☐ tam məsrəflərin uçotu metodu
 - ☐ hesablanmış maya dəyəri metodu, artımlı (cəkili) təhlil
-

Sual: İstehsal həcmnin 10% artması dəyişən istehsal xərclərinin 10% artmasına səbəb olarsa, bu nəyi ifadə edir: (Çəki: 1)

- ☐ məsrəflər özünü reqressiv aparır
 - ☒ məsrəflər özünü mütənasüb aparır
 - ☐ məsrəflər özünü deqressiv aparır
 - ☐ məsrəflər özünü tərs mütənasüb aparır
 - ☐ qeyd edilənlərdən heç birini
-

BÖLMƏ: 08#03

Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Şirkət realizə olunacaq məhsulun maya dəyərini 2000000 manat məbləğində planlaşdırıb, o cümlədən daimi məsrəflər 400 000 manat, dəyişən məsrəflər isə ümumi satışın 75 %-ni təşkil edir. Şirkət satışın həcmi nə qədər planlaşdırır: (Çəki: 1)

- ☒ 2 133 333 manat
- ☐ 2 400 000 manat
- ☐ 2 666 667 manat
- ☐ 3 200 000 manat
- ☐ 4 200 000 manat

Sual: Məsrəf mərkəzləri üçün mövcud hesabatların tərkibinə həmçinin aşağıdakılar daxil edilə bilər: (Çəki: 1)

- ☒ istehsal planı
- ☐ pul vəsaitləri hərəkəti üzrə büdcə
- ☐ gəlirlər və xərclər üzrə büdcə
- ☐ məhsulun istehsalı və satışı üzrə büdcə
- ☐ satış planı

Sual: Baş (əsas) büdcənin hazırlanması prosesində ilkin başlanğıc nöqtə hansı büdcənin tərtibi hesab olunur: (Çəki: 1)

- ☐ kommersiya xərcləri büdcəsi
- ☒ satış büdcəsi
- ☐ istehsal büdcəsi
- ☐ satışın maya dəyəri büdcəsi
- ☐ heç biri

Sual: Müəssisə 400 məhsul vahidi istehsal edir. Məsrəflərinin ümumi məbləği 80.000 manat təşkil edir. Bu xərclərin daxilində daimi xərclərin məbləği 30.000 manatdır. Müəssisənin məsrəflərinin dəyişkən büdcəsi belə ifadə oluna bilər: (Çəki: 1)

- ☐ $Y = 80000 + 125X$;
- ☒ $Y = 30000 + 125X$;
- ☐ $Y = 50000 + 125X$;
- ☐ $Y = 60000 + 125X$;
- ☐ $Y = 70000 + 125X$;

Sual: Maliyyə planına aid edilir: (Çəki: 1)

- ☐ ümumtəsərrüfat xərcləri üzrə büdcə
- ☒ istehsal maya dəyəri üzrə büdcə

- ☐ audit planı
 - ☐ proqnoz balansı
 - ☐ heç biri
-

Sual: Son qalıq aşağıdakılardan hansı birində mənfi ola bilər: (Çəki: 1)

- ☐ pul vəsaitlərinin hərəkəti büdcəsində;
 - ☒ gəlir və xərclər büdcəsində;
 - ☐ ehtiyatların hərəkəti büdcəsində;
 - ☐ məhsulun istehsalı və satışı büdcəsində;
 - ☐ heç birində
-

Sual: Daxili hesabatların əsasını təşkil edən nəzarət prinsipi aşağıdakıları ifadə edir: (Çəki: 1)

- ☐ bölmə rəhbərliyi tərəfindən tənzimlənməyən göstəricilər hesabatlardan çıxardılır
 - ☐ hesabatlara ancaq tənzimlənən göstəricilər daxil edilir
 - ☐ hesabatlara həm tənzimlənən, həm də tənzimlənməyən göstəricilər daxil edilir
 - ☒ bölmə rəhbərliyi tərəfindən tənzimlənməyən göstəricilər hesabatlardan çıxardılır və hesabatlara ancaq tənzimlənən göstəricilər daxil edilir
 - ☐ cavablardan heç biri doğru deyil
-

Sual: Pul vəsaitləri büdcəsi hansından qabaq tərtib edilir: (Çəki: 1)

- ☐ mənfəət və zərər planı
 - ☐ kapital qoyuluşu büdcəsi
 - ☒ proqnoz mühasibat balansı
 - ☐ satış büdcəsi
 - ☐ heç biri
-

Sual: Aşağıdakı məqsədlər üçün istehsal güclərinin üç növü (nəzəri, praktiki, normal) fərqləndirilir: (Çəki: 1)

- ☐ istehsalın idarə edilməsi
 - ☐ maya dəyərinin kalkulyasiyası
 - ☐ məsrəflərin uçotu
 - ☐ qeyd edilənlərin hamısı doğrudur
 - ☒ məsrəflərinin özünü aparmasının proqnozlaşdırılması
-

Sual: Məsrəflər, ümumi gəlir (satışdan mədaxil), istehsalın həcmi və mənfəət arasındakı qarşılıqlı əlaqənin əsasını aşağıdakılardan hansı təşkil edir: (Çəki: 1)

- ☒ məsrəflərin özünü aparmasının təhlili
 - ☐ müəssisənin idarə edilməsi
 - ☐ büdcələşdirmə
 - ☐ gəlirlərin formalaşmasının təhlili
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Mürəkkəb faizlər –bu hesablamaların köməyi ilə aşağıdakılar müəyyən olunur: (Çəki: 1)

- ☐ müəssisənin gələcək gəlirləri
- ☐ vəsaitlərin maliyyələşməsi (investisiyası) xərcləri
- ☒ hazırda mövcud olan pul vəsaitlərinin gələcək dəyərini
- ☐ müəssisənin gələcək gəlirlərini
- ☐ heç bir cavab doğru deyil

Sual: İstehsal alətinin səviyyəsi (səmərəsi) 4-ə bərabərdir. Bu aşağıdakılardan nəyi ifadə edir: (Çəki: 1)

- ☐ qiymətin 4 vahid artırılması mənfəətin də o qədər artmasını
- ☒ əgər satışın həcmi 10 % artarsa, onda mənfəətin də həcmi 4 dəfə, yəni 40% artır
- ☐ əgər satışın həcmi 10 % artarsa, onda mənfəət də 10 % artır
- ☐ əgər satışın həcmi 10 % artarsa, onda mənfəət də 20 % artır
- ☐ əgər satışın həcmi 2 dəfə artarsa, onda mənfəət də 40 % artır

BÖLMƏ: 09#01

Ad	09#01
Suallardan	8
Maksimal faiz	8
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: İdarəetmənin təşkili formaları hansılardır: (Çəki: 1)

- ☐ xətti və matris
- ☐ xətti və xətti-funksional
- ☒ xətti, xətti-funksional və matris
- ☐ xətti-funksional və matris
- ☐ heç bir cavab doğru deyil

Sual: İdarəetmə üçtününün tərkib elementi kimi hansə fəaliyyət növləri mövcuddur: (Çəki: 1)

- ☐ maliyyə- satış və təşkilatı
- ☐ təchizat-tədarukat, təşkilatı və investisiya
- ☐ istehsalat və maliyyə-satış
- ☒ təchizat-tədarukat, təşkilatı və investisiya, istehsalat və maliyyə-satış
- ☐ heç bir cavab doğru deyil

Sual: Müəssisənin daxilində rolu və əhəmiyyətinə görə istehsal aşağıdakı növləri var: (Çəki: 1)

- ☐ əsas və köməkçi
- ☒ əsas, köməkçi və xidmətedici
- ☐ fərdi, seriyalı və kütləvi
- ☐ birtipli, əsas və köməkçi
- ☐ xidmətedici və köməkçi

Sual: İstehsal ehtiyatları müəssisənin anbarına öz istehsalatından mədaxil edildikdə hansı mühasibat uçuotu yazılışı verilir: (Çəki: 1)

- ☒ Dt 201 Kt 202
 - ☐ Dt 201 Kt 431
 - ☐ Dt 201 Kt 244
 - ☐ Dt 202 Kt 531
 - ☐ Dt 202 Kt 201
-

Sual: Material resurslarının dəyərindəki kənarlaşmalar birbaşa məhsulun maya dəyərinə silindikdə hansı mühasibat uçuotu yazılışı verilir: (Çəki: 1)

- ☐ Dt 202 Kt 201
 - ☒ Dt 202 Kt 533
 - ☐ Dt 204 Kt 202
 - ☐ Dt 201 Kt 531
 - ☐ Dt 601 Kt 211
-

Sual: Materiallar hazır məhsul istehsal etmək üçün əsas istehsalata verildikdə hansı mühasibat uçuotu yazılışı verilir: (Çəki: 1)

- ☐ Dt 202 Kt 533
 - ☐ Dt 202 Kt 522
 - ☐ Dt 533 Kt 521
 - ☒ Dt 202 Kt 201
 - ☐ Dt 201 Kt 202
-

Sual: FİFO metodu dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☐ plan (normativ),maya dəyəri
 - ☐ axırncı daxil olan birinci buraxılır
 - ☐ faktiki maya dəyəri
 - ☒ birinci daxil olan birinci buraxılır
 - ☐ plan(normativ) və faktiki maya dəyəri
-

Sual: İşçinin aylıq əmək haqqı 220 manatdır. Ay ərzində 22 iş günü vardır. İşçi ay ərzində 20 gün işləmiş 2gün üzürlü səbəbdən işə cıxmamışdı. Ona hesablanmış əmək haqqı məbləği bunlardan hansıdır: (Çəki: 1)

- ☐ 220 manat
 - ☐ 210 manat
 - ☐ 215 manat
 - ☐ 190 manat
 - ☒ 200 manat
-

BÖLMƏ: 09#02

Ad	09#02
Suallardan	25
Maksimal faiz	25



Sual: Müəssisənin təşkilatı fəaliyyətinin uçotunun əsas prinsipləri hansılardır: (Çəki: 1)

- ☐ müxtəlif səviyyədə idarəetmə heyətinin tələbatının ödənilməsi; məsrəflərin baş vermə yerləri, məsrəf və rentabellik mərkəzləri üzrə məlumatların ümumiləşdirilməsi;
- ☐ məsrəflərin baş vermə yerləri, məsrəf və rentabellik mərkəzləri üzrə məlumatların ümumiləşdirilməsi;
- ☐ “məsrəf- emal olunan xammalın həcmi-mənfəət” prinsipini məsrəflərin baş verdiyi hər bir istehsal bölməsinə münasibətdə əsaslandırılma;
- ☒ müxtəlif səviyyədə idarəetmə heyətinin tələbatının ödənilməsi; məsrəflərin baş vermə yerləri, məsrəf və rentabellik mərkəzləri üzrə məlumatların ümumiləşdirilməsi və “məsrəf- emal olunan xammalın həcmi-mənfəət” prinsipini məsrəflərin baş verdiyi hər bir istehsal bölməsinə münasibətdə əsaslandırılma
- ☐ qeyd edilənlərdən hər bir cavab doğru deyil

Sual: Texnoloji prosesin xarakterindən asılı olaraq bütün istehsallar aşağıdakılara bölünür: (Çəki: 1)

- ☐ kütləvi və seriyalı
- ☐ hasilat və emal
- ☒ fərdi və kütləvi
- ☐ əsas və köməkçi
- ☐ əsas və yardımçı

Sual: Analitik idarəetmə uçotu hansı formalarda qurula bilər: (Çəki: 1)

- ☐ məsrəflərin baş vermə yerləri və məsuliyyət mərkəzləri üzrə
- ☐ məsuliyyət mərkəzləri və ayrıca məhsul istehsal olunan rentabellik mərkəzləri üzrə
- ☒ məsrəflərin baş vermə yerləri, məsuliyyət mərkəzləri və ayrıca məhsul istehsal olunan rentabellik mərkəzləri üzrə
- ☐ məsrəflərin baş vermə yerləri və məsuliyyət mərkəzləri və məsuliyyət mərkəzləri və ayrıca məhsul istehsal olunan rentabellik mərkəzləri üzrə
- ☐ heç bir cavab doğru deyil

Sual: İstehsal prosesinə münasibətinə görə məsuliyyət mərkəzləri neçə yerə bölünür: (Çəki: 1)

- ☐ funksional və xətti
- ☐ əsas və əlavə
- ☒ əsas və funksional
- ☐ əsas və köməkçi
- ☐ əsas, yardımçı və köməkçi

Sual: Həcmindən və buraxılan məhsulun müxtəlifliyindən asılı olaraq istehsalın aşağıdakı tipləri vardır: (Çəki: 1)

- ☐ birtipli
 - ☐ əsas
 - ☒ köməkçi, individual, seriyalı və kütləvi
 - ☐ köməkçi
 - ☐ əsas və köməkçi
-

Sual: Müəssisədəxilində transfer qiymətlərinin əmələ gəlməsinin səmərəli fəaliyyət göstərməsi yalnız əvvəlcədən işlənmiş və aşağıdakıları müəyyən edən daxili sənədin işlənməsi daxilində mümkündür: (Çəki: 1)

- ☐ tarif qiymətlərinin müəyyən edilməsi məqsədilə hansı struktur bölmələrinin öz aralarında danışıqlar apara bilirlər
 - ☐ müəssisənin digər seqmentlərinin mövcudluğu şəraitində hansı struktur bölmələri mal və xidmətlərin alınması üçün müəssisə daxilindən kənara çıxarılır
 - ☐ transfer qiymətləri maya dəyərinin hesablamalarına və ya bazar qiymətlərinə uyğunlaşdırılma
 - ☒ bütün cavablar doğrudur
 - ☐ heç biri doğru deyil
-

Sual: Transfer qiymətlərinin formalaşdırılmasının məqsədi nədir: (Çəki: 1)

- ☐ müəssisədə vergiyə cəlb olunmanı optimallaşdırmaq
 - ☐ müəssisənin təşkilati strukturunu təkmilləşdirmək
 - ☐ məsuliyyət mərkəzlərinin fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi
 - ☐ müəssisənin mənşərlərinin idarəetmə qərarlarının qəbul edilməsinə maraqlandırmaq
 - ☒ məsuliyyət mərkəzlərinin fəaliyyətinin nəticələrinin qiymətləndirilməsi və müəssisənin mənşərlərinin idarəetmə qərarlarının qəbul edilməsinə maraqlandırmaq
-

Sual: X mənfəət mərkəzinin yarımfabrikatlarının istehsalı ilə bağlı nisbi dəyişən xərcləri 20 manat təşkil edir. Y bölməsi yarımfabrikatların kənardan 28 manata almaq imkanına malik olduğu halda, 24 manat transfer qiyməti ilə X bölməsindən alınan yarımfabrikatların həcmi 2 dəfə artırmağı təklif edir. Bu təklif X bölməsi üçün nə vaxt səmərəli olar: (Çəki: 1)

- ☒ X mənfəət mərkəzinin daimi xərclərinin dəyişməsi şəraitində alışın həcmi 3 dəfə artırılsa
 - ☐ transfer qiyməti 25 manat müəyyən olunarsa
 - ☐ X mənfəət mərkəzi daimi xərcləri 100 manat azaldarsa
 - ☐ heç bir cavab doğru deyil
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Daxili hesabatların tərkibi və məzmunu nədən asılıdır: (Çəki: 1)

- ☐ müəssisənin həcmindən
- ☐ müəssisənin həcmi və onun təşkilati strukturundan
- ☐ idarəetmə heyətinin peşakar hazırlıq səviyyəsindən
- ☒ yuxarıda qeyd edilən bütün cavablar doğrudur

☐ heç birindən asılı deyil

Sual: Xarici maliyyə hesabatlarının tərtibi məqsədi üçün seqmentlər hansı hallarda hesabat verməlidir (Çəki: 1)

- ☐ onların ümumi satışdan payı müəssisənin məcmu məxilində $\frac{1}{2}$ -dən çox olduqda
 - ☐ onların ümumi satış pulu müəssisənin məcmu mədaxilinin 75%-ni təşkil edəndə
 - ☐ onların ümumi satış pulu müəssisənin məcmu mədaxilinin 75%-ni keçir
 - ☐ hər üç cavab doğrudur
 - ☒ onların ümumi satış pulu müəssisənin məcmu mədaxilinin 75%-ni təşkil edəndə, onların ümumi satış pulu müəssisənin məcmu mədaxilinin 75%-ni keçir
-

Sual: İdarəetmənin daha yüksək səviyyələri üçün hesablanmış hesabatlar aşağıdakı rəhbərlər tərəfindən təqdim edilən hesabat göstəricilərinin məbləğinin toplanmasının nəticəsi deyil. Bu qayda aşağıdakılar üçün doğrudur: (Çəki: 1)

- ☐ məsrəf mərkəzləri üzrə tərtib olunan hesabatlar
 - ☐ gəlir məbləğləri üzrə tərtib olunan hesabatlar
 - ☐ mənfəət mərkəzləri üzrə tərtib olunan hesabatlar
 - ☒ istənilən tip məsuliyyət mərkəzləri üzrə tərtib olunan hesabatlar
 - ☐ heç biri doğru deyil
-

Sual: Mənfəət mərkəzləri üzrə hazırlanmış hesabatlarda ümumfirma üstəlik xərcləri: (Çəki: 1)

- ☐ rəhbərlik tərəfindən müəyyən edilən bazaya müvafiq oalraq seqmentlər arasında bölüşdürülür
 - ☐ seqmentlər arasında bölüşdürülmür və şirkətin ümumi mənfəətindən ümumi məbləğlə örtülür
 - ☒ müəssisə rəhbərinin qərarına əsasən qeyd edilənlərdən hər biri ola bilər
 - ☐ heç biri doğru deyil
 - ☐ bütün cavablar doğrudur
-

Sual: Material ehtiyatlarının sərf normasını hesablamaq üçün neçə metoddan istifadə edirlər? (Çəki: 1)

- ☐ 1
 - ☐ 2
 - ☒ 3
 - ☐ 4
 - ☐ 5
-

Sual: İstehsal ehtiyatları malsatanlardan daxil olduqda hansı müxabirləşmə düzdür? (Çəki: 1)

- ☐ Dt 204 Kt 531;
 - ☐ Dt 208 Kt 531;
 - ☐ Dt 205 Kt 431;
 - ☐ Dt 201 Kt 531;
 - ☒ Dt 201 Kt 531;
-

Sual: LİFO metodu dedikdə nə başa düşülür: (Çəki: 1)

- ☐ plan (normativ) maya dəyəri;
 - ☐ birinci daxil olan birinci buraxılır;
 - ☒ axırncı daxil olan birinci buraxılır;
 - ☐ faktiki maya dəyəri;
 - ☐ plan(normativ) və faktiki maya dəyəri
-

Sual: Əməyin ödənilməsi prinsipləri hansılardır: (Çəki: 1)

- ☒ ədalətlik, maddi maraq;
 - ☐ maddi maraq, könüllülük;
 - ☐ məcburilik, könüllülük;
 - ☐ məcburilik, ədalətlik;
 - ☐ maddi maraq, məcburilik
-

Sual: Müəssisələrdə əməyin ödənilməsinin düzgün və səmərəli təşkili məqsədə ilə hansı prinsipə əməl olunmalıdır: (Çəki: 1)

- ☐ hansı işlərin hansı proqramda yer alacağı dəqiq müəyyən olunmalıdır;
 - ☐ iş analizlərinin aparılması nəticəsində işin təsviri iş şəraitinin müəyyənləşdirilməsidir;
 - ☒ müəssisələrdə işçiyə çatması əmək haqqı məbləği işçinin maddi və mənəvi tələbatını ödəməlidir;
 - ☐ əməyin ödənilməsi zamanı hər bir işin dəyəri müəyyən edilməlidir müəssisələrin məqsədlərinə uyğun olaraq əmək haqqı sistemi seçilməlidir;
 - ☐ əlavə ödəmələri nəzərdə tutan proqram
-

Sual: Müəssisələrdə işçi heyətinin, iş vaxtının və hasilatın uçotu hansı sənədlərlə nizama salınır: (Çəki: 1)

- ☐ daxili sənədlərlə;
 - ☐ xarici sənədlərlə;
 - ☐ arayışla;
 - ☒ normativ aktlarla;
 - ☐ tabel uçotu vasitəsi ilə
-

Sual: İşçinin günahı olmadan zay məhsul istehsal etmiş işçilərə əmək haqqı hansı həcmdə hesablanmalıdır: (Çəki: 1)

- ☐ nəzərdə tutulananın 1/3-ndən az olmamaqla;
 - ☐ nəzərdə tutulananın 1/5-ndən az olmamaqla;
 - ☒ nəzərdə tutulananın 2/3-dən az olmamaqla;
 - ☐ nəzərdə tutulananın 2 qat artıq;
 - ☐ nəzərdə tutulananın 2/5 dən az olmamaqla
-

Sual: Baş ofisdə çalışan işçilərə əmək haqqı hesabladıqda hansı müxəbirləşmə düzdür: (Çəki: 1)

- ☐ Dt 531 Kt 223 ;
- ☐ Dt 202 Kt 522;

- ☒ Dt 721 Kt 533;
 - ☐ Dt 711 Kt 533;
 - ☐ Dt 26 Kt 70
-

Sual: Ümumitəsərüfat işlərini yerinə yetirən işçilərə əmək haqqı hesabladıqda hansı müxabirləşmə tərtib edilir: (Çəki: 1)

- ☒ Dt 721 Kt 533;
 - ☐ Dt 533 Kt 521;
 - ☐ Dt 801 Kt 533;
 - ☐ Dt 533 Kt 522;
 - ☐ Dt 202 Kt 531
-

Sual: Əsas istehsalatda hesablanmış əmək haqqı fondunda 22% sosial sığorta fonduna hesablandıqda hansı müxabirləşmə düzdür? (Çəki: 1)

- ☐ Dt 202 Kt 533;
 - ☐ Dt 202 Kt 522;
 - ☐ Dt 522 Kt 223;
 - ☐ Dt 202 Kt 201;
 - ☒ Dt 202 Kt 522
-

Sual: Ümumistehsalat xərcləri məhsulun maya dəyərinə silindikdə hansı yazılış verilir: (Çəki: 1)

- ☐ Dt 202 Kt 721;
 - ☒ Dt 202 Kt 202;
 - ☐ Dt 202 Kt 531;
 - ☐ Dt 721 Kt 202;
 - ☐ Dt 22 Kt 208
-

Sual: Ümumtəsərrüfat xərcləri məhsulun maya dəyərinə silindikdə silindikdə hansı yazılış verilir: (Çəki: 1)

- ☐ Dt 202 Kt 201;
 - ☐ Dt 202 Kt 721;
 - ☐ Dt 721 Kt 202;
 - ☒ Dt 601 Kt 721;
 - ☐ Dt 711 Kt 202
-

Sual: Gələcək dövrlərin xərclərinin müəyyən hissəsi əsas istehsalat xərclərinə silindikdə hansı müxabirləşmə verilir? (Çəki: 1)

- ☒ Dt 202 Kt 242;
 - ☐ Dt 242 Kt 533;
 - ☐ Dt 202 Kt 201;
 - ☐ Dt 721 Kt 533;
 - ☐ Dt 242 Kt 202
-

Ad	09#03
Suallardan	12
Maksimal faiz	12
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Müəssisənin tam təşkilatı quruluşu əsasən hansı amillərdən asılıdır: (Çəki: 1)

- ☐ istehsalın xarakteri və sahə quruluşundan, buraxılan məhsul, hazırlanma texnologiyası, istehsalın həcm və tipindən; idarəetmə işlərinin mexanikləşmə və avtomatlaşdırılma səviyyəsindən;
- ☐ idarəetmənin təşkili formasından; idarəetmə aparatının quruluşu ilə istehsalın ənənəvi strukturuna uyğunluğundan;
- ☐ mərkəzləşdirilmiş və qeyri- mərkəzləşdirilmiş idarəetmə formasının nisbətindən; sahə və ərazi idarəetmə formalarının nisbətindən və s;
- ☒ yuxarıda qeyd edilənlərin hamısı;
- ☐ heç bir cavab doğru deyil

Sual: Məsuliyyət mərkəzləri hansı əlamətlərə görə təsnifləşdirilir: (Çəki: 1)

- ☒ istehsal prosesinə münasibətinə və daxili təsərrüfat mexanizminə görə ;
- ☐ istehsal olunan məhsulun növünə nə tərkibinə görə;
- ☐ istehsalın növlərinə görə;
- ☐ istehsal olunan məhsulun növünə nə tərkibinə, istehsalın növlərinə görə;
- ☐ heç biri doğru deyil

Sual: X mənfəət mərkəzi hər ay Y mənfəət mərkəzinə 30 manat transfer qiyməti ilə 100 ədəd yarımfabrikatı verir. Bu yarımfabrikatın tam maya dəyərindən (25 manat) və X bölməsinin mənfəətindən (5 manat) asılı olaraq müəyyən edilmişdir. Y bölməsi bu yarımfabrikatı kənardan 28 manata əldə etmək imkanına malikdir. Belə olan halda Y bölməsi nə etməlidir: (Çəki: 1)

- ☐ yarımfabrikatları X mənfəət mərkəzindən almalı;
- ☒ yarımfabrikatları kənar malsatandan əldə etməli;
- ☐ məsələni istənilən formada həll etmək olar, çünki bu Y bölməsinin fəaliyyətinin nəticəsinin qiymətləndirilməsinə təsir göstərmir;
- ☐ yarımfabrikatları 28 manata X mənfəət mərkəzindən almaq məqsədilə danışıq aparmalıdır;
- ☐ daha ucuz almaq üçün istehsalçı tapmalıdır.

Sual: Mənfəət mərkəzləri üzrə tərtib olunan hesabatda ümumfirma üstəlik (qaimə) xərcləri: (Çəki: 1)

- ☒ müəssisə rəhbərliyi tərəfindən müəyyən olunan bazaya əsasən məsuliyyət mərkəzləri arasında bölüşdürülür;
- ☐ məsuliyyət mərkəzləri arasında bölüşdürülmür və birbaşa ümumi məbləğdə müəssisənin ümumi mənfəətindən ödənilir;

- ☐ müəssisə rəhbərliyinin qərarından asılı olaraq yuxarıda sadalanan variantdan istənilən biri seçilə bilər;
 - ☐ məsrəf mərkəzləri üzrə bölüşdürülür;
 - ☐ müəssisənin struktur bölmələri arasında mütənasib qaydada bölüşdürülür.
-

Sual: İdarəetmə uçotu sistemində nəzarət (idarəetmə nəzarəti) aşağıdakılardan nəyi nəzərdə tutur: (Çəki: 1)

- ☐ müəssisənin ümumi təşkilati strukturu daxilində məsuliyyət mərkəzlərinin fəaliyyətinə nəzarət;
 - ☐ məsuliyyət mərkəzləri daxilində gəlir və xərclərə nəzarət;
 - ☐ seqment planlaşdırılması üzrə məlumatların seqment hesabatları ilə müqayisəsi ;
 - ☒ yuxarıda göstərilən cavabların hamısı doğrudur;
 - ☐ büdcəyə ödəniləcək vergilərin köçürülməsi üzərində nəzarət
-

Sual: Seqmentlər üzrə hesabatların tərtibinin əsasını təşkil edən nəzarət prinsipi nəyi ifadə edir: (Çəki: 1)

- ☐ bölmə rəhbərləri tərəfindən tənzimlənməyən göstəricilər hesabatdan çıxarılır;
 - ☐ hesabatlara yalnız tənzimlənən göstəricilər daxil edilir;
 - ☐ hesabatla tənzimlənən və tənzimlənməyən göstəricilər daxil edilir;
 - ☒ bölmə rəhbərləri tərəfindən tənzimlənməyən göstəricilər hesabatdan çıxarılır və hesabatla tənzimlənən və tənzimlənməyən göstəricilər daxil edilir;
 - ☐ heç biri doğru deyil
-

Sual: Material ehtiyatlarının sərf normasını hesablamaq üçün hansı metodlar mövcuddur? (Çəki: 1)

- ☐ statistik, hesablama- analitik və inventarlaşdırma
 - ☒ hesablama- analitik, təcrübə - sınaq və hesabat-statistika
 - ☐ təcrübə- sınaq ,sənədləşdirmə və ikili yazılış
 - ☐ hesabat-statistika ,operativ və analitik
 - ☐ təcrübə- sınaq ,sintetik və analitik
-

Sual: Hansı qiymətlərlə istehsal ehtiyatları müəssisəyə daxil edilir? (Çəki: 1)

- ☐ orta qiymət ,faktiki maya dəyəri;
 - ☐ orta qiymət, uçot qiyməti;
 - ☐ faktiki maya dəyəri, FİFO və LİFO;
 - ☒ faktiki maya dəyəri, uçot qiyməti;
 - ☐ orta qiymət, FİFO, LİFO
-

Sual: İşçilərin əmək haqqından edilən aşağıdakı hansı tutulma məcburidir: (Çəki: 1)

- ☐ komunal xərcləri;
 - ☐ həmkarlara üzvlük haqqı;
 - ☐ vaxtında qaytarılmamış təhdəlihesab məbləğə görə;
 - ☒ gəlir vergisi;
 - ☐ buraxılmış zay məhsula görə
-

Sual: Ümumistehsalat təyinatlı əsas vəsaitlərə hesalanmış köhnəlmə məbləği üçün hansı yazılış verilir: (Çəki: 1)

- ☐ Dt 721 Kt 112;
- ☐ Dt 721 Kt 105;
- ☐ Dt 202 Kt 721;
- ☒ Dt 202 Kt 112;
- ☐ Dt 201 Kt 202

Sual: Ümumtəsərrüfatda istifadə edilən maşın və avadanlıqlara hesalanmış köhnəlmə məbləği üçün hansı yazılış verilir: (Çəki: 1)

- ☐ Dt 202 Kt 721;
- ☒ Dt 721 Kt 112;
- ☐ Dt 22 Kt 208;
- ☐ Dt 341 Kt 112;
- ☐ Dt 711 Kt 112

Sual: Köməkçi istehsalata aid olan ümumi təsərrüfat xərclərinə hansı müxabirləşmə verilir? (Çəki: 1)

- ☐ Dt 202 Kt 244;
- ☐ Dt 202 Kt 112;
- ☐ Dt 721 Kt 202;
- ☐ Dt 202 Kt 201;
- ☒ Dt 202 Kt 721

BÖLMƏ: 10#01

Ad	10#01
Suallardan	3
Maksimal faiz	3
Sualları qarışdırmaq	☒
Suallar təqdim etmək	1 %

Sual: Fəaliyyətlərinin nəticələrinə görə müəssisələrdə idarəetmə uçuğunu aparan əməkdaşlar hansı məsuliyyətə cəlb oluna bilər? (Çəki: 1)

- ☐ inzibati və cinayət
- ☐ maliyyə (maddi)
- ☒ nizam-intizam
- ☐ heç bir məsuliyyət daşıyırlar
- ☐ cinayət

Sual: Müəssisənin biznes mühitinin hansı iştirakçıları kənar iştirakçılara aid edilmir? (Çəki: 1)

- ☐ dövlət orqanları
- ☐ rəqabət aparan müəssisələr

- ☒ şirkətlərin müşahidə şuraları
- ☐ daimi alıcılar
- ☐ banklar və kredit təşkilatları

Sual: Müəssisədə idarəetmə uçotunun təşkili və aparılmasına cavabdeh olan şəxs nəyə əsasən vəzifəyə təyin olunur? (Çəki: 1)

- ☐ səhmdarların ümumi yığıncağının qərarına
- ☒ müəssisə rəhbərinin əmrinə
- ☐ Azərbaycan Respublikası Maliyyə Nazirliyinin göstərişinə
- ☐ təsisçilərin qərarına
- ☐ müəssisənin struktur bölmələrinin rəhbərinin əmrinə

BÖLMƏ: 10#02

Ad	10#02
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Müəssisənin biznes mühitinin hansı iştirakçıları idarəetmə uçotu çərçivəsində formalaşan informasiyalardan istifadə etmir? (Çəki: 1)

- ☐ müəssisənin əməkdaşları
- ☐ təşkilatın struktur bölmələrinin rəhbər müavinləri
- ☐ şirkətlərin müşahidə şuraları
- ☒ daimi alıcılar
- ☐ müəssisənin rəhbərliyi

Sual: Müəssisənin biznes mühitinin hansı iştirakçıları daxili iştirakçılara aiddir? (Çəki: 1)

- ☒ müəssisə və müəyyən hüquqi münasibətlərə daxli olmuş və daxili normativ sənədləşməyə görə müvafiq funksiyaları yerinə yetirən şəxslər
- ☐ müəssisədə daimi işə qəbul olmuş əməkdaşlar
- ☐ müəssisədə daimi və ya müvəqqəti işə qəbul olunmuş əməkdaşlar
- ☐ müəssisədə çalışan əməkdaşlar
- ☐ müəssisənin mühasib-analitikləri

BÖLMƏ: 10#03

Ad	10#03
Suallardan	2
Maksimal faiz	2
Sualları qarışdırmaq	
Suallar təqdim etmək	1 %

Sual: Aşağıda göstərilmiş funksiyalardan hansı daxili audit xidmətinin funksiyasına aiddir? (Çəki: 1)

- ☐ müəssisədə mühasibat uçotunun informasiya sisteminin tətbiqi
 - ☐ mühasibat uçotu hesablarının müxabirələşməsinə nəzarət
 - ☐ mühasibat (maliyyə) hesabatının doğruluğu barədə peşəkar fikrinin formalaşması
 - ☒ mühasibat uçotunun hesablarının müxabirələşməsinə nəzarət, aktivlərin düzgün qiymətləndirilməsi, mövcudluğu və hərəkəti, bütün növ resursların səmərəli istifadəsinin yoxlanması
 - ☐ mühasibat (maliyyə) hesabatının tərtibi və təsdiq edilməsi
-

Sual: İdarəetmə uçotu üzrə mühasiblərin etik standartlarına aşağıdakı daxildir: (Çəki: 1)

- ☐ uçot və hesabat üzrə normativ-hüquqi sənədlərin öyrənilməsi və istifadəsi
 - ☐ idarəetmə uçotu sisteminin təkmilləşdirilməsində fəal iştirak
 - ☐ müəssisənin kommersiya sirrinin saxlanması
 - ☐ norma və normativlərə nəzarət, baş vermiş kənarlaşmaların operativ təhlili və rəhbərliyin təhlilinin nəticələri ilə vaxtılı-vaxtında məlumatlandırılması
 - ☒ bütün cavablar doğrudur
-

